

TEST: 2407#01#Y14#01QIYABI

Test	2407#01#Y14#01qiyabi
Fənn	2407 - Dövlət və bələdiyyə idarəetməsi
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	160 (32 %)
Suallardan	500
Bölmələr	25
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: D.İston bihevioral metodologiyanın "Metodika" prinsipinə aiddir (Çəki: 1)

- ☒ məlumatların əldə edilməsi və şərh üsulları ehkam kimi qəbul edilməyərək, tənqidi öyrənilməli, dəqiqləşdirilməli və seçilməlidir ki, nəticədə müşahidənin, təsbit olunmanın və təhlilin ciddi metodlarına keçmək mümkün olsun
- ☐ tədqiqat obyektinin institutların özləri və dövlət idarəetməsinin formal anlarından çox, optimal idarəetməyə nail olunmaya yönəldilmiş insanların hərəkətləri olmalıdır
- ☐ belə növ ümumiləşdirmələrin düzgünlüyü, prinsip etibarilə müvafiq davranışı müşahidə etmək yolu ilə yoxlanıla bilər
- ☐ kəmiyyət metodlarından istifadə etmək məqsəd olmamalıdır: onları yalnız təcrübəvi səmərə verdikləri yerdə tətbiq etmək olar

☐ tədqiqatlar sistemli olmalıdır, yeni nəzəri və empirik olanları konkret və sahmana salınmış biliyin qarşılıqlı bağlı hissələri kimi nəzərdən keçirmək lazımdır

Sual: D.İston bihevioral metodologiyanın "Sistemlilik" prinsipinə aiddir (Çəki: 1)

- ☒ tədqiqatlar zamanı nəzəri və empirik olanları konkret və sahmana salınmış biliyin qarşılıqlı bağlı hissələri kimi nəzərdən keçirmək lazımdır
 - ☐ tədqiqat obyektı institutların özləri və dövlət idarəetməsinin formal anlarından çox, optimal idarəetməyə nail olunmaya yönəldilmiş insanların hərəkətləri olmalıdır
 - ☐ belə növ ümumiləşdirmələrin düzgünlüyü, prinsip etibarilə müvafiq davranışı müşahidə etmək yolu ilə yoxlanıla bilər
 - ☐ kəmiyyət metodlarından istifadə etmək məqsəd olmamalıdır: onları yalnız təcrübəvi səmərə verdikləri yerdə tətbiq etmək olar
 - ☐ məlumatların əldə edilməsi və şərh üsulları əhkam kimi qəbul edilməyərək, tənqidi öyrənilməli, dəqiqləşdirilməli və seçilməlidir ki, nəticədə müşahidənin, təsbit olunmanın və təhlilin ciddi metodlarına keçmək mümkün olsun
-

Sual: D.İston bihevioral metodologiyanın "Xalis elm" prinsipinə aiddir (Çəki: 1)

- ☒ idarəetmə prosesində davranışın dərk edilməsi və izahı inzibati-dövlət idarəçiliyin aktual problemlərinin həlli üçün tövsiyələrin hazırlanmasından məntiqi olaraq öndə gedir
 - ☐ tədqiqat obyektı institutların özləri və dövlət idarəetməsinin formal anlarından çox, optimal idarəetməyə nail olunmaya yönəldilmiş insanların hərəkətləri olmalıdır
 - ☐ belə növ ümumiləşdirmələrin düzgünlüyü, prinsip etibarilə müvafiq davranışı müşahidə etmək yolu ilə yoxlanıla bilər
 - ☐ kəmiyyət metodlarından istifadə etmək məqsəd olmamalıdır: onları yalnız təcrübəvi səmərə verdikləri yerdə tətbiq etmək olar
 - ☐ məlumatların əldə edilməsi və şərh üsulları əhkam kimi qəbul edilməyərək, tənqidi öyrənilməli, dəqiqləşdirilməli və seçilməlidir ki, nəticədə müşahidənin, təsbit olunmanın və təhlilin ciddi metodlarına keçmək mümkün olsun
-

Sual: D.İston bihevioral metodologiyanın "İnteqrasiya" prinsipinə aiddir (Çəki: 1)

- ☒ dövlət inzibətçiliyi insan fəaliyyətinin müxtəlif tərəfləri ilə əlaqədar olduğundan tədqiqatda digər ictimai elmlərin nəticələri ilə hesablaşmaq lazımdır
 - ☐ tədqiqat obyektı institutların özləri və dövlət idarəetməsinin formal anlarından çox, optimal idarəetməyə nail olunmaya yönəldilmiş insanların hərəkətləri olmalıdır
 - ☐ belə növ ümumiləşdirmələrin düzgünlüyü, prinsip etibarilə müvafiq davranışı müşahidə etmək yolu ilə yoxlanıla bilər
 - ☐ kəmiyyət metodlarından istifadə etmək məqsəd olmamalıdır: onları yalnız təcrübəvi səmərə verdikləri yerdə tətbiq etmək olar
 - ☐ məlumatların əldə edilməsi və şərh üsulları əhkam kimi qəbul edilməyərək, tənqidi öyrənilməli, dəqiqləşdirilməli və seçilməlidir ki, nəticədə müşahidənin, təsbit olunmanın və təhlilin ciddi metodlarına keçmək mümkün olsun
-

Sual: Davranış yanaşması çərçivəsində işləmiş maraqlı idarəetmə konsepsiyası olan X və Y nəzəriyyəsi hansı alim tərəfindən tərtib olunmuşdur (Çəki: 1)

- ☒ D.Makqreqori
- ☐ F.Hersberq

- ☐ P.Dalin
 - ☐ D.Trumen
 - ☐ D.İston
-

Sual: Davranış yanaşması çərçivəsində D.Makqreqori hansı idarəetmə konsepsiyasını tərtib etmişdir (Çəki: 1)

- ☒ X və Y nəzəriyyəsi
 - ☐ motivasiyalı gigiyena nəzəriyyəsi
 - ☐ abstrakt nəzəriyyə
 - ☐ "Dualizm" nəzəriyyəsi
 - ☐ heç biri
-

Sual: Davranış yanaşması çərçivəsində işləmiş maraqlı idarəetmə konsepsiyası olan motivasiyalı gigiyena nəzəriyyəsi hansı alim tərəfindən tərtib olunmuşdur (Çəki: 1)

- ☒ F.Hersberq
 - ☐ D.Makqreqori
 - ☐ P.Dalin
 - ☐ D.Trumen
 - ☐ D.İston
-

Sual: Davranış yanaşması çərçivəsində F.Hersberq hansı idarəetmə konsepsiyasını tərtib etmişdir (Çəki: 1)

- ☒ motivasiyalı gigiyena nəzəriyyəsi
 - ☐ X və Y nəzəriyyəsi
 - ☐ abstrakt nəzəriyyə
 - ☐ "Dualizm" nəzəriyyəsi
 - ☐ heç biri
-

Sual: Davranış yanaşması çərçivəsində D.Makqreqori X nəzəriyyəsinə aşağıdakı müddəalardan hansı uyğun gəlir (Çəki: 1)

- ☒ normal, yəni ortabab insan, təbiətə əməyi sevmir və fürsət düşdükdə işləməkdən boyun qaçıрмаğa can atır
 - ☐ oyunda, yaxud istirahətdə olduğu kimi əmək prosesində də fiziki və əqli məsrəflər təbii haldır
 - ☐ qulluqçunun onun qarşısına qoyulmuş məqsədlərə nail olması üçün etdiyi səylər onların həyata keçirilməsinə görə gözlənilən mükafata münasibdir
 - ☐ ortabab qulluqçu müvafiq hazırlığı olduqda və müvafiq şəraitdə, nəinki öz üzərinə məsuliyyət götürür, həm də ona can atır
 - ☐ təşkilatın problemlərinin həllinə yaradıcı yanaşma və yaradıcı fantaziyanın nümayişi bacarıqları çoxlu sayda insanlara mənsubdur
-

Sual: Davranış yanaşması çərçivəsində D.Makqreqori Y nəzəriyyəsinə aşağıdakı müddəalardan hansı uyğun gəlmir (Çəki: 1)

- ☒ normal, yəni ortabab insan, təbiətə əməyi sevmir və fürsət düşdükdə işləməkdən boyun qaçıрмаğa can atır

- ☐ oyunda, yaxud istirahətdə olduğu kimi əmək prosesində də fiziki və əqli məsrəflər təbii haldır
 - ☐ qulluqçunun onun qarşısına qoyulmuş məqsədlərə nail olması üçün etdiyi səylər onların həyata keçirilməsinə görə gözlənilən mükafata münasibdir
 - ☐ ortabab qulluqçu müvafiq hazırlığı olduqda və müvafiq şəraitdə, nəinki öz üzərinə məsuliyyət götürür, həm də ona can atır
 - ☐ təşkilatın problemlərinin həllinə yaradıcı yanaşma və yaradıcı fantaziyanın nümayişi bacarıqları çoxlu sayda insanlara mənsubdur
-

Sual: Davranış yanaşması çərçivəsində D.Makqreqori Y nəzəriyyəsinə aşağıdakı müddəalardan hansı uyğun gəlir (Çəki: 1)

- ☒ təşkilatın problemlərinin həllinə yaradıcı yanaşma və yaradıcı fantaziyanın nümayişi bacarıqları çoxlu sayda insanlara mənsubdur
 - ☐ normal, yəni ortabab insan, təbiətcə əməyi sevmir və fürsət düşdükdə işləməkdən boyun qaçıрмаğa can atır
 - ☐ əməyə qarşı biganəlik səbəbindən ortabab insanı işləməyə məcbur etmək, nəzarət etmək, istiqamətləndirmək və ya cəza ilə qorxutmaq lazımdır ki, təşkilatın məqsədlərinə çatmaq üçün o, gərgin işləsin
 - ☐ ortabab insan məsuliyyətdən qorxduğuna görə ona rəhbərlik edilməsinə üstünlük verir, nisbətən şöhrətpərəst deyil və hər şeydən çox özünün təhlükəsizliyini güdür
 - ☐ heç biri
-

Sual: D.Makqreqorinin "X" nəzəriyyəsinə aid olmayan cəhəti hansı variantda göstərilmişdir (Çəki: 1)

- ☒ idarəetmənin dinamik strategiyası
 - ☐ məmurun bacarıqlarının təkmilləşdirilməsi mümkün deyil
 - ☐ tam şəxsi nəzarət
 - ☐ məmurun fəallığı insanın təbiətinə görə məhduddur
 - ☐ təşkilatın qeyri-səmərəli işi idarəolunmanı şərtləndirən insanların təbiətindən irəli gəlir
-

Sual: D.Makqreqorinin "X" nəzəriyyəsinə aid olan cəhəti hansı variantda göstərilmişdir (Çəki: 1)

- ☒ məmurun bacarıqlarının təkmilləşdirilməsi mümkün deyil
 - ☐ idarəetmənin dinamik strategiyası
 - ☐ məmurun bacarıqlarının təkmilləşdirilməsi mümkündür
 - ☐ məmurun selektiv şəkildə adaptasiya olunma tələbatı vardır
 - ☐ təşkilatda məmurun fəallığı rəhbərlərin idarəçilik qabiliyyəti ilə məhdudlaşır
-

Sual: D.Makqreqorinin "Y" nəzəriyyəsinə aid olmayan cəhəti hansı variantda göstərilmişdir (Çəki: 1)

- ☒ məmurun bacarıqlarının təkmilləşdirilməsi mümkün deyil
 - ☐ idarəetmənin dinamik strategiyası
 - ☐ məmurun bacarıqlarının təkmilləşdirilməsi mümkündür
 - ☐ məmurun selektiv şəkildə adaptasiya olunma tələbatı vardır
 - ☐ təşkilatda məmurun fəallığı rəhbərlərin idarəçilik qabiliyyəti ilə məhdudlaşır
-

Sual: D.Makqreqorinin “Y” nəzəriyyəsinə aid olan cəhəti hansı variantda göstərilmişdir (Çəki: 1)

- ☒ idarəetmənin dinamik strategiyası
 - ☐ məmurun bacarıqlarının təkmilləşdirilməsi mümkün deyil
 - ☐ tam şəxsi nəzarət
 - ☐ məmurun fəallığı insanın təbiətinə görə məhduddur
 - ☐ təşkilatın qeyri-səmərəli işi idarəolunmanı şərtləndirən insanların təbiətindən irəli gəlir
-

Sual: F.Hersberqin idarəetmə konsepsiyası əsaslanır (Çəki: 1)

- ☒ idarəetmə prosesində insanların davranış motivlərinin tədqiqinə
 - ☐ kvazi-kollektiv mülkiyyət sistemi kimi korporativ formaya
 - ☐ insanın həyat tsiklinin mərhələlərində və onun cəmiyyətdə yerinin təhlilinə
 - ☐ müxtəlif tipli şəhər və kənd yaşayış məntəqələrinin funksional xüsusiyyətlərinin formalarına
 - ☐ heç biri
-

Sual: Əmək davranışının səbəblərinə təsir edən bütün motivləri F.Hersberq neçə qrupa bölmüşdü (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Əmək davranışının səbəblərinə təsir edən bütün motivləri araşdırarkən F.Hersberq əməkdən məmnunluğa kömək edən qrupa aid etmişdir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ nailiyyətlərin tanınması
 - ☐ əmək prosesi
 - ☐ məsuliyyət dərəcəsi
 - ☐ xidməti yüksəliş
-

Sual: Əmək davranışının səbəblərinə təsir edən bütün motivləri araşdırarkən, F.Hersberqin əməkdən məmnunluğa kömək edən qrupuna aid deyildir (Çəki: 1)

- ☒ sosial status
 - ☐ nailiyyətlərin tanınması
 - ☐ əmək prosesi
 - ☐ məsuliyyət dərəcəsi
 - ☐ xidməti yüksəliş
-

Sual: Qulluqçunun əməkdən məmnunluğuna mane olan amilləri F.Hersberq nə ilə əlaqələndirirdi (Çəki: 1)

- ☒ təşkilatdakı sosial-psixoloji ab-hava ilə
- ☐ nailiyyətlərin tanınması ilə

- ☐ xidməti yüksəliş ilə
- ☐ peşə yüksəlişi ilə
- ☐ heç biri

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: İkinci Dünya müharibəsindən sonra dövlət inzibatçılığında yeni tendensiyaaların yaranmasına - (Çəki: 1)

- ☒ «postbihevizm», «modernizm» və «struktur funksionalizm» gətirib çıxartdı
- ☐ ancaq «struktur funksionalizm» gətirib çıxartdı
- ☐ ancaq «modernizm» gətirib çıxartdı
- ☐ ancaq «postbihevizm» gətirib çıxartdı
- ☐ ancaq «qlobal problemlərə» gətirib çıxartdı

Sual: Postbihevizmlərin fikrincə, inzibati-dövlət idarəçiliyi nəzəriyyəsinin əsas vəzifəsi (Çəki: 1)

- ☒ idarəçilik prosesini təsvir və təhlil etməkdən çox, onu daha geniş mənada – aktual sosial-siyasi dəyərlər nöqtəy-nəzərindən şərh etməkdən ibarətdir
- ☐ inzibati-dövlət institutlarının öyrənilməsinə yönəltməyi təklif edirlər irəli sürmək
- ☐ funksional faydalılığın tətbiq edilməsi
- ☐ funksional nəzarətin həyata keçirilməsi
- ☐ heç biri

Sual: Postbihevizmin əsas ideyalarını özünün «Siyasi sistem» kitabında izah etmiş alim aşağıdakılardan hansıdır (Çəki: 1)

- ☒ D.İston
- ☐ J.Qannel
- ☐ Y.Meen
- ☐ P.Leyn
- ☐ L.Uayt

Sual: Modernizmin görkəmli nümayəndələrindən biri aşağıdakılardan hansıdır (Çəki: 1)

- ☒ D.Singer
- ☐ D.İston
- ☐ M.Falko
- ☐ L.Uayt
- ☐ hamısı

Sual: «Təkcə bihevioral hadisələrini əhatə edən nəzəriyyə mümkünsüzdür, institusional hadisələrə diqqət yetirmək vacibdir ki, bunun da altında mən strukturu, mədəniyyəti və münasibətləri nəzərdə tuturam» fikri kimə məxsusdur (Çəki: 1)

- ☒ D.Singer
 - ☐ D.İston
 - ☐ M.Falko
 - ☐ L.Uayt
 - ☐ hamısı
-

Sual: Modernistlər öz metodlarını adlandırırlar (Çəki: 1)

- ☒ həqiqi elm
 - ☐ şəffaf elm
 - ☐ fantastik elm
 - ☐ struktur nəzəriyyəsi
 - ☐ texnoloji elm
-

Sual: Ötən əsrin 50-ci illərinin ortalarında inzibati-dövlət idarəçiliyi nəzəriyyəsində struktur-funksional metod populyar olur ki, bu sahədə hansı alimlərin işləri daha çox təsirini göstərmişdi (Çəki: 1)

- ☒ D.İstonun, Q.Almondun, T.Parsonsun
 - ☐ L.Uaytun, D.Singerin, M.Falkonun
 - ☐ L.Uaytun, Y.Meenin, M.Falkonun
 - ☐ J.Drijekinin, J.Qannelinnin, Y.Meenin
 - ☐ J.Drijekinin, M.Falkonun, Y.Meenin
-

Sual: İdarəetmə prosesində bölgüyə məruz qalır (Çəki: 1)

- ☒ «vasitə», «heyət» və «mükafatlar»
 - ☐ «mülk» və «kompensasiyalar»
 - ☐ ancaq «kompensasiyalar»
 - ☐ ancaq «hakimiyyət»
 - ☐ «hakimiyyət» və «kompensasiyalar»
-

Sual: Hansı istiqamətin nümayəndələri "biheviorizm ideyalarını tamamilə inkar etmədən onlar, eyni zamanda bu metodun izafi cəhətlərini və çatışmazlıqlarını dəf etməyə can atırlar" (Çəki: 1)

- ☒ Modernist istiqamətin nümayəndələri
 - ☐ paketli yanaşmasının nümayəndələri
 - ☐ integral yanaşmasının nümayəndələri
 - ☐ dualizm nəzəriyyəsinin nümayəndələri
 - ☐ davranışlı yanaşmasının nümayəndələri
-

Sual: «Təkcə bihevioral hadisələrini əhatə edən nəzəriyyə mümkünsüzdür, institusional hadisələrə diqqət yetirmək vacibdir ki, bunun da altında mən strukturu, mədəniyyəti və münasibətləri nəzərdə tuturam» fikri hansı alimə məxsusdur (Çəki: 1)

- ☒ D.Singer
 - ☐ J.Qannel
 - ☐ Y.Meen
 - ☐ P.Leyn
 - ☐ L.Uayt
-

Sual: Modernist istiqamətin əsas metodiki vasitəsi - (Çəki: 1)

- ☒ hamısı
 - ☐ oyunlar nəzəriyyəsi
 - ☐ abstrakt modellər
 - ☐ imitasiya modellərinin müxtəlif növləri
 - ☐ faktorlu təhlil
-

Sual: Riyazi statistikanın müxtəlif bölmələri, faktorlu təhlil, imitasiya modellərinin müxtəlif növləri, abstrakt modellər, oyunlar nəzəriyyəsi – bütün bunlar hansı istiqamətin əsas metodiki vasitələridir (Çəki: 1)

- ☒ modernist istiqamətin
 - ☐ paketli yanaşmasının
 - ☐ inteqral yanaşmasının
 - ☐ dualizm nəzəriyyəsinin
 - ☐ davranışlı yanaşmasının
-

Sual: Ötən əsrin 50-ci illərinin ortalarında inzibati-dövlət idarəçiliyi nəzəriyyəsində hansı metod populyar oldu (Çəki: 1)

- ☒ struktur-funksional
 - ☐ iqtisadi tənzimləmə metodu
 - ☐ sıfır məbləği ilə oynama metodu
 - ☐ yüzdəbirlər metodu
 - ☐ vergi mənbəyinin paylanması
-

Sual: T.Parsonsa görə dövlət inzibatçılığında struktur-funksional təhlil hansı prinsipə əlaqədardır (Çəki: 1)

- ☒ bölgü və inteqrasiya
 - ☐ maliyyə və inteqrasiya
 - ☐ mülkiyyət və bölgü
 - ☐ mülkiyyət və maliyyə
 - ☐ inteqrasiya və mülkiyyət
-

Sual: İdarəetmə prosesində aşağıdakılardan hansı vasitə kimi nəzərdə tutulur (Çəki: 1)

- ☒ nəqliyyat, mənzil, maddi nemətlər
 - ☐ heyət və mükafatlandırma
 - ☐ heyət, maddi nemətlər
 - ☐ heyət, mənzil
 - ☐ mükafatlandırma, nəqliyyat
-

Sual: İdarəetmə prosesində heyətin bölgüsü – (Çəki: 1)

- ☒ vasitələrdən istifadə etmək üçün qaydaların müəyyən edilməsi və insanlara bir mövqedən digərinə keçməyə imkan verən sistemlərin işlənilib hazırlanmasını nəzərdə tutan prosesdir
 - ☐ pul və hakimiyyətdir
 - ☐ inflyasiya məcmu tələbin məcmu təklifdən artıq olması nəticəsində qiymətlərin ümumi səviyyəsinin artması prosesidir
 - ☐ sağlam və həyatqabiliyyətli klasterlərdəki formaların ilkin kritik sayı klasterlərin güclənmə prosesidir
 - ☐ hamısı
-

Sual: Heyətin bölgüsü prosesi nəzərdə tutur (Çəki: 1)

- ☒ dövlət qulluqçularının tədrisi, seçilməsi və təyin olunmasını
 - ☐ məqsədlərdə və məqsədlərin qarşılıqlı əlaqəsində cəmlənməni
 - ☐ fərdi sahibkarlığa köməyi, yeni yaradılmış müəssisələrə torpaq sahəsinin ayrılmasını
 - ☐ bələdiyyə mülkiyyət obyektlərinin özəl müəssisələrə icarəyə verilməsini
 - ☐ müasir motivasiya sistemli maddi və mənəvi stimullaşdırma linglərinin bir-birini tamamlaması və əlaqəli istifadəsi ilə keyfiyyətli yerinə yetirilən işin mükafatlandırılmasını nəzərdə tutur
-

Sual: Tanınmış amerikan politoloqu P.Merton funksional yanaşmanın neçə universal postulatını təqdim etmişdi (Çəki: 1)

- ☒ 3
 - ☐ 2
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Funksional yanaşmanın universal postulatını təqdim etmişdi politoloq kimdir (Çəki: 1)

- ☒ P.Merton
 - ☐ D.Singer
 - ☐ Y.Meen
 - ☐ P.Leyn
 - ☐ L.Uayt
-

Sual: Amerikan politoloqu P.Merton funksional yanaşmanın hansı universal postulatını təqdim etmişdi: 1. sistemin funksional bütövlüyü 2. universal funksionalizm 3. funksional zərurət 4. integrasiya sisteminin funksionallığı 5. sağlam və həyatqabiliyyətli klasterlərdəki formalar (Çəki: 1)

- ☒ 1, 2, 3
- ☐ 2, 3, 4
- ☐ 1, 3, 5
- ☐ 2, 4, 5
- ☐ 1, 3, 4

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Amerikan politoloqu P.Merton funksional yanaşmanın universal postulatına aid olmayanı seçin: 1. sistemin funksional bütövlüyü 2. universal funksionalizm 3. funksional zərurət 4. integrasiya sisteminin funksionallığı 5. sağlam və həyatqabiliyyətli klasterlərdəki formalar (Çəki: 1)

- ☒ 4, 5
 - ☐ 2, 3
 - ☐ 1, 3
 - ☐ 2, 4
 - ☐ 1, 3
-

Sual: Dövlət inzibatchılığının amerikan məktəbində «funksionalizm» termini göstərir (Çəki: 1)

- ☒ ənənəni
 - ☐ predmeti
 - ☐ faydalılığı
 - ☐ ideyanı
 - ☐ universallığı
-

Sual: Amerikan məktəbində «təşkilati inkişaf» konsepsiyasının ilkin mühakiməsi – (Çəki: 1)

- ☒ sosial mühit dəyişikliklərinin sürətinin artması və onların xarakterinin mürəkkəbləşməsi iddiası olduğunu demək olar
 - ☐ dövlət idarəçiliyi nəzəriyyəsində diferensiasıyanın artması formatı
 - ☐ inteqral strukturlarda kənar mütəxəssislərin iştirak etmək imkanı labüddür
 - ☐ proqram rəhbərinin bütün plan və sərəncamverici sənədlərini təsdiqetmə və razılaşdırma hüququ olmalıdır
 - ☐ heç biri
-

Sual: Amerikan məktəbində təşkilati inkişaf üzrə mütəxəssislər canlı organizm modeli üzrə qurulmuş inzibati-dövlət idarəetmə strukturunu hesab edirlər (Çəki: 1)

- ☒ ideal
 - ☐ yarımçıq
 - ☐ qeyri-kafi
 - ☐ mümkünsüz
 - ☐ hamısı
-

Sual: Amerikan məktəbində təşkilati inkişaf üzrə mütəxəssislər canlı orqanizm modeli üzrə qurulmuş inzibati-dövlət idarəetmə strukturunu aşağıdakı cizgiyə xas olduğunu fikrləşirlər: (Çəki: 1)

- ☒ hamısı
 - ☐ o, tez dəyişən sosial-siyasi mühitin tələblərinə müvafiq olaraq dövlət idarəetməsinin yeni məqsədlərinə uyğunlaşmalıdır
 - ☐ inzibati-dövlət idarəetmə institutlarının üzvləri əməkdaşlıq etməli və bütün inzibati-dövlət idarəetmə sistemində dağıdıcı təsir göstərən dəyişikliklərin qabağını almaqla onları idarə etməlidir
 - ☐ dövlət idarəçiliyinin inkişaf edən institutlarının hər səviyyəsinin məqsədlərin qoyulmasında və qərarların qəbul edilməsində iştirakı, qulluqçulara dəyişikliklərin planlaşdırılmasına və idarə edilməsinə cəlb olunduqlarını hiss etmək imkanı verir
 - ☐ dövlət idarəçiliyinin inkişaf edən institutları onların üzvlərini reallaşdırmay üçün əlverişli imkanlara malik olmalıdır, dövlət qulluqçularının azad ünsiyyəti və yüksək qarşılıqlı etimadı vacibdir
-

Sual: İngiltərədə dövlət idarəçiliyinin öyrənilməsi nə vaxtdan başlanmışdır (Çəki: 1)

- ☒ XIX yüzilliyin sonunda
 - ☐ XX yüzilliyin əvvəlində
 - ☐ XVIII yüzilliyin sonunda
 - ☐ XVIII yüzilliyin əvvəlində
 - ☐ XVII yüzilliyin sonunda
-

Sual: İngiltərədə dövlət idarəçiliyinin öyrənilməsində hansı alimin rolu var (Çəki: 1)

- ☒ E.Barker
 - ☐ D.Singer
 - ☐ Y.Meen
 - ☐ P.Leyn
 - ☐ L.Uayt
-

Sual: İngiltərədə dövlət idarəçiliyinin öyrənilməsində hansı alimin rolu olmayıb (Çəki: 1)

- ☒ Y.Meen
 - ☐ E.Barker
 - ☐ D.Koul
 - ☐ Q.Laski
 - ☐ Ç.Manning
-

Sual: İngilis inzibati-dövlət idarəetmə məktəbində dövlət inzibatçılığının bihevioral metod çərçivəsində hansı tendensiyalar bərqərar oldu (Çəki: 1)

- ☒ sosioloji və iqtisadi
 - ☐ texnoloji və dinamik
 - ☐ mənəvi və texnoloji
 - ☐ sosioloji və mənəvi
 - ☐ iqtisadi və dinamik
-

Sual: İngilis inzibati-dövlət idarəetmə məktəbində iqtisadçılar siyasəti və dövlət idarəetməsini (Çəki: 1)

- ☒ insanların maksimal qazanc əldə etməkdən ibarət olan dəyişməz məqsədli rəşional fəaliyyət sferası kimi nəzərdən keçirirdilər
 - ☐ gizli işçi qüvvəsinin müəyyən edilməsində başlıca fikir iqtisadi artım şərtləri daxilində nəzərdən keçirilir
 - ☐ strateji alyans (birlik) bazar və iyerarxiya üçün alternativ yaradaraq onların arasında tənzimləmənin aralıq forması kimi tez-tez nəzərdən keçirilir
 - ☐ təşkilatı müvafiq şəbəkə sisteminin formalaşmasının bir hissəsi kimi nəzərdən keçirilir
 - ☐ heç biri
-

Sual: 1908-ci ildə ingilis psixoloqu J.Uolles siyasi elmlərdə və dövlət idarəetməsində bəyanat vermişdi (Çəki: 1)

- ☒ böhran haqqında
 - ☐ yüksəliş haqqında
 - ☐ durğunluq haqqında
 - ☐ tarazlıq haqqında
 - ☐ hamısı
-

Sual: Hansı alimin ideyaları «public administretion» ingilis məktəbində XX əsrin 50-ci illərinə qədər hakim mövqedə idi (Çəki: 1)

- ☒ J.Uollesin
 - ☐ E.Barker
 - ☐ D.Koul
 - ☐ Q.Laski
 - ☐ Ç.Manning
-

Sual: İngilis inzibati-dövlət idarəetmə sosioloji istiqamətin nəhəng nümayəndəsi aşağıdakılardan hansıdır (Çəki: 1)

- ☒ R.Rouz
 - ☐ E.Barker
 - ☐ D.Koul
 - ☐ Q.Laski
 - ☐ J.Uolles
-

Sual: İngilis inzibati-dövlət idarəetməsində sosioloji istiqamətin nümayəndəsi aşağıdakılardan biri deyil (Çəki: 1)

- ☒ D.Koul
 - ☐ E.Berq
 - ☐ N.Berlin
 - ☐ U.Riz
 - ☐ R.Rouz
-

Sual: İngilis inzibati-dövlət idarəetməsində N.Berlinin fikrincə, dövlət idarəçiliyinin fəlsəfəsində əsas məsələ - (Çəki: 1)

- ☒ məcburetmə və zor işlətməkdir
 - ☐ inandırmaq və cəlb etməkdir
 - ☐ dağıtmaq və yaymaqdır
 - ☐ sivil və cəlb edici
 - ☐ hamısı
-

Sual: U.Riz ingilis-sakson politoloji ənənəsində «dövlət» termininin hansı əsas mənasını qeyd edir (Çəki: 1)

- ☒ hökumət bir təsisat kimi
 - ☐ öz misiyasını yerinə yetirən təşkilatın qoludur
 - ☐ qazanc əldə etmək üçün yaradılmış qurumdur
 - ☐ müstəqil, asılı olmayan, motivləşdirici fəaliyyətlə məşğul olan cəmiyyətdir
 - ☐ heç biri
-

Sual: İngilis inzibati-dövlət idarəçiliyində E.Berqin işlərində dövlət idarəetməsi hansı məsuliyyət anlayışı nəzərdən keçirirdi: (Çəki: 1)

- ☒ ictimai rəy qarşısında məsuliyyət
 - ☐ problemlərin birmənalı təhlilinə əsaslanan dövlət siyasətinin məhdudlaşdırılması
 - ☐ parlamentdən asılılığın ləğvi
 - ☐ hökumətin fəaliyyətini hərəkətə gətirən orqanların yüksək səlahiyyətinin məhdudlaşdırılması
 - ☐ hamısı
-

Sual: E.Berq dövlət qərarlarının qəbul edilməsinə təsir edən hamsıamil içərisində təzyiqini qeyd edir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ baş nazirin
 - ☐ həmkarlar və sənayeçilər təşkilatının
 - ☐ parlamentin sırası üzvlərinin
 - ☐ ictimai rəyin ənənəvi olaraq ifadəçisi olan kütləvi informasiya vasitələrinin
-

Sual: İngilis inzibati-dövlət idarəçiliyində J.Bajinin fikrincə konsensusun dərəcəsi – (Çəki: 1)

- ☒ siyasi mədəniyyət və fəallıq səviyyəsindən asılıdır
 - ☐ intellektual hökumət və stimullaşdırma səviyyəsindən asılıdır
 - ☐ siyasi mədəniyyət və intellektual hökumətdən asılıdır
 - ☐ informasiya daşıyıcılarından və stimullaşdırma səviyyəsindən asılıdır
 - ☐ hamısı
-

Sual: İngilis inzibati-dövlət idarəçiliyində seçilən şəxslər və dövlət məmurları yekdilliklə hesab edirlər ki, mövcud dövlət institutları sırası vətən-daşların tələblərinə (Çəki: 1)

- ☒ «həssasdırlar»
- ☐ «hissiyatsızdırlar»

- ☐ «sabitdirlər»
- ☐ «mülayimdilər»
- ☐ «kobuddurlar»

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Hansı alimlər Qlazqonun siyasi dairələrini tədqiq edərək aşkar etdilər ki, şəhər şurası üzvlərində «demokratiyaya simpatiya» partiya fəallarında olduğundan xeyli zəifdir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ J.Bajının
 - ☐ J.Brend
 - ☐ M.Marqolis
 - ☐ E.Smitlə
-

Sual: Böyük Britaniyanın dövlət strukturlarında liderlik formalarına mədəni amillərin təsiri haqda maraqlı fikirləri hansı alimin işində də tapmaq olar (Çəki: 1)

- ☒ D.Keveneyin
 - ☐ Elton Meyonun
 - ☐ Fris Rotlisbergerin
 - ☐ Abraham Maslounun
 - ☐ L.Uaytın
-

Sual: M.Veberin aşağıdakı anlayışlardan hansını irəli sürmüşdür (Çəki: 1)

- ☒ xarizmatik lider
 - ☐ bərabərlik və qeyri-bərabərlik
 - ☐ sosial ədalət
 - ☐ xərclər və qazanc
 - ☐ postindustrial cəmiyyət
-

Sual: Yalnız dünya müharibələri dövründə baş nazir vəzifəsini marjinal, qeyri-adi şəxsi kefiyyətlərə malik novator tuta bilər” fikri kimə məxsusdur (Çəki: 1)

- ☒ Çörçil
 - ☐ D.Keveney
 - ☐ Fris Rotlisberger
 - ☐ Abraham Maslou
 - ☐ L.Uayt
-

Sual: İngilis inzibati-dövlət idarəçiliyi məktəbində iqtisadi istiqamət İkinci Dünya müharibəsindən sonra hansı vəziyyəti aldı (Çəki: 1)

- ☒ gücünü artırmağa başladı
 - ☐ yararsız olmağa başladı
 - ☐ tənəzzülə uğradı
 - ☐ dəyişməz qaldı
 - ☐ heç biri
-

Sual: İngilis inzibati-dövlət idarəçiliyində hansı alim hədə və vədlər yolu ilə həyata keçirilən «iqtisadi tipli» dövlət hakimiyyəti konsepsiyasını işləyib hazırlamışdır (Çəki: 1)

- ☒ B.Barri
 - ☐ Çörçil
 - ☐ D.Keveney
 - ☐ Abraham Maslou
 - ☐ L.Uayt
-

Sual: B.Barri hədə və vədlər yolu ilə həyata keçirilən hansı konsepsiyasını işləyib hazırlamışdır (Çəki: 1)

- ☒ «iqtisadi tipli» dövlət hakimiyyəti
 - ☐ «keçid tipli» dövlət hakimiyyəti
 - ☐ « korporativ tipli » dövlət hakimiyyəti
 - ☐ «komanda tipli» dövlət hakimiyyəti
 - ☐ «özel-dövlət tipli» dövlət hakimiyyəti
-

Sual: B.Barri aşağıdakı anlayışından hansını nəzərdən keçirmişdir (Çəki: 1)

- ☒ uduşlar və itkilər
 - ☐ xarizmatik lider
 - ☐ bərabərlik və qeyri-bərabərlik
 - ☐ texnoloji və dinamik
 - ☐ hamısı
-

Sual: Ötən əsrin 50-60-cı illərində görkəmli ingilis filosofu M.Oukşott inzibati-dövlət idarəçiliyinin hansı konsepsiyasını işləyib hazırlamışdır (Çəki: 1)

- ☒ məqsəd və vətəndaş konsepsiyasını
 - ☐ Klaster konsepsiyasını
 - ☐ yetərli elmi-empirik nailiyyətlər dayanıqlı inkişaf konsepsiyası
 - ☐ dayanıqlı inkişaf konsepsiyası
 - ☐ neosfera konsepsiyası
-

Sual: İngilis inzibati-dövlət idarəçiliyinin məqsəd və vətəndaş konsepsiyasını işləyib hazırlamış alim hansıdır (Çəki: 1)

- ☒ M.Oukşott
- ☐ B.Barri

- ☐ Çörçil
 - ☐ D.Keveney
 - ☐ L.Uayt
-

Sual: «Yumşaq təfəkkür» sisteminin rəhbəri hansıdır (Çəki: 1)

- ☒ Piter Çekland
 - ☐ M.Oukşott
 - ☐ B.Barri
 - ☐ Çörçil
 - ☐ D.Keveney
-

Sual: Aşağıdakılardan hansı istiqamətin başında Lankaster Universitetinin həyata keçirdiyi tədqiqat proqramının rəhbəri Piter Çekland durur (Çəki: 1)

- ☒ «Yumşaq təfəkkür»
 - ☐ “Paketli yanaşma”
 - ☐ “Klaster konsepsiyasını”
 - ☐ “Məqsəd və vətəndaş konsepsiyasını”
 - ☐ “neosfera konsepsiyası”
-

Sual: «Yumşaq təfəkkür» sistemi – (Çəki: 1)

- ☒ problemlə idarəetmə situasiyalarının həll edilməsinə mühəndis metodologiyasının tətbiqinin uğursuz cəhdinin əksi kimi ortaya çıxmışdı
 - ☐ zərurəti ilə əlaqədar dövlət inzibati-idarəetmə orqanlarında struktur dəyişiklikləri prosesi nəticəsində yaranmışdır
 - ☐ sahibkarlığın etik aspektlərinə diqqətsizlik ucbatından yaranmışdır
 - ☐ iqtisadi integrasiya tərkibinə daxil olan iqtisadi subyektlər arasında qarşılıqlı münasibətləri zamanı meydana gəlir
 - ☐ heç biri
-

Sual: Təşkilati kibernetikanın sosial-fəlsəfi paradigması – (Çəki: 1)

- ☒ strukturalizmdir
 - ☐ realizmdir
 - ☐ fanatizmdir
 - ☐ ideyalizmdir
 - ☐ dualizmdir
-

Sual: İngilis idarəçiliyi sistemində təşkilati kibernetika istiqaməti yaranmışdır (Çəki: 1)

- ☒ ifrat mexanikliyi ilə seçilən idarəetmə kibernetikasına əks kimi
- ☐ problemlə idarəetmə situasiyalarının həll edilməsinə mühəndis metodologiyasının tətbiqinin uğursuz cəhdi kimi
- ☐ zərurəti ilə əlaqədar dövlət inzibati-idarəetmə orqanlarında struktur dəyişiklikləri prosesi nəticəsində
- ☐ iqtisadi integrasiya tərkibinə daxil olan iqtisadi subyektlər arasında qarşılıqlı münasibətləri zamanı

☐ sahibkarlığın etik aspektlərinə diqqətsizlik ucbatından

Sual: İngilis inzibati-dövlət idarəçiliyində hansı istiqamət bizim hissiyatımızın duya biləcəyi gizli və müşahidə edilməyən mexanizmlərin təsiri ilə yaranan fenomenləri izah etməyə çalışır (Çəki: 1)

- ☒ strukturalizm
 - ☐ realizm
 - ☐ fanatizm
 - ☐ ideyalizm
 - ☐ dualizm
-

Sual: S.Bier təşkilati kibernetikanın mərkəzi anlayışı olan hansı anlayışını daxil etdi (Çəki: 1)

- ☒ balanslı sistem
 - ☐ dayanıqlı inkişaf
 - ☐ təminatçı sistem
 - ☐ şəbəkə sistem
 - ☐ sosial sistem
-

Sual: Təşkilati kibernetikanın mərkəzi anlayışı olan “balanslı sistem” anlayışını elmə kim daxil etmişdir (Çəki: 1)

- ☒ S.Bier
 - ☐ M.Oukşott
 - ☐ B.Barri
 - ☐ Çörçil
 - ☐ D.Keveney
-

Sual: Fransız inzibati-dövlət idarəetməsində XXI-cu əsrin sonunda konstitusiya hüququ normaları, ölkədə dövlət idarəetməsinin daha geniş şəklini təqdim etdilmiş monoqrafiya hansıdır - (Çəki: 1)

- ☒ konstitusiya hüququnun elementləri
 - ☐ müasir dövlət inzibatçılığı
 - ☐ Fransa mülki qulluğu
 - ☐ idarəetmənin sinergetik fəlsəfəsi yeni dialoq naminə
 - ☐ heç biri
-

Sual: Fransız inzibati-dövlət idarəetməsində “konstitusiya hüququnun elementləri” monoqrafiyasının müəllifi kimdir (Çəki: 1)

- ☒ A.Esmenin
 - ☐ M.Oukşott
 - ☐ B.Barri
 - ☐ Çörçil
 - ☐ D.Keveney
-

Ad	0202
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Fransız inzibati-dövlət idarəetməsində A.Esmenin müəllifi olduğu konstitusiya hüququ normaları, ölkədə dövlət idarəetməsi haqqında yazdığı monoqrafiyanın adı nədir (Çəki: 1)

- ☒ konstitusiya hüququnun elementləri
- ☐ müasir dövlət inzibatçılığı
- ☐ Fransa mülki qulluğu
- ☐ idarəetmənin sinergetik fəlsəfəsi yeni dialoq naminə
- ☐ heç biri

Sual: Fransız inzibati-dövlət idarəetməsində, əsərlərində institut anlayışını xülasə edən və bununla inzibati-dövlət idarəetməsinə institusional yanaşmanın əsasını qoymuş alimlər hansılardır (Çəki: 1)

- ☒ L.Dyuqi və M.Oriu
- ☐ D.Keveney və B.Barri
- ☐ Anri Fayol və B.Barri
- ☐ F.Teylor və Anri Fayol
- ☐ M.Prelo və F.Teylor

Sual: Fransada ədalətli olaraq inzibati-dövlət idarəçiliyi nəzəriyyəsini klassiki hesab edirlər – (Çəki: 1)

- ☒ Anri Fayol
- ☐ F.Teylor
- ☐ M.Prelo
- ☐ B.Barri
- ☐ D.Keveney

Sual: A.Fayolun «Ümumi və sənaye idarəetməsi» kitabında şərh etdiyi nəzəriyyəsinin adı nədir (Çəki: 1)

- ☒ inzibatçılıq nəzəriyyəsi
- ☐ korrelyativ və proporsionallıq nəzəriyyəsi
- ☐ milli iqtisadi planlaşdırma nəzəriyyəsi
- ☐ ictimai təsərrüfat nəzəriyyəsi
- ☐ dövlətçilik nəzəriyyəsi

Sual: Fransız inzibati-dövlət idarəetməsində “İnzibatçılıq nəzəriyyəsi”nin yaradıcısı hansıdır (Çəki: 1)

- ☒ Anri Fayol

- ☐ F.Teylor
 - ☐ M.Prelo
 - ☐ B.Barri
 - ☐ D.Keveney
-

Sual: A.Fayol elmi idarəetməyə klassik tərif vermişdi – (Çəki: 1)

- ☒ idarəetmə qabaqcadan görmək, təşkil etmək, sərəncam vermək, koordinasiya etmək və nəzarət etməkdir
 - ☐ təsərrüfatçılığın yeni modelini yaratmağa və ekoloji istiqamətə yönəlmiş metodların geniş yayılmasına imkan verən idarəetmə deməkdir
 - ☐ iqtisadiyyatın struktur cəhətdən yenidən qurulmasının ardıcıl həyata keçirilməsi, əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılması deməkdir
 - ☐ informasiyanın işlənməsinin müasirliyinin təmin edilməsində mühüm tədbirlərin həyata keçirilməsində idarəetmə deməkdir
 - ☐ hamısı
-

Sual: Fayola görə istənilən təşkilatın idarə edilməsi aşağıdakı əsas funksiya qrupundan ibarətdir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ texniki
 - ☐ kommersiya
 - ☐ maliyyə
 - ☐ inzibati
-

Sual: Fayola görə istənilən təşkilatın idarə edilməsi altı əsas funksiya qrupundan ibarətdir. Bu əsas qrupa daxil olmayanı göstərin (Çəki: 1)

- ☒ seçki
 - ☐ texniki
 - ☐ kommersiya
 - ☐ maliyyə
 - ☐ inzibati
-

Sual: Fayola görə istənilən təşkilatın idarə edilməsində başlıca təyinedici funksiya hansıdır (Çəki: 1)

- ☒ inzibati
 - ☐ texniki
 - ☐ kommersiya
 - ☐ maliyyə
 - ☐ sığorta
-

Sual: A.Fayol idarəetmənin neçə ümumi prinsipini ifadə etmişdir (Çəki: 1)

- ☒ 14
- ☐ 10
- ☐ 8
- ☐ 9

Sual: A.Fayolun idarəetmənin “Əmək bölgüsü” prinsipinə aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ diqqətin və hərəkətin yönəldilməli olduğu obyektlərin sayının ixtisara salınmasına imkan verir ki, bu da eyni səylərin göstərilməsi ilə istehsalın kəmiyyət və keyfiyyətinin qaldırılmasına kömək edir
 - ☐ sərəncamlar vermək hüququ və onlara tabe olmağa məcbur edən qüvvə
 - ☐ itaət, səy, fəaliyyət, özünü aparmaq tərz, müəssisə ilə onun əməkdaşları arasında müəyyən edilmiş razılaşmaya uyğun göstərilən zəhəri hörmət nişanələri
 - ☐ qulluqçuya hər hansı hərəkətə aid iki və daha çox əmri yalnız bir rəis verə bilər
 - ☐ eyni bir məqsədi güdən əməliyyatlar toplusu üçün bir rəhbər və bir proqram
-

Sual: A.Fayolun idarəetmənin “Hakimiyyət” prinsipinə aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ sərəncamlar vermək hüququ və onlara tabe olmağa məcbur edən qüvvə
 - ☐ təşkilatda qulluqçunun, yaxud qulluqçular qrupunun maraqları müəssisənin maraqlarından üstün qoyulmur; dövlətin maraqları vətəndaşın, yaxud vətəndaşlar qrupunun maraqlarından yüksək olmalıdır
 - ☐ itaət, səy, fəaliyyət, özünü aparmaq tərz, müəssisə ilə onun əməkdaşları arasında müəyyən edilmiş razılaşmaya uyğun göstərilən zəhəri hörmət nişanələri
 - ☐ qulluqçuya hər hansı hərəkətə aid iki və daha çox əmri yalnız bir rəis verə bilər
 - ☐ eyni bir məqsədi güdən əməliyyatlar toplusu üçün bir rəhbər və bir proqram
-

Sual: A.Fayolun idarəetmənin “İntizam” prinsipinə aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ itaət, səy, fəaliyyət, özünü aparmaq tərz, müəssisə ilə onun əməkdaşları arasında müəyyən edilmiş razılaşmaya uyğun göstərilən zəhəri hörmət nişanələri
 - ☐ təşkilatda qulluqçunun, yaxud qulluqçular qrupunun maraqları müəssisənin maraqlarından üstün qoyulmur; dövlətin maraqları vətəndaşın, yaxud vətəndaşlar qrupunun maraqlarından yüksək olmalıdır
 - ☐ ədalətli olmalı və imkan daxilində heyəti və müəssisəni, işəgötürəni və qulluqçunu qane etməlidir; faydalı cəhdi kompensasiya edərək səyi həvəsləndirmək
 - ☐ qulluqçuya hər hansı hərəkətə aid iki və daha çox əmri yalnız bir rəis verə bilər
 - ☐ eyni bir məqsədi güdən əməliyyatlar toplusu üçün bir rəhbər və bir proqram
-

Sual: A.Fayolun idarəetmənin “Sərəncam və əmrin vahidliyi” prinsipinə aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ qulluqçuya hər hansı hərəkətə aid iki və daha çox əmri yalnız bir rəis verə bilər
 - ☐ təşkilatda qulluqçunun, yaxud qulluqçular qrupunun maraqları müəssisənin maraqlarından üstün qoyulmur; dövlətin maraqları vətəndaşın, yaxud vətəndaşlar qrupunun maraqlarından yüksək olmalıdır
 - ☐ ədalətli olmalı və imkan daxilində heyəti və müəssisəni, işəgötürəni və qulluqçunu qane etməlidir; faydalı cəhdi kompensasiya edərək səyi həvəsləndirmək
 - ☐ rəhbərliyin tendensiyalarından və şəraitdən asılı olaraq qəbul edilməli, yaxud rədd edilməlidir; müəssisə üçün ən çox əlverişli mərkəzləşmə dərəcəsinin tapılmasıdır
 - ☐ eyni bir məqsədi güdən əməliyyatlar toplusu üçün bir rəhbər və bir proqram
-

Sual: A.Fayolun idarəetmənin "Rəhbərliyin vahidliyi" prinsipinə aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ eyni bir məqsədi güdən əməliyyatlar toplusu üçün bir rəhbər və bir proqram
 - ☐ təşkilatda qulluqçunun, yaxud qulluqçular qrupunun maraqları müəssisənin maraqlarından üstün qoyulmur; dövlətin maraqları vətəndaşın, yaxud vətəndaşlar qrupunun maraqlarından yüksək olmalıdır
 - ☐ ədalətli olmalı və imkan daxilində heyəti və müəssisəni, işəgötürəni və qulluqçunu qane etməlidir; faydalı cəhdi kompensasiya edərək səyi həvəsləndirmək
 - ☐ rəhbərliyin tendensiyalarından və şəraitdən asılı olaraq qəbul edilməli, yaxud rədd edilməlidir; müəssisə üçün ən çox əlverişli mərkəzləşmə dərəcəsinin tapılmasıdır
 - ☐ yuxarılarla başlayan aşağıdakılarla bitən rəhbərlik – vəzifə və ya kağızların yuxarıdan aşağıya hərəkət etdiyi yol
-

Sual: A.Fayolun idarəetmənin "Xüsusi maraqların ümumilərə təbəçiliyi" prinsipinə aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ təşkilatda qulluqçunun, yaxud qulluqçular qrupunun maraqları müəssisənin maraqlarından üstün qoyulmur; dövlətin maraqları vətəndaşın, yaxud vətəndaşlar qrupunun maraqlarından yüksək olmalıdır
 - ☐ hər şəxs üçün yerin müəyyənləşməsi və ya hər kəs öz yerində
 - ☐ ədalətli olmalı və imkan daxilində heyəti və müəssisəni, işəgötürəni və qulluqçunu qane etməlidir; faydalı cəhdi kompensasiya edərək səyi həvəsləndirmək
 - ☐ rəhbərliyin tendensiyalarından və şəraitdən asılı olaraq qəbul edilməli, yaxud rədd edilməlidir; müəssisə üçün ən çox əlverişli mərkəzləşmə dərəcəsinin tapılmasıdır
 - ☐ yuxarılarla başlayan aşağıdakılarla bitən rəhbərlik – vəzifə və ya kağızların yuxarıdan aşağıya hərəkət etdiyi yol
-

Sual: A.Fayolun idarəetmənin "Heyətin mükafatlandırılması" prinsipinə aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ ədalətli olmalı və imkan daxilində heyəti və müəssisəni, işəgötürəni və qulluqçunu qane etməlidir; faydalı cəhdi kompensasiya edərək səyi həvəsləndirmək
 - ☐ hər şəxs üçün yerin müəyyənləşməsi və ya hər kəs öz yerində
 - ☐ heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək lazımdır; ədalət xoş niyyətliliklə insafli ədliyyənin ahəngdar nəticəsidir
 - ☐ rəhbərliyin tendensiyalarından və şəraitdən asılı olaraq qəbul edilməli, yaxud rədd edilməlidir; müəssisə üçün ən çox əlverişli mərkəzləşmə dərəcəsinin tapılmasıdır
 - ☐ yuxarılarla başlayan aşağıdakılarla bitən rəhbərlik – vəzifə və ya kağızların yuxarıdan aşağıya hərəkət etdiyi yol
-

Sual: A.Fayolun idarəetmənin "Mərkəzləşmə" prinsipinə aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ rəhbərliyin tendensiyalarından və şəraitdən asılı olaraq qəbul edilməli, yaxud rədd edilməlidir; müəssisə üçün ən çox əlverişli mərkəzləşmə dərəcəsinin tapılmasıdır

- ☐ hər şəxs üçün yerin müəyyənləşməsi və ya hər kəs öz yerində
- ☐ heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək lazımdır; ədalət xoş niyyətliliklə insafli ədliyyənin ahəngdar nəticəsidir
- ☐ kadr axını, eyni zamanda işin pis vəziyyətdə olmasının səbəb və nəticəsidir
- ☐ yuxarılarla başlayan aşağıdakılarla bitən rəhbərlik – vəzifə və ya kağızların yuxarıdan aşağıya hərəkət etdiyi yol

Sual: A.Fayolun idarəetmənin “İyerarxiya (skalyar zəncir)” prinsipinə aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ yuxarılarla başlayan aşağıdakılarla bitən rəhbərlik – vəzifə və ya kağızların yuxarıdan aşağıya hərəkət etdiyi yol
- ☐ hər şəxs üçün yerin müəyyənləşməsi və ya hər kəs öz yerində
- ☐ heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək lazımdır; ədalət xoş niyyətliliklə insafli ədliyyənin ahəngdar nəticəsidir
- ☐ kadr axını, eyni zamanda işin pis vəziyyətdə olmasının səbəb və nəticəsidir
- ☐ planların təklifi və həyata keçirilmə azadlığı

Sual: A.Fayolun idarəetmənin “Nizam” prinsipinə aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ hər şəxs üçün yerin müəyyənləşməsi və ya hər kəs öz yerində
- ☐ təşkilatın gücü ondadır ki, hamının bacarığından istifadə etsin, münasibətlərin harmoniyasını pozmayaraq hər kəsin əməyini mükafatlandırсын
- ☐ heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək lazımdır; ədalət xoş niyyətliliklə insafli ədliyyənin ahəngdar nəticəsidir
- ☐ kadr axını, eyni zamanda işin pis vəziyyətdə olmasının səbəb və nəticəsidir
- ☐ planların təklifi və həyata keçirilmə azadlığı

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: A.Fayolun idarəetmənin “Ədalət” prinsipinə aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək lazımdır; ədalət xoş niyyətliliklə insafli ədliyyənin ahəngdar nəticəsidir
- ☐ təşkilatın gücü ondadır ki, hamının bacarığından istifadə etsin, münasibətlərin harmoniyasını pozmayaraq hər kəsin əməyini mükafatlandırсын
- ☐ hər şəxs üçün yerin müəyyənləşməsi və ya hər kəs öz yerində
- ☐ kadr axını, eyni zamanda işin pis vəziyyətdə olmasının səbəb və nəticəsidir

☐ planların təklifi və həyata keçirilmə azadlığı

Sual: A.Fayolun idarəetmənin "Heyətin tərkibinin sabitliyi" prinsipinə aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ kadr axını, eyni zamanda işin pis vəziyyətdə olmasının səbəb və nəticəsidir
 - ☐ təşkilatın gücü ondadır ki, hamının bacarığından istifadə etsin, münasibətlərin harmoniyasını pozmayaraq hər kəsin əməyini mükafatlandırın
 - ☐ hər şəxs üçün yerin müəyyənləşməsi və ya hər kəs öz yerində
 - ☐ heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək lazımdır; ədalət xoş niyyətliklə insafli ədliyyənin ahəngdar nəticəsidir
 - ☐ planların təklifi və həyata keçirilmə azadlığı
-

Sual: A.Fayolun idarəetmənin "Təşəbbüs" prinsipinə aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ planların təklifi və həyata keçirilmə azadlığı
 - ☐ təşkilatın gücü ondadır ki, hamının bacarığından istifadə etsin, münasibətlərin harmoniyasını pozmayaraq hər kəsin əməyini mükafatlandırın
 - ☐ hər şəxs üçün yerin müəyyənləşməsi və ya hər kəs öz yerində
 - ☐ heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək lazımdır; ədalət xoş niyyətliklə insafli ədliyyənin ahəngdar nəticəsidir
 - ☐ kadr axını, eyni zamanda işin pis vəziyyətdə olmasının səbəb və nəticəsidir
-

Sual: A.Fayolun idarəetmənin "Korporativ ruh" prinsipinə aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ təşkilatın gücü ondadır ki, hamının bacarığından istifadə etsin, münasibətlərin harmoniyasını pozmayaraq hər kəsin əməyini mükafatlandırın
 - ☐ planların təklifi və həyata keçirilmə azadlığı
 - ☐ hər şəxs üçün yerin müəyyənləşməsi və ya hər kəs öz yerində
 - ☐ heyəti öz vəzifəsini tam səylə və sadıqlıqla yerinə yetirməyə həvəsləndirmək üçün ona xoş niyyətlə münasibət bəsləmək lazımdır; ədalət xoş niyyətliklə insafli ədliyyənin ahəngdar nəticəsidir
 - ☐ kadr axını, eyni zamanda işin pis vəziyyətdə olmasının səbəb və nəticəsidir
-

Sual: A.Fayolun idarəetmənin ümumi prinsiplərindən düzgün olmayanı seçin (Çəki: 1)

- ☒ seçki
 - ☐ korporativ ruh
 - ☐ təşəbbüs
 - ☐ heyətin tərkibinin sabitliyi
 - ☐ ədalət
-

Sual: A.Fayolun idarəetmənin ümumi prinsiplərindən düzgün olanı seçin (Çəki: 1)

- ☒ ədalət
- ☐ seçki
- ☐ referendum

- ☐ ideal
 - ☐ müxtəliflik
-

Sual: Fayolun ideyaları çox sahədə hansı məktəbin nümayəndələrinin (F.Teylorun, Q.Emersonun, Q.Fordun) nəzəriyyələri ilə oxşar olub «elmi menecment» məktəbinin «qızıl fondunu» təşkil edir (Çəki: 1)

- ☒ amerikan menecment klassiklərinin
 - ☐ Böyük Britaniyada inzibati-dövlət idarəçiliyi klassiklərinin
 - ☐ Almaniya da inzibati-dövlət idarəçiliyi klassiklərinin
 - ☐ İsveç menecment klassiklərinin
 - ☐ heç biri
-

Sual: İnzibati - dövlət idarəetmə nəzəriyyəsinin təkamülünün ilk iki mərhələsində Fransada daha çox inkişaf etmişdir (Çəki: 1)

- ☒ institusionalizm nəzəriyyəsi
 - ☐ motivasiyalı gigiyena nəzəriyyəsi
 - ☐ abstrakt nəzəriyyə
 - ☐ «Dualizm» nəzəriyyəsi
 - ☐ klaster nəzəriyyəsi
-

Sual: «Təkcə hüquqla rəqlamentlənən dövlət institutlarını deyil, həm də başlıca olaraq onun tərəfindən tamamilə, yaxud qismən nəzərə alınmayan, hüquqdankənar mövcud olan institutlarını öyrənməyə başladılar».Bu fikir inzibati-dövlət idarəçiliyinin fransız məktəbinin hansı nümayəndəsinə məxsusdur (Çəki: 1)

- ☒ M.Duverje
 - ☐ Q.Fordun
 - ☐ Q.Emersonun
 - ☐ F.Teylorun
 - ☐ Fayolun
-

Sual: İnzibati - dövlət idarəetməsinin Fransız məktəbinin hansı filosofu «orqanizm institut» və «cisim institut»u fərqləndirir (Çəki: 1)

- ☒ M.Prelo
 - ☐ Q.Fordun
 - ☐ Q.Emersonun
 - ☐ F.Teylorun
 - ☐ Fayolun
-

Sual: Fransız inzibati-dövlət idarəetməsində M.Prelo nun fikrincə insitut bir ideologiyaya və ya ümumi tələbatlara görə birləşmiş, nüfuza və təsbit edilmiş qaydalara tabe olunmuş insan kollektividir (Çəki: 1)

- ☒ orqanizm
- ☐ cisim
- ☐ siyasət
- ☐ hakimiyyət
- ☐ heç biri

Sual: Fransız inzibati-dövlət idarəetməsində M.Prelonun fikrincə instituta gəldikdə isə o, ümumi hüquqi şəklə salınmış və müəyyən quruluşda olan insan kollektivi yox, sadə hüquq normaları sistemidir (Çəki: 1)

- ☒ cisim
 - ☐ orqanizm
 - ☐ siyasət
 - ☐ hakimiyyət
 - ☐ heç biri
-

Sual: Fransız inzibati-dövlət idarəetməsində Duverjeyə görə institutlar – (Çəki: 1)

- ☒ insan münasibətlərinin məlum modelləri, konkret münasibətlər isə bunların sürətidir ki, onlar beləliklə, sabit, dayanıqlı və möhkəm birləşmiş xarakter əldə edir
 - ☐ ümumi hüquqi şəklə salınmış və müəyyən quruluşda olan insan kollektivi yox, sadə hüquq normaları sistemidir
 - ☐ bir ideologiyaya və ya ümumi tələbatlara görə birləşmiş, nüfuza və təsbit edilmiş qaydalara tabe olunmuş insan kollektividir
 - ☐ qlobal problemlərin həllində aktiv fəaliyyət göstərmək, ixtisaslaşdırılmış, əməkdaşlıq postindustrial cəmiyyətdə dövlətin mühüm funksiyalarından birinə çevrilmişdir
 - ☐ hamısı
-

Sual: Fransız inzibati-dövlət idarəetməsində Duverje institut anlayışında iki elementi ayrı-ayrı hissələrə parçalayır (Çəki: 1)

- ☒ strukturu və əqidəni
 - ☐ cismi və əqidəni
 - ☐ hakimiyyət və mədəniyyəti
 - ☐ hakimiyyət və əqidəni
 - ☐ strukturu və cismi
-

Sual: M.Duverje özünün hansı kitabında qeyd edir ki, politoloqların nəzəri konsepsiyaları prezidentə, baş nazirə, dövlət və siyasi xadimlərə faydalı olmalıdır, əks halda onlar mənalarını itirirlər (Çəki: 1)

- ☒ Krala şah
 - ☐ İnsan cəmiyyətinin gələcəyi
 - ☐ İqtisadi nəzəriyyənin prinsipləri
 - ☐ İnzibatçılıq fəlsəfəsi
 - ☐ Rəqabət
-

Sual: F.Qoqel və A.Qroseye «Fransada siyasət» kitabında fransızların dövlətə (Çəki: 1)

- ☒ qarşı olmaqlarını vurğulayır, dövlətə olan dərin inamsızlığını, onu zəiflətməyə qeyri-ixtiyari meyilliyini qeyd edirlər
- ☐ inandıqlarını və cəmiyyətin uğurlu gələcəyini dövlətin iqtisadi maraqları ilə üst-üstə düşdüyünü qeyd edirlər

- ☐ etibarlı, möhkəm, iradəli hakimiyyətin olğunu nəzərə alaraq dövlətə etimatını qeyd edirdilər
 - ☐ xalqla hakimiyyət arasında heç bir problemin olmadığını qeyd edirdilər
 - ☐ heç biri
-

Sual: F.Qoqel və A.Qroseye qeyd edirdilər ki, məhz amillər Fransada dövlət institutlarını xüsusilə sabitsizləşdirir (Çəki: 1)

- ☒ subyektiv
 - ☐ obyektiv
 - ☐ qanuni
 - ☐ kollektiv
 - ☐ daxili və xarici
-

Sual: E.For öz konsepsiyasında – (Çəki: 1)

- ☒ yerli hakimiyyət orqanlarının səlahiyyəti, xüsusən də bələdiyyə və kommunalar səviyyəsində əhəmiyyətli surətdə genişləndiməyi, zəhmətkeşləri dövlət işlərini idarəetməyə geniş cəlb etməyə təklif edirdi
 - ☐ gəlir vergisinin daha dinamik olduğu üçün mərkəzi idarə tərəfindən, daşınmaz əmlakdan alınan vergiləri, o cümlədən bina və ərazi vergisinin yerli özünüidarələr tərəfindən müəyyən edilib, toplanmasını təklif edir
 - ☐ xalqla hakimiyyət arasında heç bir problemin olmadığını qeyd edirdilər
 - ☐ etibarlı, möhkəm, iradəli hakimiyyətin olğunu nəzərə alaraq dövlətə etimatını qeyd edirdilər
 - ☐ hökumətə fəaliyyətləri ilə əlaqədar informasiyaların yığılması işinin təşkilində yeni metodlardan istifadəni də təklif edir
-

Sual: Fransız inzibati -dövlət idarəçiliyinin yeni tip daha bir radikal nəzəriyyəsi kim tərəfindən işlənmişdir (Çəki: 1)

- ☒ M.Ponyatovski
 - ☐ Q.Ford
 - ☐ Q.Emerson
 - ☐ F.Teylor
 - ☐ Fayol
-

Sual: «Radikalların doktrina elementləri» hansı tanınmış Fransız filosofuna məxsusdur (Çəki: 1)

- ☒ Alen
 - ☐ M.Ponyatovski
 - ☐ Q.Emerson
 - ☐ F.Teylor
 - ☐ Fayol
-

BÖLMƏ: 0301

Ad

0301

Suallardan

20

Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Fransız filosofu Alenin fikrincə ünsiyyətin baş verdiyi insanların çevrəsi, yerinə yetirilən işin xarakteri tədricən dövlət qulluqçularında bir sıra xarakterik keyfiyyətləri inkişaf etdirir (Çəki: 1)

- ☒ hamısı
- ☐ son dərəcə ehtiyatlılıq
- ☐ məxfiliyə meyillik
- ☐ skeptisizm
- ☐ ədəbazlıq

Sual: Filosof dövlət aparatında tərəfdaşlıq haqda yazırdı (Çəki: 1)

- ☒ bürokratlar həmişə bir-birini pis yerinə yetirilmiş işə görə müxtəlif sanksiyalardan müdafiə edirlər
- ☐ yerli hakimiyyət orqanlarının səlahiyyəti, xüsusən də bələdiyyə və kommunalar səviyyəsində əhəmiyyətli surətdə genişləndiməyi, zəhmətkeşləri dövlət işlərini idarəetməyə geniş cəlb etməyə təklif edirdi
- ☐ qarşı olmaqlarını vurğulayır, dövlətə olan dərin inamsızlığını, onu zəiflətməyə qeyri-ixtiyari meyilliyini qeyd edirlər
- ☐ etibarlı, möhkəm, iradəli hakimiyyətin olğunu nəzərə alaraq dövlətə etimatını qeyd edirdilər
- ☐ hamısı

Sual: Fransız dövlət inzibatçılığı məktəbinin təhlilində Fransanın keçmiş prezidenti Jiskar DEstenin hansı kitabını çox əhəmiyyətliyə (Çəki: 1)

- ☒ Fransız demokratiyası
- ☐ İnsan cəmiyyətinin gələcəyi
- ☐ İqtisadi nəzəriyyənin prinsipəri
- ☐ İnzibatçılıq fəlsəfəsi
- ☐ Krala şah

Sual: Fransız dövlət inzibatçılığı məktəbinin təhlilində Fransanın keçmiş prezidenti Jiskar DEstenin hansı konsepsiyasını təklif edir (Çəki: 1)

- ☒ sosial dövlət konsepsiyasını
- ☐ Klaster konsepsiyasını
- ☐ yetərli elmi-empirik nailiyyətlər dayanıqlı inkişaf konsepsiyasını
- ☐ dayanıqlı inkişaf konsepsiyasını
- ☐ neosfera konsepsiyasını

Sual: Avropadakı inzibati-dövlət idarəetmə məktəbləri arasında ən nüfuzlusu hansı məktəbidir (Çəki: 1)

- ☒ Alman

- ☐ Fransız
 - ☐ İngiltərə
 - ☐ İsveç
 - ☐ Amerika
-

Sual: "Almaniyada dövlət ənənələrinin möhkəmliyi səbəbindən indiyə qədər bir konsepsiya mövcud olmaqda davam edir ki, bu konsepsiyaya görə siyasət elmi – dövlətçilikdir" fikri hansı siyasətçiye məxsusdur (Çəki: 1)

- ☒ K.Lenk
 - ☐ V.Veber
 - ☐ E.Forsthoff
 - ☐ H.Kun
 - ☐ E.Hippel
-

Sual: Klassik ənənələr ruhunda olan alman siyasətçilərinin böyük hissəsi dövlət inzibətçiliğinin təcəssümündə reallaşması sferasını görür (Çəki: 1)

- ☒ transsəndental idrakı, daimi dəyərləri və azadlığın
 - ☐ innovasiya qərarlarının qəbul edilməsi, layihəyə qədər, layihə qərarlarının təhlili və əsaslandırılması sahəsində müxtəlif xidmətlər təklif etməklə layihənin
 - ☐ insan kapitalının
 - ☐ məhsul və xidmətlərin
 - ☐ əmək potensialının
-

Sual: «Dövlət insanlarla yaşayır: insan onu əsaslandırır, formalaşdırır, ona rəhbərlik edir və eyni zamanda onu öz taleyi kimi qəbul edərək orada yaşayır» fikri Almaniyada inzibati-dövlət idarəçiliyində kimə məxsusdur (Çəki: 1)

- ☒ H.Kun
 - ☐ V.Veber
 - ☐ E.Forsthoff
 - ☐ K.Lenk
 - ☐ E.Hippel
-

Sual: Almaniya inzibati-dövlət idarəetməyə sosioloji yanaşma üçün ən tipik konsepsiya kimin konsepsiyasıdır (Çəki: 1)

- ☒ V.Veberin
 - ☐ H.Kun
 - ☐ E.Forsthoff
 - ☐ K.Lenk
 - ☐ E.Hippel
-

Sual: Aşağıdakı fikrlərdən hansı V.Veberə məxsusdur (Çəki: 1)

- ☒ Dövlət aparatının kəmiyyətə artırılması və onun sosial funksiyalarının genişləndirilməsi pis xidmət ola bilər. Dövlətin mexaniki artımını tələb etmək - vəziyyəti daha da pisləşdirmək deməkdir
- ☐ Dövlət insanlarla yaşayır: insan onu əsaslandırır, formalaşdırır, ona rəhbərlik edir və eyni zamanda onu öz taleyi kimi qəbul edərək orada yaşayır

- ☐ Müasir adam tamamilə idarəedilən olur
 - ☐ Biz şahidik ki, cəmiyyətin inzibati-dövlət idarələri, qanunlar, eləcə də sosial-siyasi strukturların timsalında mövcud olan qarşıda formaları insanın xarici dayaqlarıdır
 - ☐ hamısı
-

Sual: Lüdviq Erhardın konsepsiyası dövlət inzibatçılığının rolunun artırılması ilə bağlıdır (Çəki: 1)

- ☒ sosial
 - ☐ əsas iqtisadi resurs
 - ☐ iri korporasiyaların
 - ☐ bərqərar olmasında özül
 - ☐ xarici «mənəvi» amil
-

Sual: Lüdviq Erhardın konsepsiyasına görə dövlət inzibatçılığında iqtisadiyyatın dövlət tənzimlənməsi tədbirlərinin gücləndirilməsini nəzərdə tutur (Çəki: 1)

- ☒ hamısı
 - ☐ mülkiyyətin paylanması
 - ☐ iqtisadi böhranların yumşaldılması üzrə böyük tədbirlər vasitəsilə konservativ sosial strukturu aradan qaldırılması
 - ☐ kapitalın demokratikləşdirilməsi
 - ☐ sinfi ziddiyyətlərin yumşaldılması üzrə böyük tədbirlər vasitəsilə konservativ sosial strukturu aradan qaldırılması
-

Sual: Almaniya inzibati-dövlət idarəetməsinə monistik yanaşmanı kimlər təklif edir (Çəki: 1)

- ☒ struktur-funksional yanaşma tərəfdarları
 - ☐ bihevioralizm tərəfdarları
 - ☐ yerli özünüidarəetmənin dövlətçilik nəzəriyyəsinin
 - ☐ "sosial rifah" nəzəriyyəsi tərəfdarları
 - ☐ heç biri
-

Sual: Almaniya inzibati-dövlət idarəetməsində sosial münaqişə nəzəriyyəsinin yaradıcısı kimdir (Çəki: 1)

- ☒ R.Darendorf
 - ☐ T.Parson
 - ☐ K.İ.Varlamov
 - ☐ Lüdviq Erhard
 - ☐ E.Hippel
-

Sual: Aşağıdakı nəzəriyyələrdən hansı R.Darendorfa məxsusdur (Çəki: 1)

- ☒ sosial münaqişə nəzəriyyəsi
 - ☐ inzibatçılıq nəzəriyyəsi
 - ☐ milli iqtisadi planlaşdırma nəzəriyyəsi
 - ☐ dualizm nəzəriyyəsi
 - ☐ hər biri
-

Sual: Aşağıdakılardan hansı Alman inzibati-dövlət idarəetmə məktəbinin nümayəndəsidir (Çəki: 1)

- ☒ Lüdviq Erhard
 - ☐ D.İston
 - ☐ Q.Saymon
 - ☐ D.Trumen
 - ☐ F.Hersberq
-

Sual: Aşağıdakılardan hansı Alman inzibati-dövlət idarəetmə məktəbinin nümayəndəsi deyil (Çəki: 1)

- ☒ D.Trumen
 - ☐ K.Lenk
 - ☐ H.Kun
 - ☐ V.Veber
 - ☐ Lüdviq Erhard
-

Sual: Hansı alim tərəfindən Alman inzibati-dövlət idarəetməsinin müxtəlif səviyyələrində münaqişələrin tənzimlənməsi və «kanalizasiyalasdırılması» üsullarını təklif etmiş və münaqişələri təsdiqləyən, onların gedişini rəsmiləşdirən liberal yüksək mobilliyə cəmiyyət proqramını işləmişdir (Çəki: 1)

- ☒ R.Darendorf
 - ☐ T.Parson
 - ☐ K.İ.Varlamov
 - ☐ Lüdviq Erhard
 - ☐ E.Hippel
-

Sual: İnzibati-dövlət idarəetmə strukturuna təsir göstərən daha bir mühüm amil – (Çəki: 1)

- ☒ siyasi rejimlərdir
 - ☐ qeyri-sabitlikdir
 - ☐ natamam quruluşdur
 - ☐ destruktiv mövqedir
 - ☐ heç biri
-

Sual: İnzibati-dövlət idarəetmə strukturuna təsir göstərən hansı rejimlər çərçivəsi daxilində inzibati orqanlar fəaliyyət göstərir (Çəki: 1)

- ☒ siyasi
 - ☐ ictimai
 - ☐ real zaman
 - ☐ azad əmtəə tədavülü
 - ☐ viza
-

BÖLMƏ: 0302

Ad

0302

Suallardan

20

Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Dövlətin ərazicə təşkilinin müəyyənləşdirilməsi nöqteyi-nəzərdən inzibati-dövlət idarəetmənin hansı tipi var (Çəki: 1)

- ☒ unitar və federal tipi
- ☐ kommuna və federal tipi
- ☐ unitar və kommuna tipi
- ☐ inzibati və federal tipi
- ☐ inzibati və kommuna tipi

Sual: Hansı sistemə görə oraya daxil olan ərazilərə çox az muxtariyyət verir, əsas idarəetmə bilavasitə paytaxtdan həyata keçirilir (Çəki: 1)

- ☒ unitar
- ☐ kommuna
- ☐ federal
- ☐ inzibati
- ☐ hamısı

Sual: İnzibati ərazi bölgüsü Fransada aşağıdakılardan hansıdır (Çəki: 1)

- ☒ departamentlər
- ☐ əyalətlər
- ☐ qraflıq
- ☐ ştatlar
- ☐ kantonlar

Sual: İnzibati ərazi bölgüsü İtaliyada aşağıdakılardan hansıdır (Çəki: 1)

- ☒ əyalətlər
- ☐ departamentlər
- ☐ qraflıq
- ☐ ştatlar
- ☐ kantonlar

Sual: İnzibati ərazi bölgüsü İsveçdə aşağıdakılardan hansıdır (Çəki: 1)

- ☒ qraflıq
- ☐ departamentlər
- ☐ əyalətlər
- ☐ ştatlar
- ☐ kantonlar

Sual: İnzibati ərazi bölgüsü Braziliyada aşağıdakılardan hansıdır (Çəki: 1)

- ☒ ştatlar
 - ☐ departamentlər
 - ☐ əyalətlər
 - ☐ qraflıq
 - ☐ kantonlar
-

Sual: İnzibati ərazi bölgüsü İsveçrədə aşağıdakılardan hansıdır (Çəki: 1)

- ☒ kantonlar
 - ☐ departamentlər
 - ☐ əyalətlər
 - ☐ qraflıq
 - ☐ ştatlar
-

Sual: Unitar sistemə malik ərazi bölgüsü departament olan ölkə aşağıdakılardan hansıdır (Çəki: 1)

- ☒ Fransa
 - ☐ İsveçrə
 - ☐ Braziliya
 - ☐ İsveç
 - ☐ İtaliya
-

Sual: Konfederasiyalara xas olan cəhət aşağıdakılardan hansıdır (Çəki: 1)

- ☒ adətən, uzunmüddətli olmur, onlar ya hissələrə bölünür, ya da federasiyalara çevrilir
 - ☐ oraya daxil olan ərazilərə çox az muxtariyyət verir, əsas idarəetmə bilavasitə paytaxtdan həyata keçirilir
 - ☐ bəzi kommersiya məqsədlərinə nail olmaq üçün birgə və bir-birni tamamlayan resurslardan istifadə əsasında sinergetik effektə gətirib çıxaran iki və daha çox ortağın uzunmüddətli və dayanıqlı kooperasiyasının müxtəlif formaları başa düşülür
 - ☐ artıq mövcud olan əlaqələrdə dəyişikliklər baş verir, bəzi işçilər eyni zamanda iki rəhbərliyin tabeliyində olurlar
 - ☐ hamısı
-

Sual: Milli birliyin saxlanılmasında yeganə üsul kimi çıxış edir – (Çəki: 1)

- ☒ federal tipi
 - ☐ kommuna tipi
 - ☐ unitar tipi
 - ☐ əyalət tipi
 - ☐ heç biri
-

Sual: Federal sistemdə dövlətlərin əksəriyyətində idarəetmənin hansı səviyyəsi vardır (Çəki: 1)

- ☒ milli, regional və yerli
- ☐ unitar, regional və yerli
- ☐ milli, regional və unitar

- ☐ unitar, milli və yerli
 - ☐ heç biri
-

Sual: Federal quruculuq zamanı dövlətin inzibati funksiyaları hüquqi və faktiki olaraq arasında paylaşıdırılır (Çəki: 1)

- ☒ federasiya subyektləri
 - ☐ departamentlər subyektləri
 - ☐ əyalətlər subyektləri
 - ☐ qraflıq subyektləri
 - ☐ hamısı
-

Sual: Unitar sisteminin hansı aşağıdakı xüsusiyyəti vardır (Çəki: 1)

- ☒ hakimiyyət və mərkəzi rəhbərlik yerli hakimiyyətlər üzərində mühüm nəzarətə malikdir
 - ☐ oraya daxil olan ərazilərə çoxlu muxtariyyət verir
 - ☐ bəzi kommersiya məqsədlərinə nail olmaq üçün birgə və bir-birni tamamlayan resurslardan istifadə əsasında sinergetik effektə gətirib çıxaran iki və daha çox ortağın uzunmüddətli və dayanıqlı kooperasiyasının müxtəlif formaları başa düşülür
 - ☐ artıq mövcud olan əlaqələrdə dəyişikliklər baş verir, bəzi işçilər eyni zamanda iki rəhbərliyin tabeliyində olurlar
 - ☐ adətən, uzunmüddətli olmur, onlar ya hissələrə bölünür, ya da federasiyalara çevrilir
-

Sual: İnzibati-dövlət idarəetməsinin unitar sisteminin çatışmazlıqlarına aiddir – (Çəki: 1)

- ☒ dövlətlərdə konsentrasiyası vətəndaşlarda elə bir təsəvvür yarada bilər ki, yerli problemlərin həlli zamanı hansısa fəallıq göstərmək faydasızdır, çünki istənilən hakimiyyət paytaxta əsaslanır
 - ☐ vətəndaşlar daha çox yerli rəhbərliyə yaxın olur, ona görə də onların vəzifəli şəxslərinə təsir göstərə, qərarların necə qəbul edilməsini və onların nəticələrinin necə olmasını görə bilirlər
 - ☐ yerli səviyyədə operativ qərarların qəbulu imkanının olması
 - ☐ yerli rəhbərlik ilə yeni proqramları eksperimentdən keçirmək iri inzibati vahidlərdə olduğundan daha asandır
 - ☐ hamısı
-

Sual: Milli (federal) idarəetmə səviyyəsi ibarətdir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ ölkələrin əksəriyyətində bu səviyyə prezident rəhbərliyindən
 - ☐ hakimiyyət aparatından
 - ☐ parlament aparatından
 - ☐ ali məhkəmədən
-

Sual: İdarəetmənin (qraflıq, şəhər) yerli səviyyəsi həm unitar, həm də federal dövlətlərdə inzibati-idarəetmənin yerli səviyyəsində, bir qayda olaraq, hansı əsas funksiya yerinə yetirir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ polisin və yanğınsöndürmə mühafizəsinin təmin edilməsi, eləcə də səhiyyə xidmətləri də daxil olmaqla, ictimai təhlükəsizlik
 - ☐ yaşlı, əlil və uşaqlara yardım proqramları
 - ☐ zonalaşdırma, yol təhlükəsizliyi, istehlakçıların müdafiəsi də daxil olmaqla, funksiyaları tənzimləyən
 - ☐ ictimai tikintinin planlaşdırılması
-

Sual: İnzibati-dövlət idarəetmənin federal sistemi yerli idarəetmənin əsas vahidləri (Çəki: 1)

- ☒ qraflıq və şəhər
 - ☐ departamentlər və şəhər
 - ☐ departamentlər və qraflıq
 - ☐ departamentlər və əyalətlər
 - ☐ şəhər və əyalətlər
-

Sual: Operativ xidmətlər – (Çəki: 1)

- ☒ bilavasitə əhaliyə xidmət göstərən inzibati vahidlər bununla da bu inzibati idarənin və ya xidmətin, məsələn, poçt bölməsinin, bələdiyyə kitabxanasının, prefekturada şəxsiyyət vəsiqəsi bürosunun yaradılması ilə əlaqədar məsələləri həyata keçirir
 - ☐ sərbəst, son məqsədlərə malik olmayan inzibati qurumlardır, onların fəaliyyəti digər xidmətlərə, müxtəlif vəsaitlərə və ya xidmətlərə sərəncamın verilməsi formasında maddi və qeyri-maddi xarakterli yardımların göstərilməsindən ibarətdir
 - ☐ sərbəst, son məqsədlərə malik olmayan inzibati qurumlardır, bu xidmət növünə ehtiyac olduqda yardımlar göstərə bilirlər
 - ☐ müqavilə ilə fəaliyyət göstərilir, xidmət sahələri dar çərçivədədir
 - ☐ heç biri
-

Sual: Köməkçi xidmətlər – (Çəki: 1)

- ☒ sərbəst, son məqsədlərə malik olmayan inzibati qurumlardır. Onların fəaliyyəti digər xidmətlərə, müxtəlif vəsaitlərə və ya xidmətlərə sərəncamın verilməsi formasında maddi və qeyri-maddi xarakterli yardımların göstərilməsindən ibarətdir
 - ☐ bilavasitə əhaliyə xidmət göstərən inzibati vahidlər bununla da bu inzibati idarənin və ya xidmətin, məsələn, poçt bölməsinin, bələdiyyə kitabxanasının, prefekturada şəxsiyyət vəsiqəsi bürosunun yaradılması ilə əlaqədar məsələləri həyata keçirir
 - ☐ sərbəst, son məqsədlərə malik olmayan inzibati qurumlardır, bu xidmət növünə ehtiyac olduqda yardımlar göstərə bilirlər
 - ☐ müqavilə ilə fəaliyyət göstərilir, xidmət sahələri dar çərçivədədir
 - ☐ heç biri
-

Sual: - dövlətin idarə olunması, milli əhəmiyyətli işlərin aparılması sənətidir (Çəki: 1)

- ☒ Siyasət
- ☐ iqtisadiyyat
- ☐ təcrübə

- ☐ demokratiya
☐ hamısı

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Amerikada milli ideya – (Çəki: 1)

- ☒ hər kəs milyonçu ola bilər
☐ istehlak cəmiyyətinin qurulması
☐ maddi gəlir
☐ azadlıq hər kəsə məxsusdur
☐ siyasətlə hər kəs məşğul ola bilər

Sual: 1945-ci ildən sonra Yaponiyada milli ideya kimi istehlak cəmiyyətinin qurulması götürülmüş və “üç sərvət” sahib olmaqda əks edilmişdir 1. televizor 2. paltaryuyan maşın 3. soyuducuya 4. velosipet 5. ev (Çəki: 1)

- ☒ 1, 2, 3
☐ 2, 3, 4
☐ 3, 4, 5
☐ 1, 3, 5
☐ 2, 3, 5

Sual: Azərbaycan Respublikasında demokratik dövlətin qurulması tarixən sınaqdan çıxmış bəzi cəhətlərin bərqərar olmasını zəruri edir (Çəki: 1)

- ☒ hamısı
☐ xalqın azad şəkildə öz iradəsini bildirməsi
☐ mühüm dövlət qərarlarının qəbul edilməsində plüralizmin və sosial-siyasi qüvvələrin bərabərhüquqluğunun gözlənilməsi
☐ şəxsiyyətin hüquq və azadlıqlarına riayət olunması məqsədilə ictimai həyatın bütün sferalarında qanunun aliliyinin təmin olunması
☐ müstəqil Konstitusiya Məhkəməsinin təşkil olunması

Sual: Müstəqillik dövründə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası demokratik dövlətə xas olan aşağıdakı cəhətləri özündə təsbit etmişdir (Çəki: 1)

- ☒ hamısı
☐ xalqın azad şəkildə öz iradəsini bildirməsi
☐ mühüm dövlət qərarlarının qəbul edilməsində plüralizmin və sosial-siyasi qüvvələrin bərabərhüquqluğunun gözlənilməsi

- ☐ şəxsiyyətin hüquq və azadlıqlarına riayət olunması məqsədilə ictimai həyatın bütün sferalarında qanunun aliliyinin təmin olunması
 - ☐ müstəqil Konstitusiya Məhkəməsinin təşkil olunması
-

Sual: Demokratik dövlətlərdə məqsədyönlülük müxtəlif ictimai qrup və təşkilatların maraqlarının yolu ilə aparılır (Çəki: 1)

- ☒ tarazlaşdırılması və nizamlanması
 - ☐ pozulması və nizamlanması
 - ☐ tapdalanması və tarazlaşdırılmas
 - ☐ pozulması və tapdalanması
 - ☐ heç biri
-

Sual: Dövlət orqanları tərəfindən reallaşan idarəetmə funksiyalarının həyata keçirilməsi ayrı-ayrı işgüzar təşkilatların bazar mühitində işləməsi çərçivəsini (Çəki: 1)

- ☒ məhdudlaşdırılmalıdır
 - ☐ genişləndirməlidir
 - ☐ bərabərləşdirilməlidir
 - ☐ inkişaf etdirməlidir
 - ☐ hamısı
-

Sual: Müasir şəraitində demokratik dövlətin idarəetmə sistemi aşağıdakı mühüm vəzifələrin yerinə yetirilməsi imkanını yaratmalıdır (Çəki: 1)

- ☒ hamısı
 - ☐ əməkhaqqının minimum həddinə, müvafiq standartlara uyğun iş şəraitinə dövlət təminatı
 - ☐ qanunvericilikdə nəzərdə tutulmuş mülkiyyət, əmək, kapital və sosial yardım üzrə gəlirlərə və onların real dəyərində təminat
 - ☐ təhsil, mənzil və sağlamlığın müdafiəsi hüququna təminat
 - ☐ müxtəlif inzibati, regional və vəzifə imtiyazlarının ləğvinə təminat
-

Sual: Mülkiyyət hüququna təminatı dedikdə hansı mülkiyyət formalarının qorunması nəzərdə tutulur (Çəki: 1)

- ☒ hamısı
 - ☐ özəl mülkiyyətin
 - ☐ dövlət mülkiyyətin
 - ☐ bələdiyyə mülkiyyətin
 - ☐ ictimai təşkilatların mülkiyyətin
-

Sual: Bu vəzifələrin həyata keçirilməsi və dövlət idarəetmə funksiyalarının bazar iqtisadiyyatı şəraitində icrası iqtisadiyyatın idarə edilməsi sisteminin ideologiyasının dəyişdirilməsini və buna uyğun olan lazımi praktiki işlərin görülməsini zəruri edir (Çəki: 1)

- ☒ hamısı
- ☐ dövlət tərəfindən nəzərdə tutulan hər bir verginin müvafiq vergi ödəyicilərindən tutulmasına təminat

- ☐ qanunvericilikdə nəzərdə tutulmayan fəaliyyətin aparılmamasına təminat
 - ☐ təsərrüfat subyektlərinin iqtisadi fəallığının stimullaşdırılmasına təminat
 - ☐ iriməqsədli layihələrin həyata keçirilməsində dövlət sahibkarlığına təminat
-

Sual: İqtisadiyyatın idarə edilməsinin təşkilatı quruluşunu müəyyən edən parametrlər aşağıdakılardan hansıdır (Çəki: 1)

- ☒ hamısı
 - ☐ müasir vəziyyətdə dövlətin apardığı iqtisadi siyasət
 - ☐ idarəetmə sisteminin iyerarxiya səviyyəsinin sayı
 - ☐ dövlət idarəçiliyində işləyən idarəetmə heyətinin tərkibi və peşəkar səviyyəsi
 - ☐ idarəetmə funksiyalarının mərkəzləşdirmə səviyyəsi
-

Sual: İqtisadiyyatın idarə edilməsinin təşkilatı quruluşunu müəyyən edən parametrlər hansı düzgün göstərilməmişdir (Çəki: 1)

- ☒ dövlət özlərini idarə edən ayrı-ayrı icmalardan ibarətdir ki bunun əhatə genişliyinin səviyyəsi
 - ☐ müasir vəziyyətdə dövlətin apardığı iqtisadi siyasət
 - ☐ idarəetmə sisteminin iyerarxiya səviyyəsinin sayı
 - ☐ dövlət idarəçiliyində işləyən idarəetmə heyətinin tərkibi və peşəkar səviyyəsi
 - ☐ idarəetmə funksiyalarının mərkəzləşdirmə səviyyəsi
-

Sual: Müasir iqtisadiyyatının idarə edilməsinin təşkilatı quruluşunun özbaşına dəyişməsi tamamilə (Çəki: 1)

- ☒ yolverilməz olmalıdır
 - ☐ məqsəduyğundur
 - ☐ münasibdir
 - ☐ düzgündür
 - ☐ heç biri
-

Sual: İqtisadiyyatın tənzimlənməsində "Valyuta-pul təsərrüfatı"nın hansı təsir sahəsi var (Çəki: 1)

- ☒ hamısı
 - ☐ dövriyyədə olan pul kütləsinin həcmi və strukturu
 - ☐ qiymətlərin səviyyəsi və dinamikası
 - ☐ dövrli valyutalara nisbətə milli valyutanın məzənnəsi
 - ☐ Respublikanın ticarət və tədiyyə balansının formalaşması
-

Sual: İqtisadiyyatın tənzimlənməsində "Valyuta-pul təsərrüfatı"nın təsir sahəsinə aid deyil (Çəki: 1)

- ☒ xarici ölkələrin iqtisadiyyatına məxsus pul dövriyyəsi
 - ☐ dövriyyədə olan pul kütləsinin həcmi və strukturu
 - ☐ qiymətlərin səviyyəsi və dinamikası
 - ☐ dövrli valyutalara nisbətə milli valyutanın məzənnəsi
 - ☐ Respublikanın ticarət və tədiyyə balansının formalaşması
-

Sual: İqtisadiyyatın tənzimlənməsində "Kredit siyasəti"nin hansı təsir sahəsi var (Çəki: 1)

- ☒ hamısı
 - ☐ iqtisadi konyunktur
 - ☐ məşğulluq
 - ☐ iqtisadiyyatın sahə və ərazi quruluşu
 - ☐ qiymətlərin səviyyəsi və dinamikası
-

Sual: İqtisadiyyatın tənzimlənməsində "Kredit siyasəti"nin hansı təsir sahəsinə aid deyil (Çəki: 1)

- ☒ vergi siyasəti
 - ☐ iqtisadi konyunktur
 - ☐ məşğulluq
 - ☐ iqtisadiyyatın sahə və ərazi quruluşu
 - ☐ qiymətlərin səviyyəsi və dinamikası
-

Sual: İqtisadiyyatın tənzimlənməsində "Vergi siyasəti"nin hansı təsir sahəsi var (Çəki: 1)

- ☒ hamısı
 - ☐ inflyasiya
 - ☐ sosial sahə
 - ☐ elmi-texniki tərəqqi
 - ☐ investisiya fəallığı
-

Sual: İqtisadiyyatın tənzimlənməsində "Vergi siyasəti"nin hansı təsir sahəsinə aid deyil (Çəki: 1)

- ☒ əhəlinin sosial müdafiəsi
 - ☐ inflyasiya
 - ☐ sosial sahə
 - ☐ elmi-texniki tərəqqi
 - ☐ investisiya fəallığı
-

Sual: İqtisadiyyatın tənzimlənməsində "Qiymət siyasəti"nin hansı təsir sahəsi var (Çəki: 1)

- ☒ hamısı
 - ☐ əhəlinin sosial müdafiəsi
 - ☐ ticarət balansının formalaşması
 - ☐ daxili bazarın qorunması
 - ☐ iqtisadiyyatın strukturu
-

Sual: İqtisadiyyatın tənzimlənməsində "Qiymət siyasəti"nin hansı təsir sahəsinə aid deyil (Çəki: 1)

- ☒ elmi-texniki tərəqqi
- ☐ əhəlinin sosial müdafiəsi
- ☐ ticarət balansının formalaşması

- ☐ daxili bazarın qorunması
- ☐ iqtisadiyyatın strukturu

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: İqtisadiyyatın tənzimlənməsi sistemində iqtisadi mənafe daşıyıcılarına aiddir (Çəki: 1)

- ☒ hamısı
- ☐ muzzdlu işçilər və mülkiyyətçilər
- ☐ yefermer və təsərrüfat üzvləri
- ☐ kiçik və iri sahibkarlar
- ☐ firma və banklar

Sual: Postindustrial dövrdə isə əsas iqtisadi resurs rolunu oynayır (Çəki: 1)

- ☒ informasiya
- ☐ əmək
- ☐ sahibkarlıq bacarığı
- ☐ kapital
- ☐ torpaq

Sual: ABŞ, Yaponiya, Qərbi Avropanın güclü iqtisadiyyata malik olan dövlətlərində korporativ hakimiyyətin artmasının aşağıdakı keyfiyyət parametrini görmək olar (Çəki: 1)

- ☒ hamısı
- ☐ xalq təsərrüfatının hasilat və emal sahələrinin ictimai əmək bölgüsündə struktur payının azalması, əksinə xidmət sferalarının geniş şəbəkələrinin inkişafı
- ☐ elmi-texniki tərəqqinin sürətlənməsi və XX əsrin 70-ci illərindən başlayaraq, nəticə etibarilə, cəmiyyətin nəzəri biliklərindən asılılığı prosesini sürətləndirən informasiya texnologiyalarının genişşaxəli inkişafı
- ☐ «İntellektual institutların» cəmiyyətin aparıcı təsisatlarına çevrilməsi
- ☐ iqtisadiyyatda məşğul olanların əksəriyyətini təşkil edən peşəkarlar və texniki mütəxəssislərdən ibarət yeni sinfin texnokratlar sinfinin formalaşması

Sual: Hasilat sahələri: kənd təsərrüfatı, mədən işləri, balıqçılıq olan "Sənayeyə-qədərki cəmiyyət"ə aid olan region hansıdır (Çəki: 1)

- ☒ Afrika
- ☐ Qərbi Avropa
- ☐ Yaponiya

- ☐ Amerika Birləşmiş Ştatları
 - ☐ heç biri
-

Sual: Əsas peşələri kəndli, mədən fəhləsi, balıqçı, qara fəhlə olan Postindustrial cəmiyyətə aid olan region hansıdır (Çəki: 1)

- ☒ Amerika Birləşmiş Ştatları
 - ☐ Qərbi Avropa
 - ☐ Yaponiya
 - ☐ Afrika
 - ☐ Latin Amerikası
-

Sual: Əsas peşələri "Emal sənayesi; istehsal, təkrar emal olan" sənaye cəmiyyətində aid olan region hansıdır (Çəki: 1)

- ☒ SSRİ
 - ☐ Amerika Birləşmiş Ştatları
 - ☐ Asiya
 - ☐ Afrika
 - ☐ Latin Amerikası
-

Sual: Müasir həyatda Platonun ideal dövlət haqqındakı fikirləri hansı modeli ilə üst-üstə düşür (Çəki: 1)

- ☒ korporativ holding
 - ☐ iqtisadi məkanın tarazlıq
 - ☐ superindustrial
 - ☐ sivilizasiyanın inkişafı
 - ☐ Reqressiya
-

Sual: İdeal dövlət haqqında - «Biz düzgün quruluşa malik dövləti əzabları və sağlamlığı onu təşkil edən hissələrdən asılı olan bədənə eyniləşdiririk» fikrin sahibi kimdir (Çəki: 1)

- ☒ Platon
 - ☐ J.Drijek
 - ☐ heç biri
 - ☐ Y.Meen
 - ☐ L.Uayt
-

Sual: Platon «mənfi tipli» dövlət quruluşundan yeni qorunmağı məqsəduyğun hesab etmişdir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ timokratiyadan
 - ☐ oliqarxiyadan
 - ☐ demokratiyadan
 - ☐ tiraniyadan
-

Sual: Mükəmməl quruluşlu dövlətdən kənarlaşmış ən pis dövlət quruluşunu Platon adlandırmışdır (Çəki: 1)

- ☒ tiraniyanı
 - ☐ timokratiyanı
 - ☐ oliqarxiyanı
 - ☐ demokratiyanı
 - ☐ heç biri
-

Sual: Platon hansı quruluşu özündən əvvəlki quruluşun – demokratiyanın xələfi və bir nəfərin hamını idarə etməsi sistemi kimi səciyyələndirmişdir (Çəki: 1)

- ☒ tiraniyanı
 - ☐ timokratiyanı
 - ☐ oliqarxiyanı
 - ☐ demokratiyanı
 - ☐ heç biri
-

Sual: “Cəmiyyətdə korporativ hakimiyyətin artması xüsusiyyətləri” müasir dövrün aparıcı alimlərindən olan O.Tofflerin hansı modelində bildirilirdi (Çəki: 1)

- ☒ superindustrial
 - ☐ korporativ holding
 - ☐ regressiya
 - ☐ sivilizasiyanın inkişafı
 - ☐ iqtisadi məkanın tarazlıq
-

Sual: Superindustrial modelin yaradıcısı kimdir (Çəki: 1)

- ☒ O.Toffler
 - ☐ Platon
 - ☐ heç biri
 - ☐ Y.Meen
 - ☐ L.Uayt
-

Sual: C.Makdermota görə neçə korporativ sinif mövcuddur (Çəki: 1)

- ☒ 3
 - ☐ 2
 - ☐ 4
 - ☐ 5
 - ☐ 1
-

Sual: Azərbaycan cəmiyyətində korporativ hakimiyyətin artması xüsusiyyətləri hansından ibarət ola bilər (Çəki: 1)

- ☒ hamısı
 - ☐ dövlət qlobal problemlərin həllini reallaşdıran institutdur
 - ☐ dövlət ictimai rifahın istehsalçısıdır
 - ☐ dövlət nəhəng investordur
 - ☐ dövlət sosial texnologiyadır
-

Sual: Korporativ dövlət müxtəlif kanallar sistemi vasitəsilə aşağıda qeyd olunan hansı məsələnin həllini reallaşdırmalıdır (Çəki: 1)

- ☒ hamısı
 - ☐ Vətəndaşların yaradıcılıq potensialının geniş təkrar istehsalı sferasını fasiləsiz təhsil sistemi qismində inkişaf etdirməlidir
 - ☐ informasiya şəbəkələrinin yaradılması işini sürətləndirmək, hamının bu sistemdən istifadə imkanını təmin etmək, bu şəbəkələrin sabit fəaliyyətini və demokratikliyini təmin etmək
 - ☐ yüksək texnologiyaların inkişafının prioritet istiqamətlərini müəyyənləşdirmək
 - ☐ yüksək texnologiyaların inkişaf sahələrinə investisiya qoyuluşuna yardımçı olmaq
-

Sual: Analoji müəssisə - şəbəkələr müxtəlif formalarda fəaliyyət göstərir və bu formalara aşağıdakılardan hansı aiddir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ vasitəçilik
 - ☐ lisenziyalaşdırma
 - ☐ daxili nəticələri təmin edən yoldaşlıq
 - ☐ xarici nəticələri təmin edən mərkəzlər
-

Sual: «Az olsun, yaxşı olsun» prinsipi neçənci əsrin ən geniş yayılmış iqtisadi prinsiplərindən biridir (Çəki: 1)

- ☒ XX
 - ☐ XXI
 - ☐ XIX
 - ☐ XVIII
 - ☐ XVII
-

Sual: Postindustrial inkişafın makroiqtisadi göstəricilərini, müxtəlif iqtisadi hadisə və təzahürlərin ölçülməsində istifadə edilən aşağıdakı neçə tip uçot sistemi fəaliyyətdədir (Çəki: 1)

- ☒ 4
 - ☐ 3
 - ☐ 2
 - ☐ 5
 - ☐ 6
-

Sual: Postindustrial inkişafın makroiqtisadi göstəricilərini, müxtəlif iqtisadi hadisə və təzahürlərin ölçülməsində istifadə edilən aşağıdakı hansı tip uçot sistemi fəaliyyətdədir (Çəki: 1)

- ☒ hamısı
- ☐ Milli gəlir və milli məhsul hesabları iqtisadiyyatda reallaşdırılan əmtəə və xidmətlərin ümumi dəyərini cəmləşdirir və xalis gəlirin ev təsərrüfatları, hökumət, biznes və xarici iqtisadi agentlər tərəfindən bölüşdürülməsini əks etdirir
- ☐ Pul axınlarının milli hesabı ev təsərrüfatları və hökumət də daxil olmaqla fond axınlarının maliyyə və qeyri-maliyyə vahidləri arasında fond axınlarını izləyir

- ☐ Milli sənaye hesabları müxtəlif biznes vahidləri, hökumət, ev təsərrüfatları və xarici iqtisadi agentlər arasında alınmış və satılmış əmtəələrin və xidmətlərin dəyərlərini müəyyənləşdirir
- ☐ Milli rifah, yaxud milli aktivlər hesabı ölkənin aktivlərinin və resurslarının təkrar istehsalını genişləndirir

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Milli rifah, yaxud milli aktivlər hesabı ölkənin aktivlərinin və resurslarının təkrar istehsalını (Çəki: 1)

- ☒ genişləndirir
- ☐ tənəzzülə uğradır
- ☐ azaldır
- ☐ sabit saxlıyır
- ☐ heç biri

Sual: Cəmiyyətdə korporativ hakimiyyət artdıqca, postindustrial inkişafın tam səciyyələndirilməsi üçün tətbiq edilməsi zərurəti meydana çıxır (Çəki: 1)

- ☒ Sosial Hesablar Sisteminin
- ☐ yerli özünüidarənin qarşılıqlı münasibətləri sisteminin
- ☐ qarşılıqlı münasibətlərinin mütərəqqi sisteminin
- ☐ sərt inzibati-amirlik sisteminin
- ☐ baş verənlərin mərkəzində yeni mülkiyyət sisteminin

Sual: Sosial Hesablar Sisteminin yaradılması üzrə işlər aşağıda qeyd edilən hansı məqsədə çatmaq üçün yönəldilməlidir (Çəki: 1)

- ☒ hamısı
- ☐ yeniləşdirmələrin sosial məsrəflərinin və xeyrinin ölçülməsi
- ☐ sosial xərclərin ölçülməsi
- ☐ sosial tələbatların müəyyənləşdirilməsi məqsədilə «maliyyə büdcələri»nin yaradılması
- ☐ iqtisadi imkanlar və sosial hərəkət indikatorlarının axtarışı

Sual: Sosial problemlərin aşkar edilməsi, öyrənilməsi və qarşısının vaxtında alınması üçün məqsədli istifadə mühüm effekt verə bilər (Çəki: 1)

- ☒ nailiyyət büdcələrindən
- ☐ maliyyə büdcəsindən
- ☐ qeyri-büdcə fondlarından

- ☐ yerli büdcəsindən
 - ☐ heç biri
-

Sual: Hansı variantda qeyd edilən cavab «insan aktivləri» dəyərinin işlənilməkdə olan göstəriciləridir (Çəki: 1)

- ☒ iqtisadi imkanlar və sosial hərəkət indikatorları
 - ☐ cəmiyyətdə mövcud olan məhdud makroiqtisadi
 - ☐ texnoloji quruluşların inkişaf səviyyəsi
 - ☐ balansın likvidlik (pula çevriləbilmə)
 - ☐ hamısı
-

Sual: Postindustrial cəmiyyət anlayışının konkretləşdirilməsi üçün əsas texnoloji quruluşuna daxildir (Çəki: 1)

- ☒ sənaye, postindustrial və yeni quruluş
 - ☐ ancaq sənaye quruluşu
 - ☐ ancaq postindustrial quruluş
 - ☐ ancaq yeni quruluş
 - ☐ heç biri
-

Sual: Postindustrial cəmiyyət anlayışının konkretləşdirilməsi üçün sənaye quruluşuna aiddir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ avtomobilqayırma
 - ☐ metallurgiya
 - ☐ elektrotexnika
 - ☐ neft hasilatı və email
-

Sual: Postindustrial cəmiyyət anlayışının konkretləşdirilməsi üçün sənaye quruluşuna aid deyil (Çəki: 1)

- ☒ proqram təminatı
 - ☐ avtomobilqayırma
 - ☐ metallurgiya
 - ☐ elektrotexnika
 - ☐ neft hasilatı və email
-

Sual: Postindustrial cəmiyyət anlayışının konkretləşdirilməsi üçün postindustrial quruluşuna aiddir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ proqram təminatı
 - ☐ yarımkeçiricilər texnologiyası
 - ☐ rabitənin optik-lifli xətləri
 - ☐ nüvə energetikası
-

Sual: Postindustrial cəmiyyət anlayışının konkretləşdirilməsi üçün postindustrial quruluşuna aid deyil (Çəki: 1)

- ☒ metallurgiya
 - ☐ proqram təminatı
 - ☐ yarımkeçiricilər texnologiyası
 - ☐ rabitənin optik-lifli xətləri
 - ☐ nüvə energetikası
-

Sual: Postindustrial cəmiyyət anlayışının konkretləşdirilməsi üçün yeni quruluşuna aiddir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ biotexnologiyalar
 - ☐ qeyri-ənənəvi energetika
 - ☐ molekulyar elektronika
 - ☐ multimedia kommunikasiyalar
-

Sual: Postindustrial cəmiyyət anlayışının konkretləşdirilməsi üçün yeni quruluşuna aid deyil (Çəki: 1)

- ☒ neft hasilatı və emalı
 - ☐ biotexnologiyalar
 - ☐ qeyri-ənənəvi energetika
 - ☐ molekulyar elektronika
 - ☐ multimedia kommunikasiyalar
-

Sual: Avtomobilqayırma, metallurgiya, elektrotexnika, neft hasilatı və emalı əsas texnoloji quruluşlar hansı təsnifatına aiddir (Çəki: 1)

- ☒ sənaye quruluşu
 - ☐ postindustrial quruluş
 - ☐ yeni quruluş
 - ☐ yarımkeçiricilər texnologiyası
 - ☐ heç biri
-

Sual: BMT-nin təsnifatına əsasən iqtisadiyyatın birinci sektoruna aiddir (Çəki: 1)

- ☒ kənd təsərrüfatı, meşə, su, ovçuluq və balıqçılıq təsərrüfatları
 - ☐ metallurgiya, faydalı qazıntılar hasilatı, emal sənayesi, tikinti, elektroenergetika, qaz və su təchizatı
 - ☐ ticarət, nəqliyyat, anbar, rabitə, maliyyə institutları, sığorta sistemi, daşınmaz əmlak, dövlət xidmətləri, xidmət sferaları aiddir
 - ☐ anbar, rabitə, emal sənayesi, tikinti, elektroenergetika və su təchizatı
 - ☐ metallurgiya, faydalı qazıntılar hasilatı, kənd təsərrüfatı
-

Sual: BMT-nin təsnifatına əsasən iqtisadiyyatın ikinci sektoruna aiddir (Çəki: 1)

- ☒ metallurgiya, faydalı qazıntılar hasilatı, emal sənayesi, tikinti, elektroenergetika, qaz və su təchizatı
- ☐ kənd təsərrüfatı, meşə, su, ovçuluq və balıqçılıq təsərrüfatları
- ☐ ticarət, nəqliyyat, anbar, rabitə, maliyyə institutları, sığorta sistemi, daşınmaz əmlak, dövlət xidmətləri, xidmət sferaları aiddir

- ☐ anbar, rabitə, emal sənayesi, tikinti, elektroenergetika və su təchizatı
 - ☐ metallurgiya, faydalı qazıntılar hasilatı, kənd təsərrüfatı
-

Sual: BMT-nin təsnifatına əsasən iqtisadiyyatın üçüncü sektoruna aiddir (Çəki: 1)

- ☒ ticarət, nəqliyyat, anbar, rabitə, maliyyə institutları, sığorta sistemi, daşınmaz əmlak, dövlət xidmətləri, xidmət sferaları aiddir
 - ☐ kənd təsərrüfatı, meşə, su, ovçuluq və balıqçılıq təsərrüfatları
 - ☐ metallurgiya, faydalı qazıntılar hasilatı, emal sənayesi, tikinti, elektroenergetika, qaz və su təchizatı
 - ☐ anbar, rabitə, emal sənayesi, tikinti, elektroenergetika və su təchizatı
 - ☐ metallurgiya, faydalı qazıntılar hasilatı, kənd təsərrüfatı
-

Sual: Kənd təsərrüfatı, meşə, su, ovçuluq və balıqçılıq təsərrüfatları BMT-nin təsnifatına əsasən iqtisadiyyatın hansı sektoruna aiddir (Çəki: 1)

- ☒ birinci
 - ☐ ikinci
 - ☐ üçüncü
 - ☐ dördüncü
 - ☐ beşinci
-

Sual: Metallurgiya, faydalı qazıntılar hasilatı, emal sənayesi, tikinti, elektroenergetika, qaz və su təchizatı BMT-nin təsnifatına əsasən iqtisadiyyatın hansı sektoruna aiddir (Çəki: 1)

- ☒ ikinci
 - ☐ birinci
 - ☐ üçüncü
 - ☐ dördüncü
 - ☐ beşinci
-

Sual: Ticarət, nəqliyyat, anbar, rabitə, maliyyə institutları, sığorta sistemi, daşınmaz əmlak, dövlət xidmətləri, xidmət sferaları BMT-nin təsnifatına əsasən iqtisadiyyatın hansı sektoruna aiddir (Çəki: 1)

- ☒ üçüncü
 - ☐ birinci
 - ☐ ikinci
 - ☐ dördüncü
 - ☐ beşinci
-

Sual: Elmi-tədqiqat işlərinə ayrılmış büdcə vəsaitlərinin həcminə görə hansı dünya ölkələri arasında öndə gedir (Çəki: 1)

- ☒ ABŞ
 - ☐ Çin
 - ☐ Azərbaycan
 - ☐ Türkiyə
 - ☐ Fransa
-

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Vahid informasiya-kommunikasiya fəzasının formalaşdırılması, nəinki sosial və institusional, habelə texnoloji olaraq bu kompleksdə (Çəki: 1)

- ☒ hamısı
- ☐ postindustrial dövlətin
- ☐ təsərrüfatçılıq subyektlərinin
- ☐ vətəndaşların; nəhayət
- ☐ vətəndaş cəmiyyətləri institutlarının və ölkənin idarə edilməsinin birləşdirilməsini təmin edir

Sual: İnformasiya cəmiyyətində ev təsərrüfatı və ailə «istehsalın» ilkin özəyinə çevrilir və formasında təzahür edir (Çəki: 1)

- ☒ elektron kotteclər
- ☐ iqtisadi kotteclər
- ☐ intensiv elmi cəmiyyətlər
- ☐ arbitr
- ☐ peşəkarlar cəmiyyəti

Sual: Postindustrial cəmiyyətin siyasi sisteminin xarakterik xüsusiyyətləri aşağıdakılardan ibarətdir (Çəki: 1)

- ☒ hamısı
- ☐ cəmiyyətin siyasi üstqurumundan onun iqtisadi bazisinə çevrilən dövlətin yaranması, başqa sözlə, cəmiyyətin siyasi hüquqlarının reqlamentləşdirilən institutdan onun sosial-hüquqi hüquqlarını təmin edən dövlətin yaradılması
- ☐ vətəndaşların dövlət səhmdarlarına müvafiq olaraq real ali hakimiyyət daşıyıcılarına çevrilməsi
- ☐ ənənəvi müxtəlif sinifli cəmiyyətdən, postindustrial hakimiyyətin mülkiyyətçi monosinifli cəmiyyətə çevrilməsi
- ☐ müxtəlif sinifli cəmiyyətin ənənəvi antaqonist ziddiyyətlərinin korporativ tipli postindustrial cəmiyyətin qeyri-antagonist ziddiyyətləri ilə əvəz olunması

Sual: Postindustrial cəmiyyətin siyasi sisteminin xarakterik xüsusiyyətlərindən səhv olanı tapın (Çəki: 1)

- ☒ dünya sosialist sistemi ölkələrində maddi tərəqqi prinsipi xarakterikdir
- ☐ cəmiyyətin siyasi üstqurumundan onun iqtisadi bazisinə çevrilən dövlətin yaranması, başqa sözlə, cəmiyyətin siyasi hüquqlarının reqlamentləşdirilən institutdan onun sosial-hüquqi hüquqlarını təmin edən dövlətin yaradılması

- ☐ vətəndaşların dövlət səhmdarlarına müvafiq olaraq real ali hakimiyyət daşıyıcılarına çevrilməsi
 - ☐ ənənəvi müxtəlif sinifli cəmiyyətdən, postindustrial hakimiyyətin mülkiyyətçi monosinifli cəmiyyətə çevrilməsi
 - ☐ müxtəlif sinifli cəmiyyətin ənənəvi antaqonist ziddiyyətlərinin korporativ tipli postindustrial cəmiyyətin qeyri-antagonist ziddiyyətləri ilə əvəz olunması
-

Sual: Postindustrial dövlət quruluşu ölkələrin siyasi sistemlərinin əsasını onun neçə sistem-bazisi tutur (Çəki: 1)

- ☒ 3
 - ☐ 2
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Postindustrial dövlət quruluşu ölkələrin siyasi sistemlərinin əsasını onun hansı sistem-bazisi tutur (Çəki: 1)

- ☒ vətəndaş, vətəndaş cəmiyyəti və dövlət
 - ☐ arbitr, vətəndaş və iqtisadi kotteclər
 - ☐ arbitr, elektron kotteclər və iqtisadi kotteclər
 - ☐ vətəndaş, elektron kotteclər və təsərrüfatçılıq
 - ☐ elektron kotteclər, dövlət və təsərrüfatçılıq
-

Sual: Postindustrial dövlət quruluşu şəraitində vətəndaş hansı hüquqa malik olacaqdır (Çəki: 1)

- ☒ hamısı
 - ☐ iş
 - ☐ söz azadlığı
 - ☐ inam
 - ☐ yerdəyişmələr
-

Sual: Postindustrial dövlətdə vətəndaşlar arasındakı populyarlığa uyğun olaraq siyasi partiyalar hər ilin konkret günündə formalaşdıracaqdır (Çəki: 1)

- ☒ parlamenti
 - ☐ prezidenti
 - ☐ iqtisadi kottecləri
 - ☐ dualizmi
 - ☐ heç biri
-

Sual: Hansı siyasətçi dövlət quruluşunda işgüzar dairələrin çətinliklərini belə izah edir: əksər biznesmentlər hökumətdə nazir postu tutduqda narahatlıq hissi keçirirlər (Çəki: 1)

- ☒ J. Ford
- ☐ Elton Meyo
- ☐ Fris Rotlisberger
- ☐ Abraham Maslou

☐ L.Uayt

Sual: Professoru Joffri Straussmen menecerin siyasi mühitin məhdudlaşmasına adaptasiya olmasını nəzərə almaqla, strateji dövlət menecmentinin işlənilib hazırlanmasının üç mərhələsini göstərir (Çəki: 1)

- ☒ 3
 - ☐ 2
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Professoru Joffri Straussmen menecerin siyasi mühitin məhdudlaşmasına adaptasiya olmasını nəzərə almaqla, strateji dövlət menecmentinin işlənilib hazırlanmasının birinci mərhələsini tapın (Çəki: 1)

- ☒ vəziyyətin qiymətləndirilməsi
 - ☐ siyasi hakimiyyətin məhdudlaşdırıcılarını müəyyən etməkdir
 - ☐ siyasi oyunlarda menecerin rolunun müəyyən edilməsidir
 - ☐ anı reaksiyalara hazırlıq
 - ☐ hamısı
-

Sual: "Vəziyyətin qiymətləndirilməsi" Professoru Joffri Straussmen menecerin siyasi mühitin məhdudlaşmasına adaptasiya olmasını nəzərə almaqla, strateji dövlət menecmentinin işlənilib hazırlanmasının neçənci mərhələsidir (Çəki: 1)

- ☒ birinci
 - ☐ ikinci
 - ☐ birinci
 - ☐ dördüncü
 - ☐ beşinci
-

Sual: Strateji dövlət menecmenti aşağıdakı hansı məsələni həll etməlidir (Çəki: 1)

- ☒ qoyulan məqsəd bir neçə il qabaqlamalıdır, məqsədlərə çatmaq üçün tədbirlər hazırlamalı və onlara çatmaq üçün müvafiq təşkilati resurslar axtarmalıdır
 - ☐ qoyulan məsələləri həlli üçün yolların araşdırılması, gələcək proqnozların istiqamətləndirilməsi, müstəqil azad toplaşmanı məhdudlaşdırma
 - ☐ yerlərdə problemlərin təhlili, təcə ədalət prinsipini yox bərabərlik prinsiplərində üstün tutmamalıdır
 - ☐ yaranan problemləri bir neçə il qabaqlamalı, cəmiyyətdə sosial rifahı bərqərar etməli
 - ☐ heç biri
-

Sual: Xarici ekspertlərin rəylərinə görə, strateji menecment aşağıdakıları əhatə etməlidir (Çəki: 1)

- ☒ hamısı
- ☐ perspektivləri və məqsədləri düzgün müəyyən etmək
- ☐ dövlət idarəetməsinin təşkilinin bütün əsas problemlərini nəzərə almaq
- ☐ planlaşdırma və cari qərarların qəbul edilməsi çərçivəsinin qəbulu

☐ dövlət inzibatchılığına ciddilik və daxili vəhdətin verilməsi

Sual: Strateji menecment aşağıdakıları hansını əhatə etməməlidir (Çəki: 1)

- ☒ dövlət strukturlarının passiv işə səfərbər olunmasına ali rəhbərliyin məcbur edilməsi
 - ☐ perspektivləri və məqsədləri düzgün müəyyən etmək
 - ☐ dövlət idarəetməsinin təşkilinin bütün əsas problemlərini nəzərə almaq
 - ☐ planlaşdırma və cari qərarların qəbul edilməsi çərçivəsinin qəbulu
 - ☐ dövlət inzibatchılığına ciddilik və daxili vəhdətin verilməsi
-

Sual: Strateji məqsədlər elə nəticələndir ki, dövlət menecmenti buna hansı zaman müddətində istiqamətlənməlidir (Çəki: 1)

- ☒ uzun müddət (5-10 il)
 - ☐ qısa müddətdə (1-2 il)
 - ☐ anı müddətdə
 - ☐ vaxtaşırı
 - ☐ müəyyən bir vaxtda
-

Sual: Məqsədin ölçülməsi nöqteyi-nəzərindən aşağıdakı hansı məsələlər üzərində dayanmaq lazımdır (Çəki: 1)

- ☒ hamısı
 - ☐ Nə ölçülür
 - ☐ Necə ölçülür
 - ☐ Hansı ölçü vasitəsi vardır
 - ☐ Ölçmənin hansı funksiyaları vardır
-

Sual: Operativ qərar siyasi oyunun hansı səviyyəsində qəbul edilir (Çəki: 1)

- ☒ orta
 - ☐ kiçik
 - ☐ fərq etməz
 - ☐ böyük
 - ☐ hamısı
-

Sual: Son illərdə Qərb ölkələrində yeni elm kimi yaranması dövlət təşkilatlarında menecment konsepsiyasını genişləndirmişdir (Çəki: 1)

- ☒ "Təşkilatların restrukturizasiyasının"
 - ☐ Təşkilatın Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişafının
 - ☐ Korporativ ruh təşkilatının
 - ☐ İnsan cəmiyyətinin gələcəyi
 - ☐ Milli iqtisadi planlaşdırma nəzəriyyəsi
-

Sual: Aşağıdakılardan hansı restrukturizasiyasının istiqamətinə aiddir (Çəki: 1)

- ☒ idarəetmənin səmərəliliyini artırmaq məqsədilə az səmərəli quruluş halqalarının aradan qaldırılması, həmçinin, nəzarət funksiyasını asanlaşdırmaq məqsədilə quruluşun təkmilləşdirilməsi

- ☐ xaricdə müstəqil firmalar arasında kommersiya əlaqələrinin inkişafının strateji alyansların formalaşması
- ☐ informasiyanın əsas iqtisadi resursa çevrilməsi müasir korporasiyanın fəaliyyəti
- ☐ istehsal-sənaye və iqtisadiyyatın digər sahələrinin istehsal xarakterli məhsul və xidmətlərə olan tələbatlarının ödənilməsi üzrə xüsusişəkillənmiş təşkilatlar şəbəkəsinin yaradılması
- ☐ iqtisadi-strateji fəaliyyətlərin işlənilib hazırlanmasında müəssisə və firmalara konsaltinq və auditor xidmətlərinin göstərilməsi üçün təşkilatlar şəbəkəsinin yaradılması

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Ekspertlər restrukturizasiyasının əsas üç istiqamətini müəyyənləşdirirlər (Çəki: 1)

- ☒ 3
- ☐ 6
- ☐ 5
- ☐ 4
- ☐ 2

Sual: İnnovasiya layihələrinin hazırlanması və həyata keçirilməsi ideyanın yaranmasından qərarın qəbul edilməsinə qədər hansı fazaları əhatə edir (Çəki: 1)

- ☒ innovasiyaya qədər, innovasiya və istehsal fazalarını
- ☐ innovasiyanın yaranması, innovasiyanın ölçülməsi, innovasiyada sonrakı fazalar
- ☐ innovasiyaya qədər, innovasiyadan sonrakı fazalarını
- ☐ innovasiyanın ölçülməsi, istehsalın təşkili fazaları
- ☐ hamısı

Sual: İnnovasiya fəaliyyətində qərarları qəbul etmək üçün həlledici mərhələ - (Çəki: 1)

- ☒ innovasiyaya qədər olan mərhələdir
- ☐ istehsal mərhələsidir
- ☐ istehsaldan sonrakı mərhələdir
- ☐ innovasiyadan sonrakı mərhələdir
- ☐ heç biri

Sual: Hansı mərhələdə layihə ideyasının həyata keçirilməsi zərurəti və imkanları təhlil edilir, əlverişli innovasiya şəraiti təhlil olunur (Çəki: 1)

- ☒ birinci mərhələdə

- ☐ ikinci mərhələdə
 - ☐ üçüncü mərhələdə
 - ☐ dördüncü mərhələdə
 - ☐ bütün mərhələlərdə
-

Sual: İnnovasiya fəaliyyətində hansı mərhələdə layihənin reallaşdırılacağı bazarın və mühitin, bu-nun üçün lazım olan resursların, vergi, amortizasiya və maliyyə-kredit siyasətinin, həmçinin, ekoloji və digər normativlərin layihənin səmərəliliyinə təsirinin təhlili həyata keçirilir (Çəki: 1)

- ☒ ikinci mərhələdə
 - ☐ birinci mərhələdə
 - ☐ üçüncü mərhələdə
 - ☐ dördüncü mərhələdə
 - ☐ bütün mərhələlərdə
-

Sual: Hansı mərhələdə layihənin variantları ya öz qüvvələri hesabına, ya da məsləhət şirkətlərinin cəlb edilməsi vasitəsilə öyrənilir (Çəki: 1)

- ☒ üçüncü mərhələdə
 - ☐ birinci mərhələdə
 - ☐ ikinci mərhələdə
 - ☐ dördüncü mərhələdə
 - ☐ bütün mərhələlərdə
-

Sual: Dövlət inzibati-idarəetməsi üçün innovasiya riskləri bir-biri ilə qarşılıqlı əlaqədə olan neçə qrupa ayrılır (Çəki: 1)

- ☒ 4
 - ☐ 3
 - ☐ 2
 - ☐ 5
 - ☐ 6
-

Sual: Dövlət inzibati-idarəetməsində siyasi risklər – (Çəki: 1)

- ☒ vergi qoyuluşu, amortizasiya və s. sahələrdə dövlət tənzimləmə sisteminin dəyişdirilməsi, siyasi qeyri-sabit və forsmajor şəraitin yaranmasını əhatə edir
 - ☐ resursların və ya xərclərin, inflyasiyanın səviyyəsinin və s. kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsi
 - ☐ layihədə istifadə olunan texnologiyaların, tikinti konstruksiyalarının və s. etibarlılığının təhlilinin kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsi
 - ☐ layihənin həyata keçirilməsi prosesində ekoloji normativlər sahəsində qanunvericiliyin gözlənilmədən sərtləşdirilməsi, yaxud investisiyadan əvvəlki və layihədən əvvəlki əsaslandırma zamanı təbiətin qorunması tələblərinin kifayət qədər nəzərə alınmaması
 - ☐ hamısı
-

Sual: Dövlət inzibati-idarəetməsində iqtisadi risklər aid olan cəhət – (Çəki: 1)

- ☒ resursların və ya xərclərin, inflyasiyanın səviyyəsinin və s. kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsini əhatə edir
 - ☐ vergi qoyuluşu, amortizasiya və s. sahələrdə dövlət tənzimləmə sisteminin dəyişdirilməsi, siyasi qeyri-sabit və forsmajor şəraitin yaranmasını əhatə edir
 - ☐ layihədə istifadə olunan texnologiyaların, tikinti konstruksiyalarının və s. etibarlılığının təhlilinin kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsini əhatə edir
 - ☐ layihənin həyata keçirilməsi prosesində ekoloji normativlər sahəsində qanunvericiliyin gözlənilmədən sərtləşdirilməsi, yaxud investisiyadan əvvəlki və layihədən əvvəlki əsaslandırma zamanı təbiətin qorunması tələblərinin kifayət qədər nəzərə alınmaması
 - ☐ hamısı
-

Sual: Dövlət inzibati-idarəetməsində texniki risklərə aid olan cəhət - (Çəki: 1)

- ☒ layihədə istifadə olunan texnologiyaların, tikinti konstruksiyalarının və s. etibarlılığının təhlilinin kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsini əhatə edir
 - ☐ vergi qoyuluşu, amortizasiya və s. sahələrdə dövlət tənzimləmə sisteminin dəyişdirilməsi, siyasi qeyri-sabit və forsmajor şəraitin yaranmasını əhatə edir
 - ☐ resursların və ya xərclərin, inflyasiyanın səviyyəsinin və s. kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsini əhatə edir
 - ☐ layihənin həyata keçirilməsi prosesində ekoloji normativlər sahəsində qanunvericiliyin gözlənilmədən sərtləşdirilməsi, yaxud investisiyadan əvvəlki və layihədən əvvəlki əsaslandırma zamanı təbiətin qorunması tələblərinin kifayət qədər nəzərə alınmaması
 - ☐ hamısı
-

Sual: Dövlət inzibati-idarəetməsində ekoloji risklərə aid olan cəhət - (Çəki: 1)

- ☒ layihənin həyata keçirilməsi prosesində ekoloji normativlər sahəsində qanunvericiliyin gözlənilmədən sərtləşdirilməsi, yaxud investisiyadan əvvəlki və layihədən əvvəlki əsaslandırma zamanı təbiətin qorunması tələblərinin kifayət qədər nəzərə alınmaması
 - ☐ vergi qoyuluşu, amortizasiya və s. sahələrdə dövlət tənzimləmə sisteminin dəyişdirilməsi, siyasi qeyri-sabit və forsmajor şəraitin yaranmasını əhatə edir
 - ☐ resursların və ya xərclərin, inflyasiyanın səviyyəsinin və s. kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsini əhatə edir
 - ☐ layihədə istifadə olunan texnologiyaların, tikinti konstruksiyalarının və s. etibarlılığının təhlilinin kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsini əhatə edir
 - ☐ hamısı
-

Sual: Dövlət inzibati-idarəetməsində innovasiya riskləri qrupuna aiddir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ siyasi risklər
 - ☐ iqtisadi risklər
 - ☐ texniki risklər
 - ☐ ekoloji risklər
-

Sual: Dövlət inzibati-idarəetməsində innovasiya riskləri qrupuna aid olmayanı tapın (Çəki: 1)

- ☒ zaman riskləri
 - ☐ siyasi risklər
 - ☐ iqtisadi risklər
 - ☐ texniki risklər
 - ☐ ekoloji risklər
-

Sual: Dövlət inzibati-idarəetmə sistemində innovasiyaların tətbiq edilməsinin neçə forması var (Çəki: 1)

- ☒ 3
 - ☐ 2
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Dövlət inzibati-idarəetmə sistemində innovasiyaların tətbiq edilməsinin hansı müxtəlif formaları var (Çəki: 1)

- ☒ ardıcıl, paralel və inteqral
 - ☐ üfüqi, şaquli və inteqral
 - ☐ üfüqi, şaquli və paralel
 - ☐ üfüqi, şaquli və ardıcıl
 - ☐ funksional, paralel və ekoloji
-

Sual: Dövlət inzibati-idarəetmə sistemində innovasiyaların tətbiq edilməsinin ardıcıl formasına aid olan cəhət – (Çəki: 1)

- ☒ innovasiya fəaliyyətinin mərhələlərlə, bütün funksional şöbələrdə növbə ilə keçirilməsini nəzərdə tutur
 - ☐ bu formanın səmərəliliyinin əsas şərti funksiyaların və bütün məqsəd qruplarının məsuliyyətinin dəqiq müəyyən olunmasıdır
 - ☐ innovasiya layihələrinin tətbiqedilmə müddətinin 30-70%, konstruksiya dəyişikliklərinin sayının 65-80% azalması; qərarların həyata keçirilməsi keyfiyyətinin 200-600% yüksəlməsi; kollektivdə yaradıcılıq atmosferinin yaradılması və innovasiyalara müqavimətin azalması kimi üstünlüklər qeyd olunur
 - ☐ ayrı-ayrı konkret şöbədə mərhələnin başlanmasından sonra nəticələr təşkilatın rəhbərliyinə verilmir, o innovasiyaların tətbiqinin davam etdirilməsinin məqsədəuyğunluğu haqqında qərar qəbul edə bilməz
 - ☐ hamısı
-

Sual: Dövlət idarəetmə sistemində qərarların qəbulu prosesinə aid hansı mərhələni göstərmək olar (Çəki: 1)

- ☒ hamısı
- ☐ Problemin yaranması
- ☐ Problemin formalaşdırılması və təhlili
- ☐ Qərarların qəbul edilməsi
- ☐ Qərarların icra edilməsi

Sual: Dövlət idarəetmə sistemində qərarların qəbulu prosesinə aid hansı mərhələni göstərmək olmaz (Çəki: 1)

- ☒ İnkişafın diskontu
 - ☐ Problemin yaranması
 - ☐ Problemin formalaşdırılması və təhlili
 - ☐ Qərarların qəbul edilməsi
 - ☐ Qərarların icra edilməsi
-

Sual: Dövlət idarəetmə sistemində qərarların qəbulu prosesində ilkin mərhələ kimi başlanğıc mövqeyin hərtərəfli təhlilini hansı alim göstərmişdir (Çəki: 1)

- ☒ P.Akoff
 - ☐ E.Berq
 - ☐ N.Berlin
 - ☐ U.Riz
 - ☐ R.Rouz
-

Sual: Qərarların qəbulu prosesində başlanğıc mövqeyin təhlil edilməsinin məqsədinə aiddir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ problemin məğzini üzə çıxarmaq
 - ☐ müasir vəziyyəti qiymətləndirmək
 - ☐ təşkilatın inkişaf perspektivlərini müəyyən etmək
 - ☐ perspektivlərin dəyişilməsinə ola biləcək təhlükələri müəyyən etmək
-

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İdarəetmə üzrə məşhur tədqiqatçı Çaster Bernard idarəetməyə prosesi kimi baxmışdır (Çəki: 1)

- ☒ qərarların qəbulu
 - ☐ qərarların ləğvi
 - ☐ qərarın yaranması
 - ☐ qərarın təhlili
 - ☐ qərarın icrası
-

Sual: "Qərar"a aid olan cəhət (Çəki: 1)

- ☒ insanın və ya qrupun formalaşmış situasiya ilə əlaqədar bir neçə fəaliyyət variantından birinin seçilməsidir
- ☐ pozitiv və normativ hüquq nəzəriyyəsinə görə ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusudur
- ☐ konkret məqsədlərə yönəldilmiş tədbirlərin ləğvidir
- ☐ missiyaları yerinə yetirmək üçün maliyyə vəsaitlərinin yaranmasıdır
- ☐ heç biri
-

Sual: İnsanın və ya qrupun formalaşmış situasiya ilə əlaqədar bir neçə fəaliyyət variantından birinin seçilməsi adlanır (Çəki: 1)

- ☒ qərar
- ☐ missiya
- ☐ məqsəd
- ☐ fərman
- ☐ əmr
-

Sual: İdarəetmə qərarlarının əsas fərqləndirici xüsusiyyətlərinə aiddir (Çəki: 1)

- ☒ hamısı
- ☐ məqsəd
- ☐ nəticələr
- ☐ əmək bölgüsü
- ☐ peşəkarlıq
-

Sual: İdarəetmə qərarlarının əsas fərqləndirici xüsusiyyətlərinə aid deyil (Çəki: 1)

- ☒ rəqabət
- ☐ məqsəd
- ☐ nəticələr
- ☐ əmək bölgüsü
- ☐ peşəkarlıq
-

Sual: Hər bir şəxsin öz şəxsi həyatındakı qəbul etdiyi qərar onun savadı və təcrübəsinə arxalanır – (Çəki: 1)

- ☒ peşəkarlıq
- ☐ məqsəd
- ☐ nəticələr
- ☐ əmək bölgüsü
- ☐ missiya
-

Sual: İdarəetmə qərarları – (Çəki: 1)

- ☒ idarə olunan sistemin fəaliyyətinin obyektiv qanunlarının öyrənilməsinə və onun fəaliyyəti haqqında informasiyaların təhlilinə əsaslanaraq idarəetmə subyektinin yaradıcı və iradə fəaliyyəti, təsiridir
- ☐ insanın və ya qrupun formalaşmış situasiya ilə əlaqədar bir neçə fəaliyyət variantından birinin seçilməsidir

- ☐ pozitiv və normativ hüquq nəzəriyyəsinə görə ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusudur
 - ☐ konkret məqsədlərə yönəldilmiş tədbirlərin ləğvidir
 - ☐ missiyaları yerinə yetirmək üçün maliyyə vəsaitlərinin yaranmasıdır
-

Sual: İdarəetmə prosesinin əsasıdır – (Çəki: 1)

- ☒ idarəetmə qərarları
 - ☐ rəqabət
 - ☐ qloballaşma
 - ☐ risk
 - ☐ innovasiya
-

Sual: İdarəetmə qərarları hansı idarəetmə funksiyaları ilə əlaqəlidir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ planlaşdırma
 - ☐ təşkilat
 - ☐ koordinasiya
 - ☐ motivasiya
-

Sual: İntuitiv qərarlara aid olan cəhət – (Çəki: 1)

- ☒ intuisiya – məntiqi tərəkürdən istifadə etmədən problemin düzgün həllini tapmaq qabiliyyətidir
 - ☐ bilik və ya əldə edilmiş təcübə ilə şərtlənən seçimdir
 - ☐ bu qərarlarda nəzarətedici və dəqiqləşdirici fəaliyyət ideyalarının yaradılması üstünlük təşkil edir
 - ☐ məmurlar tərəfindən bütün variantlar dəqiqliklə qiymətləndirilir və onlar işə maksimal tənqidlə yanaşırlar
 - ☐ hamısı
-

Sual: Müləhizələrə əsaslanan qərarlara aid olan cəhət (Çəki: 1)

- ☒ bilik və ya əldə edilmiş təcübə ilə şərtlənən seçimdir
 - ☐ intuisiya – məntiqi tərəkürdən istifadə etmədən problemin düzgün həllini tapmaq qabiliyyətidir
 - ☐ bu qərarlarda nəzarətedici və dəqiqləşdirici fəaliyyət ideyalarının yaradılması üstünlük təşkil edir
 - ☐ məmurlar tərəfindən bütün variantlar dəqiqliklə qiymətləndirilir və onlar işə maksimal tənqidlə yanaşırlar
 - ☐ hamısı
-

Sual: İnert qərarlara aid olan cəhət – (Çəki: 1)

- ☒ bu qərarlarda nəzarətedici və dəqiqləşdirici fəaliyyət ideyalarının yaradılması üstünlük təşkil edir
- ☐ intuisiya – məntiqi tərəkürdən istifadə etmədən problemin düzgün həllini tapmaq qabiliyyətidir
- ☐ bilik və ya əldə edilmiş təcübə ilə şərtlənən seçimdir

- ☐ məmurlar tərəfindən bütün variantlar dəqiqliklə qiymətləndirilir və onlar işə maksimal tənqidlə yanaşırlar
 - ☐ hamısı
-

Sual: Məntiqi təfəkkürdən istifadə etmədən problemin düzgün həllini tapmaq qabiliyyəti adlanır (Çəki: 1)

- ☒ intuitiv qərarlar
 - ☐ mülahizələrə əsaslanan qərarlar
 - ☐ tarazlaşmış qərarları
 - ☐ impulsiv qərarlar
 - ☐ inert qərarlar
-

Sual: Bilik və ya əldə edilmiş təcübə ilə şərtlənən seçim hansı qərarlara aid edilir (Çəki: 1)

- ☒ mülahizələrə əsaslanan qərarlar
 - ☐ intuitiv qərarlar
 - ☐ tarazlaşmış qərarları
 - ☐ impulsiv qərarlar
 - ☐ inert qərarlar
-

Sual: Qərarlar hansı meyara görə qruplaşdırılır (Çəki: 1)

- ☒ hamısı
 - ☐ sistemlilik
 - ☐ iyerarxiya
 - ☐ tabeçilik
 - ☐ tsiklik
-

Sual: Qərarların təsnifləşdirilməsi onları hazırlama ardıcılığına və qəbuluna görə qərarlar neçə yerə bölünür (Çəki: 1)

- ☒ 4
 - ☐ 3
 - ☐ 2
 - ☐ 5
 - ☐ 9
-

Sual: Qərarların təsnifləşdirilməsi onları hazırlama ardıcılığına və qəbuluna görə bölünür (Çəki: 1)

- ☒ individual, qrup, qarışıq və kollektiv qərarlara
 - ☐ sistemlilik, iyerarxiya, tabeçilik və tsiklik qərarlara
 - ☐ individual, qrup, tabeçilik və tsiklik qərarlara
 - ☐ tabeçilik və tsiklik, qarışıq və kollektiv qərarlara
 - ☐ sistemlilik, iyerarxiya, tabeçilik və kollektiv qərarlara
-

Sual: Qərarların zaman fəaliyyətinə və müddətinə görə təsnifləşdirilməsi zamanı neçə qrupa bölünürlər (Çəki: 1)

- ☒ 4
- ☐ 6
- ☐ 5
- ☐ 3
- ☐ 2

Sual: Qərarların zaman fəaliyyətinə və müddətinə görə təsnifləşdirilir (Çəki: 1)

- ☒ uzunmüddətli, ortamüddətli, qısamüddətli və birdəfəlik qərarlara
- ☐ uzunmüddətli, ortamüddətli və müddətsiz qərarlar
- ☐ uzunmüddətli, qısamüddətli və müddətsiz qərarlar
- ☐ fasiləli və fasiləsiz qərarlar
- ☐ heç biri

Sual: Qərarlar zaman fəaliyyətinə və müddətinə görə təsnifləşdirilir. Bu təsnifləşdirmə qrupuna aid olmayanı tapın (Çəki: 1)

- ☒ sistemlilik qərarlar
- ☐ uzunmüddətli qərarlar
- ☐ ortamüddətli qərarlar
- ☐ qısamüddətli qərarlar
- ☐ birdəfəlik qərarlar

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Proqnozlaşdırılan səmərəliyə uyğun olaraq qərarlar aşağıdakı kimi təsnifləşdirilir (Çəki: 1)

- ☒ ordinar qərarlar, sinergetik qərarlar və asinergetik qərarlar
- ☐ uzunmüddətli, ortamüddətli, qısamüddətli və birdəfəlik qərarlara
- ☐ sistemlilik, iyerarxiya və təbəçilik
- ☐ individual, qrup, və kollektiv qərarlara
- ☐ qarışıq, tsiklik və strateji qərarlar

Sual: Strateji qərarlara aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ müəyyən fəaliyyət kompleksinə dair qərarlardır ki, təşkilat xarici mühitə uyğunlaşmaqla öz məqsədlərinə çatmağa real vasitələr təklif edir
- ☐ perspektiv planların hazırlanması və qəbuluna istiqamətlənmiş qərarlardır
- ☐ təşkilatın, onun altsistemlərinin lazımi vəziyyətlərdən çıxması üçün qəbul edilir
- ☐ perspektiv qərarları inkişaf etdirir və dəqiqləşdirir
- ☐ konkret aşağı səviyyə elementi üçün qəbul edilir

Sual: Perspektiv qəarlara aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ perspektiv planların hazırlanması və qəbuluna istiqamətlənmiş qəarlardır
 - ☐ müəyyən fəaliyyət kompleksinə dair qəarlardır ki, təşkilat xarici mühitə uyğunlaşmaqla öz məqsədlərinə çatmağa real vasitələr təklif edir
 - ☐ təşkilatın, onun altsistemlərinin lazımi vəziyyətlərdən çıxması üçün qəbul edilir
 - ☐ perspektiv qəarları inkişaf etdirir və dəqiqləşdirir
 - ☐ konkret aşağı səviyyə elementi üçün qəbul edilir
-

Sual: Operativ qəarlara aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ konkret aşağı səviyyə elementi üçün qəbul edilir
 - ☐ müəyyən fəaliyyət kompleksinə dair qəarlardır ki, təşkilat xarici mühitə uyğunlaşmaqla öz məqsədlərinə çatmağa real vasitələr təklif edir
 - ☐ təşkilatın, onun altsistemlərinin lazımi vəziyyətlərdən çıxması üçün qəbul edilir
 - ☐ perspektiv qəarları inkişaf etdirir və dəqiqləşdirir
 - ☐ perspektiv planların hazırlanması və qəbuluna istiqamətlənmiş qəarlardır
-

Sual: Sabitləşdirici qəarlara aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ təşkilatın, onun altsistemlərinin lazımi vəziyyətlərdən çıxması üçün qəbul edilir
 - ☐ müəyyən fəaliyyət kompleksinə dair qəarlardır ki, təşkilat xarici mühitə uyğunlaşmaqla öz məqsədlərinə çatmağa real vasitələr təklif edir
 - ☐ konkret aşağı səviyyə elementi üçün qəbul edilir
 - ☐ perspektiv qəarları inkişaf etdirir və dəqiqləşdirir
 - ☐ perspektiv planların hazırlanması və qəbuluna istiqamətlənmiş qəarlardır
-

Sual: Müəyyən fəaliyyət kompleksinə dair qəarlardır ki, təşkilat xarici mühitə uyğunlaşmaqla öz məqsədlərinə çatmağa real vasitələr təklif edən qəarlar adlanırlar (Çəki: 1)

- ☒ strateji qəarlar
 - ☐ perspektiv qəarlar
 - ☐ operativ qəarlar
 - ☐ sabitləşdirici qəarlar
 - ☐ cari qəarlar
-

Sual: Perspektiv planların hazırlanması və qəbuluna istiqamətlənmiş qəarlar adlanırlar (Çəki: 1)

- ☒ perspektiv qəarlar
 - ☐ strateji qəarlar
 - ☐ operativ qəarlar
 - ☐ sabitləşdirici qəarlar
 - ☐ cari qəarlar
-

Sual: Qəarların qəbulu vəzifələrinin təsnifləşdirilməsi zamanı elmi ədəbiyyatlarda təsnifləşdirmə meyarı kimi aşağıdakılardan hansından istifadə olunur (Çəki: 1)

- ☒ hamısı

- ☐ informasiyanın müəyyənliyi səviyyəsi
 - ☐ informasiyanın əldə edilməsi üçün eksperimentdən istifadə
 - ☐ qərar qəbul edən şəxslərin sayı
 - ☐ məqsədlərin sayı
-

Sual: Təcrübədə hər hansı obyektin yaradılmasının ilkin mərhələsində çox vaxt gələcək obyektin məlum parametrlərinin miqdarı və istehsalın təşkilati-texniki səviyyəsi haqqındakı göstəricilər məhdud olur, belə şəraitdə qərar qəbul etmək üçün daha sadə, lakin nisbətən az dəqiq olan proqnozlaşdırma metodu –..... tətbiq etmək olar (Çəki: 1)

- ☒ ekstrapolyasiya metodunu
 - ☐ oynama metodu
 - ☐ yüzdəbirlər metodu
 - ☐ proqram-məqsədli metodu
 - ☐ inkubasiya metodudur
-

Sual: Proqnozlaşdırmanın parametrik metodları hansı növə bölünür (Çəki: 1)

- ☒ xüsusi çəki göstəriciləri və reqressiya bərabərliyi üzrə
 - ☐ kompleks, sahəvi, sahələrarası
 - ☐ aşağı əməkhaqqı, təqaüd və müavinət
 - ☐ texniki-iqtisadi, sosial və demoqrafik
 - ☐ hamısı
-

Sual: Proqnozlaşdırmanın hansı metodundan kütləvi istehsalın elmi-tədqiqat və təcrübə-konstruktor işləri mərhələsində, həmçinin, istehsalın təşkilati-texniki cəhətdən hazırlanması mərhələsində istifadə edilir (Çəki: 1)

- ☒ eksperimental metodu
 - ☐ normativ metodu
 - ☐ indeks metodu
 - ☐ funksional metodu
 - ☐ kombinəlaşdırılmış metodu
-

Sual: Proqnozlaşdırmanın hansı metodu iqtisadi və təşkilati-texniki göstəricilər arasında asılılığın müəyyən edilməsinə və obyektin gələcək inkişaf oriyentirinin müəyyənləşdirilməsinə əsaslanır (Çəki: 1)

- ☒ normativ metodu
 - ☐ eksperimental metod
 - ☐ indeks metodu
 - ☐ funksional metodu
 - ☐ kombinəlaşdırılmış metodu
-

Sual: Proqnozlaşdırmanın hansı metodu mövcud şəraitlə müqayisədə gələcəkdə hər hansı şəraitin dəyişilməsini xarakterizə edən indekslərin köməyi ilə obyektin mövcud göstəricilərinin qiymətlərinin gələcək dövrlərə uyğunlaşdırılmasına əsaslanır (Çəki: 1)

- ☒ indeks metodu
- ☐ eksperimental metodu

- ☐ normativ metodu
 - ☐ funksional metodu
 - ☐ kombinələşdirilmiş metodu
-

Sual: Proqnozlaşdırmanın hansı metodu baş təyinedici cədvəl matrisinin və ya universal identifikatorun işlənilib hazırlanmasına və yüksəkixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupunun yaradılmasına əsaslanır (Çəki: 1)

- ☒ texniki strategiyanın qiymətləndirilməsi
 - ☐ eksperimental metodu
 - ☐ normativ metodu
 - ☐ funksional metodu
 - ☐ kombinələşdirilmiş metodu
-

Sual: Proqnozlaşdırmanın hansı metodu əvvəllər tətbiq edilən fəaliyyət prinsiplərindən istifadə etməklə öyrənilən obyektin tələb olunan xarakteristikalarına çatmağın mümkün olmamasına, eyni zamanda yeni fəaliyyət prinsiplərindən istifadə imkanlarını nəzərə almaqla öyrənilən obyektin inkişafının geniş spektri alternativlərinə olan tələbatın müəyyən edilməsinə əsaslanır (Çəki: 1)

- ☒ funksional metodu
 - ☐ eksperimental metodu
 - ☐ normativ metodu
 - ☐ indeks metodu
 - ☐ kombinələşdirilmiş metodu
-

Sual: R.Fişer və S.Braunun danışıqlar prosesində konstruktiv əməkdaşlıq atmosferi yaratmaq üçün neçə əsas amil göstərilir (Çəki: 1)

- ☒ 6
 - ☐ 4
 - ☐ 5
 - ☐ 2
 - ☐ 3
-

Sual: Aşağıdakılardan hansı R.Fişer və S.Braunun danışıqlar prosesində konstruktiv əməkdaşlıq atmosferi yaratmaq üçün göstərdiyi amildir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ səmərəlilik
 - ☐ başadüşmə
 - ☐ inandırma
 - ☐ diqqətlilik
-

Sual: R.Fişer və S.Braunun danışıqlar prosesində konstruktiv əməkdaşlıq atmosferi yaratmaq üçün "səmərəlilik" amilinə aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ hətta əks tərəf özünü emosional göstərsə belə özünü arxayın aparın, nəzarət olunmayan emosiyalar qəbul edilən qərarlara pis təsir göstərir
- ☐ tərəfdaşı həmişə başa düşməyə çalışın, ona qarşı diqqətsizlik qarşılıqlı sərfəli qərarların hazırlanması imkanlarını məhdudlaşdırır

- ☐ əgər əks tərəf sizi dinləmirsə, onda onunla məsləhətləşmələr aparmağa çalışın, bundan sonra münasibətlər yaxşılaşacaqdır
 - ☐ tərəfdaşı öyrətməyin, onun arqumentləri üçün açıq olun və öz növbəsində, onu inandırmağa çalışın
 - ☐ hətta əks tərəf yalan informasiyalar verirsə, bunu siz etməyin, belə davranış arqumentlərin gücünü azaldır, həmçinin, gələcəkdə tərəfdaşla əlaqəni çətinləşdirir
-

Sual: R.Fişer və S.Braunun danışıqlar prosesində konstruktiv əməkdaşlıq atmosferi yaratmaq üçün “başadüşmə” amilinə aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ tərəfdaşı həmişə başa düşməyə çalışın, ona qarşı diqqətsizlik qarşılıqlı sərfəli qərarların hazırlanması imkanlarını məhdudlaşdırır
 - ☐ hətta əks tərəf özünü emosional göstərsə belə özünüzü arxayın aparın, nəzarət olunmayan emosiyalar qəbul edilən qərarlara pis təsir göstərir
 - ☐ əgər əks tərəf sizi dinləmirsə, onda onunla məsləhətləşmələr aparmağa çalışın, bundan sonra münasibətlər yaxşılaşacaqdır
 - ☐ tərəfdaşı öyrətməyin, onun arqumentləri üçün açıq olun və öz növbəsində, onu inandırmağa çalışın
 - ☐ hətta əks tərəf yalan informasiyalar verirsə, bunu siz etməyin, belə davranış arqumentlərin gücünü azaldır, həmçinin, gələcəkdə tərəfdaşla əlaqəni çətinləşdirir
-

Sual: R.Fişer və S.Braunun danışıqlar prosesində konstruktiv əməkdaşlıq atmosferi yaratmaq üçün “inandırma” amilinə aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ hətta əks tərəf yalan informasiyalar verirsə, bunu siz etməyin, belə davranış arqumentlərin gücünü azaldır, həmçinin, gələcəkdə tərəfdaşla əlaqəni çətinləşdirir
 - ☐ hətta əks tərəf özünü emosional göstərsə belə özünüzü arxayın aparın, nəzarət olunmayan emosiyalar qəbul edilən qərarlara pis təsir göstərir
 - ☐ əgər əks tərəf sizi dinləmirsə, onda onunla məsləhətləşmələr aparmağa çalışın, bundan sonra münasibətlər yaxşılaşacaqdır
 - ☐ tərəfdaşı öyrətməyin, onun arqumentləri üçün açıq olun və öz növbəsində, onu inandırmağa çalışın
 - ☐ tərəfdaşı həmişə başa düşməyə çalışın, ona qarşı diqqətsizlik qarşılıqlı sərfəli qərarların hazırlanması imkanlarını məhdudlaşdırır
-

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: R.Fişer və S.Braunun danışıqlar prosesində konstruktiv əməkdaşlıq atmosferi yaratmaq üçün “diqqətlilik” amilinə aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ əgər əks tərəf sizi dinləmirsə, onda onunla məsləhətləşmələr aparmağa çalışın, bundan sonra münasibətlər yaxşılaşacaqdır

- ☐ hətta əks tərəf özünü emosional göstərsə belə özünüzü arxayın aparın, nəzarət olunmayan emosiyalar qəbul edilən qəarlara pis təsir göstərir
 - ☐ hətta əks tərəf yalan informasiyalar verirsə, bunu siz etməyin, belə davranış arqumentlərin gücünü azaldır, həmçinin, gələcəkdə tərəfdaşla əlaqəni çətinləşdirir
 - ☐ tərəfdaşı öyrətməyin, onun arqumentləri üçün açıq olun və öz növbəsində, onu inandırmağa çalışın
 - ☐ tərəfdaşı həmişə başa düşməyə çalışın, ona qarşı diqqətsizlik qarşılıqlı sərfəli qərarların hazırlanması imkanlarını məhdudlaşdırır
-

Sual: Mövcud iqtisadi durumda respublikamızdakı sosial problemlər və onların qarşısının alınması yollarını ümumiləşdirilmiş şəkildə hansını göstərmək olar (Çəki: 1)

- ☒ hamısı
 - ☐ dövlətin bu sahədəki sosial siyasəti əsas etibarilə mövcud səviyyənin gələcəkdə daha da enməsinə, sonralar isə yoxsulluğun miqyasını məhdudlaşdırmaq, perspektivdə isə əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün şərait yaratmaqdan ibarət olmalıdır
 - ☐ həyat səviyyəsinin sabitliyinin təmin edilməsi və onun tədricən yüksəldilməsinə əsaslı şəraitin yaradılması üçün cəmiyyətin aktiv əmək qabiliyyətli hissəsini yüksək məhsuldar və səmərəli əməklə, yaxud sahibkarlıq fəaliyyəti ilə öz rifahını yüksəltməkdən ötrü stimullaşdırmaq lazımdır
 - ☐ müasir sosial siyasətin ən mühüm cizgilərindən biri də əhalinin gəlirlərinə dövlətin əsas sosial təminatçı olmasıdır
 - ☐ əhalinin zəif müdafiə olunan təbəqələrinin, xüsusilə də Qarabağ müharibəsi əlillərinin mənzil şəraitlərinin yaxşılaşdırılmasını diqqət mərkəzində saxlamalıdır, şəhid ailələrinin bütün sosial problemləri yüksək səviyyədə həll olunmalıdır
-

Sual: Azərbaycanın mövcud iqtisadi durumunda etik problemlərin ən çox təsadüf olduğu hallar aşağıdakılardan hansıdır: 1. sahibkarlıqla məşğul olanların hüquqi normalara münasibəti. 2. sahibkarlıqla məşğul olanların işgüzar partnyorları ilə münasibətləri. 3. sahibkarların dövlət strukturları və onların nümayəndələri ilə münasibətləri. 4. Müstəqil Konstitusiya Məhkəməsinin təşkil olunması 5. Yerli bələdiyyə orqanlarında sosial və istehsal infrastrukturu inkişaf etdirmək üçün qeyri-büdcə fondlarına müxtəlif mənbəli vasitələrin toplanması və istifadə edilməsi, bu orqanlara məqsədli istiqraz və rəqələri buraxmağa icazə verilməsi (Çəki: 1)

- ☒ 1, 2, 3
 - ☐ 2, 4, 5
 - ☐ 1, 3, 5
 - ☐ 2, 3, 4
 - ☐ 1, 2, 5
-

Sual: Geniş mənada pablik rileyşnz cəmiyyətlə əlaqələrin qurulmasının neçə əsas istiqamətini əhatə edir (Çəki: 1)

- ☒ 10
 - ☐ 3
 - ☐ 2
 - ☐ 4
 - ☐ 7
-

Sual: Geniş mənada pablik rileyşnz cəmiyyətlə əlaqələrin qurulmasının aşağıdakılardan hansı əsas istiqamətini əhatə edir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ ictimai münasibətlər
 - ☐ dövlətlə əlaqələr
 - ☐ sənaye əlaqələri
 - ☐ maliyyə əlaqələri
-

Sual: Pablik rileyşnz fəaliyyətinin mühüm rol oynadığı sahə hansıdır (Çəki: 1)

- ☒ hamısı
 - ☐ ictimai həyat
 - ☐ beynəlxalq əlaqələr
 - ☐ sənaye əlaqələri
 - ☐ maliyyə əlaqələri
-

Sual: Pablik rileyşnz fəaliyyətini aid olan sahə deyil (Çəki: 1)

- ☒ insan sağlamlığı
 - ☐ ictimai həyat
 - ☐ beynəlxalq əlaqələr
 - ☐ sənaye əlaqələri
 - ☐ maliyyə əlaqələri
-

Sual: Biznesdə cəmiyyətlə əlaqələr qurulması üzrə peşəkarlar aşağıdakı hansı istiqamətlərdə fəaliyyət göstərə bilərlər (Çəki: 1)

- ☒ hamısı
 - ☐ insanın fəaliyyət tərzinin anlaşılmasının tədqiqi üzrə məsləhətlərin verilməsi
 - ☐ şəxsi və ictimai maraqların uzlaşdırılması
 - ☐ heyət, malgöndərən və alıcılarla qarşılıqlı münasibətlərin yaxşılaşdırılması
 - ☐ sənaye əlaqələrinin yaxşılaşdırılması
-

Sual: Biznesdə cəmiyyətlə əlaqələr qurulması üzrə peşəkarlar aşağıdakı hansı istiqamətlərdə fəaliyyət göstərə bilməzlər (Çəki: 1)

- ☒ mənfəətliliyin maksimum azaldılması
 - ☐ insanın fəaliyyət tərzinin anlaşılmasının tədqiqi üzrə məsləhətlərin verilməsi
 - ☐ şəxsi və ictimai maraqların uzlaşdırılması
 - ☐ heyət, malgöndərən və alıcılarla qarşılıqlı münasibətlərin yaxşılaşdırılması
 - ☐ sənaye əlaqələrinin yaxşılaşdırılması
-

Sual: Biznesdə pablik rileyşnz fərqli, lakin qarşılıqlı əlaqədə olan neçə fəaliyyət sahəsinə bölünür (Çəki: 1)

- ☒ 4
- ☐ 3
- ☐ 2
- ☐ 5

Sual: Biznesdə pablik rileyşnz fərqli, lakin qarşılıqlı əlaqədə olan neçə fəaliyyət sahəsini tapın (Çəki: 1)

- ☒ hamısı
 - ☐ problemin təhlili, tədqiqi və formalaşdırılması
 - ☐ fəaliyyət proqramı və büdcənin hazırlanması
 - ☐ koordinasiya və proqramın yerinə yetirilməsi
 - ☐ nəticələrə nəzarət, qiymətləndirmə və mümkün dəyişikliklərin həyata keçirilməsi
-

Sual: Pablik rileyşnz sferasında praktiki fəaliyyət hansı istiqamətə ayrılır 1. Xoş məramlılığa nail olmaq üçün müəyyən addımların atılması 2. Təşkilatın nüfuzunun qorunması üzrə fəaliyyət 3. Daxili qarşılıqlı münasibətlər 4. Fərdi informasiyaların bütövlüyünə əsaslanan milli mənafehlərin yaradılması 5. Dövlət idarəçilik orqanları icmaların işlərinə qarışmamalıdır (Çəki: 1)

- ☒ 1, 2, 3
 - ☐ 2, 3, 4
 - ☐ 3, 4, 5
 - ☐ 1, 3, 5
 - ☐ 2, 3, 5
-

Sual: Sənayedə pablik rileyşnz qarşısında hansı əsas məsələ mövcuddur (Çəki: 1)

- ☒ özünün alıcıları, səhmdarları, işçiləri ilə kontakt yaratmasıdır və kəskin rəqabət şəraitində şirkətin əmtəə və xidmət bazarlarının genişləndirilməsidir
 - ☐ dinamik inkişaf çərçivəsində işçilərin ixtisaslarının artırılması ilə münasibətlərin korlanması və ixtisarlara genişlənməsidir
 - ☐ təşkilatın nüfuzunun qorunması üzrə fəaliyyətin darlaşdırılması və reklam işlərinin genişləndirilməsi
 - ☐ cari böhranlı vəziyyətdən ölkənin çıxması prosesində ekoloji vəziyyəti sabitləşdirmək
 - ☐ heç biri
-

Sual: Sahibkar işə iqtisadi fəaliyyətin və bazar münasibətlərinin əsas (Çəki: 1)

- ☒ subyektdir
 - ☐ obyektidir
 - ☐ tənzimləyicisidir
 - ☐ qoruyucusudur
 - ☐ hamısı
-

Sual: Sahibkarlığın məqsədi – (Çəki: 1)

- ☒ yüksək mənfəət
 - ☐ müflisləşmə
 - ☐ ifrat inhisarcılıq
 - ☐ minimum gəlir
 - ☐ heç biri
-

Sual: Sahibkarlıq gəliri – (Çəki: 1)

- ☒ sahibkarın istehsal amillərini riskli innovasiya yanaşması ilə qovuşdurmasından yaranan xüsusi qabiliyyətlərinin nəticəsidir
 - ☐ cəmiyyətin texnoloji, iqtisadi və sosial təşkilində baş verən dəyişikliklər məcmusu nəticəsidir
 - ☐ işlərin müddətini azaltmaq, şəxsi və kollektiv məsuliyyətini yüksəltmək, kənar məsləhətçiləri cəlb etmək, funksiyaların dəqiq paylaşdırılması nəticəsidir
 - ☐ sosial faydalılığın bu və ya digər rifahının bölüşdürülməsini meydana gətirən ictimai marağın ortaya çıxması nəticəsidir
 - ☐ hamısı
-

Sual: Sahibkarlıq – (Çəki: 1)

- ☒ novasiyalı istehsal formasıdır
 - ☐ demokratiyaya qayıdış formasıdır
 - ☐ demokratiyanın nümayəndəlik formasıdır
 - ☐ işlərin təşkil edilməsinin ardıcıl formasıdır
 - ☐ heç biri
-

Sual: Sahibkarlıq və dövlət münasibətlərində əsas rol oynayır (Çəki: 1)

- ☒ təsərrüfatçılıq subyektləri ilə dövlət subyektləri
 - ☐ təsərrüfatçılıq subyektləri ilə qeyri-formal təşkilatların subyektləri
 - ☐ dövlət subyektləri ilə qeyri-formal təşkilatların subyektləri
 - ☐ hamısı
 - ☐ təsərrüfatçılıq subyektləri ilə dövlət obyektləri
-

Sual: Dövlətin apardığı daxili və xarici siyasət nə qədər liberal olarsa, sahibkarlıq fəaliyyəti üçün bir o qədər (Çəki: 1)

- ☒ geniş imkanlar açılar
 - ☐ məhdudlaşar
 - ☐ sabit qalar
 - ☐ azalar
 - ☐ heç biri
-

Sual: Kiçik sahibkarlığa aid olan cəhət– (Çəki: 1)

- ☒ burada fəaliyyət şəxsən sahibkarın özü tərəfindən kiçik müəssisələrdə, sahibkarlıq mənfəəti əldə etmək üçün xüsusi risk və innovasiya əsasında, iqtisadi məsuliyyətə tam riayət olunması şəraitində, geniş təkrar istehsalın çevik idarə olunması şərtləri ilə həyata keçirilir
 - ☐ miqyaslı istehsal əhəmiyyətli dərəcədə kütlə və yekcins tələbatın ödənilməsinə, böyük partiyalarla standart məhsul buraxılışına yönəldilmişdir
 - ☐ daxili iqtisadi konyunkturdan asılıdır və öz qrupu daxilində rəqabətli mübarizə aparmağa, həmçinin, ölkə və xarici kapitalla rəqabət aparmağa məcburdur
 - ☐ iri korporativləri, holdinqləri və müştərək müəssisələri əhatə edir
 - ☐ hamısı
-

Ad	0602
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Dövlətin kiçik sahibkarlığa yardımını hansı formada həyata keçirir (Çəki: 1)

- ☒ birbaşa və dolay yollarla
- ☐ ancaq vergilərin artırılması yolu ilə
- ☐ texnokratik formada
- ☐ üfqi və şaquli formada
- ☐ hamısı

Sual: İri sahibkarlığa aid olan cəhət– (Çəki: 1)

- ☒ miqyaslı istehsal əhəmiyyətli dərəcədə kütlə və yekcins tələbatın ödənilməsinə, böyük partiyalarla standart məhsul buraxılışına yönəldilmişdir
- ☐ burada fəaliyyət şəxsən sahibkarın özü tərəfindən kiçik müəssisələrdə, sahibkarlıq mənfəəti əldə etmək üçün xüsusi risk və innovasiya əsasında, iqtisadi məsuliyyətə tam riayət olunması şəraitində, geniş təkrar istehsalın çevik idarə olunması şərtləri ilə həyata keçirilir
- ☐ dünyanın sənaye cəhətdən inkişaf etmiş ölkələrində istehsal olunan məcmu milli məhsulun 40-50%-i, yeni yaradılan iş yerlərinin 60-70%-i bu sahibkarlığın payına düşür
- ☐ yerli büdcələrin gəlir hissəsinin doldurulmasında rol oynayır, sahəyə çox geniş deyillər
- ☐ hamısı

Sual: Ötən əsrin 80-ci illərində Qərb ölkələrində adlandırılan ictimai-siyasi dalğa sayəsində özəlləşdirmə geniş vüsət aldı (Çəki: 1)

- ☒ mühafizəkar inqilab
- ☐ elmi-texniki inqilab
- ☐ sənaye inqilabı
- ☐ demokratiyanın xələfi
- ☐ cəmləşdirən kombinatorudur

Sual: Dövlətin kiçik sahibkarlığa yardımını birbaşa formasına aiddir (Çəki: 1)

- ☒ hamısı
- ☐ kiçik müəssisələrin reyestrlərinin aparılması
- ☐ sadələşdirilmiş qeydiyyat qaydaları
- ☐ fəaliyyətin lisenziyalasdırılması və məhsulun sertifikatlaşdırılması üçün minimum ödənişlərin tətbiqi
- ☐ kiçik müəssisələrin fəaliyyətlərinin yoxlanılması və nəzarət işinin sadələşdirilməsi, həmçinin, sahibkarların məmur özbaşınalığından müdafiəsi

Sual: Dövlətin kiçik sahibkarlığa yardımının birbaşa formasına aid deyil (Çəki: 1)

- ☒ franqayzing, subpodrat, lizing və injiniring mexanizmləri əsasında iri və kiçik təşkilatlar arasında əlaqələrin aparılması
 - ☐ kiçik müəssisələrin reyestrlərinin aparılması
 - ☐ sadələşdirilmiş qeydiyyat qaydaları
 - ☐ fəaliyyətin lisenziyalasdırılması və məhsulun sertifikatlaşdırılması üçün minimum ödənişlərin tətbiqi
 - ☐ kiçik müəssisələrin fəaliyyətlərinin yoxlanılması və nəzarət işinin sadələşdirilməsi, həmçinin, sahibkarların məmur özbaşınalığından müdafiəsi
-

Sual: Dövlətin kiçik sahibkarlığa yardımının dolayı formasına aiddir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ informasiya-marketing təminatı
 - ☐ konsaltinqin
 - ☐ kadrların təhsili və onların ixtisaslarının dəyişdirilməsi
 - ☐ xarici donor strukturları ilə təşkilati işlərin aparılması
-

Sual: Dövlətin kiçik sahibkarlığa yardımının dolayı formasına aid deyil (Çəki: 1)

- ☒ kiçik müəssisələrin reyestrlərinin aparılması
 - ☐ informasiya-marketing təminatı
 - ☐ konsaltinqin
 - ☐ kadrların təhsili və onların ixtisaslarının dəyişdirilməsi
 - ☐ xarici donor strukturları ilə təşkilati işlərin aparılması
-

Sual: Sahibkarlığa dövlət tərəfindən edilən yardımlar ümumiləşdirilmiş şəkildə aşağıdakı hansı formadan ibarətdir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ iqtisadi yüksəlişin stimullaşdırılması
 - ☐ sahibkarlığın təşkili və ona maliyyə yardımı
 - ☐ infrastrukturun yaradılması
 - ☐ sənaye məhsulunun tədarükü
-

Sual: Sahibkarlığa dövlət tərəfindən edilən yardımlar formasından biri səhvdir (Çəki: 1)

- ☒ xarici donorun təşkilata yardımı
 - ☐ iqtisadi yüksəlişin stimullaşdırılması
 - ☐ sahibkarlığın təşkili və ona maliyyə yardımı
 - ☐ infrastrukturun yaradılması
 - ☐ sənaye məhsulunun tədarükü
-

Sual: Sahibkarlığa dövlət tərəfindən edilən iqtisadi yüksəlişin stimullaşdırılmasına aiddir (Çəki: 1)

- ☒ dövlət hakimiyyəti iqtisadi yüksəlişin davamlı tempini monetar siyasət vasitəsi ilə tənzimləyir, bundan başqa, dövlət iqtisadiyyata vergi siyasəti ilə təsir edir

- ☐ dövlət hərbi formalar və yük maşınları, konsaltinq xidmətinin və kompyuterlərin ən iri partiyalarının istehlakçısıdır, bu baxımdan inhisarcı rolunu oynaya bilər
 - ☐ vətəndaşların yaradıcılıq potensialının geniş təkrar istehsalı sferasını fasiləsiz təhsil sistemi qismində inkişaf etdirməlidir
 - ☐ xarici şirkətlərin müəssisənin istehsalında payının azaldılması üçün bir sıra tədbirlərin görülməsi ilə fəaliyyətin darlaşdırılması
 - ☐ heç biri
-

Sual: "Sahibkarlığın informasiya təminatı və kadr hazırlığı" sahibkarlığa dövlət tərəfindən edilən yardımın hansı formasına aiddir (Çəki: 1)

- ☒ sahibkarlığın təşkili və ona maliyyə yardımı
 - ☐ iqtisadi yüksəlişin stimullaşdırılması
 - ☐ heç biri
 - ☐ infrastrukturun yaradılması
 - ☐ sənaye məhsulunun tədarükü
-

Sual: "Dövlət yollar, körpülər, dambalar, dəmir yolları, tunellər, aeroportlar və s. tikərək müəssisələrə dolayı yolla məhsulların paylanılmasında kömək etməsi" sahibkarlığa dövlət tərəfindən edilən yardımın hansı formasına aiddir (Çəki: 1)

- ☒ infrastrukturun yaradılması
 - ☐ iqtisadi yüksəlişin stimullaşdırılması
 - ☐ heç biri
 - ☐ sahibkarlığın təşkili və ona maliyyə yardımı
 - ☐ sənaye məhsulunun tədarükü
-

Sual: "Dövlət sahibkarlıq subyektlərinin istehsal etdikləri sənaye məhsulunun ən böyük alıcısı" olmaqla sahibkarlığa dövlət tərəfindən edilən yardımın hansı formasını əks etdirir (Çəki: 1)

- ☒ sənaye məhsulunun tədarükü
 - ☐ iqtisadi yüksəlişin stimullaşdırılması
 - ☐ heç biri
 - ☐ sahibkarlığın təşkili və ona maliyyə yardımı
 - ☐ infrastrukturun yaradılması
-

Sual: "Dövlət iqtisadiyyata genişlənməsi üçün vergi siyasəti ilə təsir etməsi" sahibkarlığa dövlət tərəfindən edilən yardımın hansı formasını əks etdirir (Çəki: 1)

- ☒ iqtisadi yüksəlişin stimullaşdırılması
 - ☐ sənaye məhsulunun tədarükü
 - ☐ heç biri
 - ☐ sahibkarlığın təşkili və ona maliyyə yardımı
 - ☐ infrastrukturun yaradılması
-

Sual: Sahibkarlıq subyektlərinin dövlətə ödədikləri vergilərə aiddir (Çəki: 1)

- ☒ hamısı
- ☐ mənfəətdən vergisi
- ☐ aksiz vergiləri

- ☐ dövrüyyədən vergisi
 - ☐ əlavə dəyər vergisi
-

Sual: Biznesin dövlətə təsir vasitələrinə aiddir (Çəki: 1)

- ☒ lobbicilik
 - ☐ vergilər
 - ☐ gömrük rüsumları
 - ☐ valyutanın tənzimlənməsi
 - ☐ hamısı
-

Sual: İqtisadiyyatda lobbicilik dedikdə – (Çəki: 1)

- ☒ sahibkarlıqla məşğul olan geniş imkanlı qrupun dövlətin qanunvericilik orqanlarına hər hansı bir iqtisadi qanunvericiliyin həmin qrupun mənafeələrinə uyğun qəbul edilməsi üçün çalışmaları nəzərdə tutulur
 - ☐ dövlət qulluqçularının tədrisi, seçilməsi və təyin olunmasını üçün çalışmaları nəzərdə tutulur
 - ☐ fərdi sahibkarlığa köməyi, yeni yaradılmış müəssisələrə torpaq sahəsinin ayrılmasını üçün çalışmaları nəzərdə tutulur
 - ☐ dövlət mülkiyyət formalarının qorunması nəzərdə tutulur
 - ☐ müasir motivasiya sistemli maddi və mənəvi stimullaşdırma linglərinin bir-birini tamamlaması və əlaqəli istifadəsi ilə keyfiyyətli yerinə yetirilən işin mükafatlandırılmasını nəzərdə tutur
-

Sual: Sahibkarlıqla məşğul olan geniş imkanlı qrupun dövlətin qanunvericilik orqanlarına hər hansı bir iqtisadi qanunvericiliyin həmin qrupun mənafeələrinə uyğun qəbul edilməsi üçün çalışmaları adlanır (Çəki: 1)

- ☒ lobbicilik
 - ☐ missiya
 - ☐ ölüm həddi
 - ☐ tiraniya
 - ☐ majoritar
-

Sual: «İnhisarçılar bazarı daim doymamış vəziyyətdə saxlayaraq öz əmtəələrini təbii qiymətlərindən baha satmaqla gəlirlərini əməkhaqqı, yaxud mənfəət şəklində artırırırlar» fikri kimə məxsusdur (Çəki: 1)

- ☒ Adam Smit
 - ☐ J.Drijek
 - ☐ heç biri
 - ☐ P.Leyn
 - ☐ L.Uayt
-

Sual: Sahə daxilindəki ayrı-ayrı istehsalçılar öz buraxılışlarının qiymətlərinə nəzarət edirlərsə, həmin sahədə nı cür vəziyyət hökm sürür (Çəki: 1)

- ☒ qeyri-mükəmməl rəqabət
- ☐ mükəmməl rəqabət
- ☐ ədalətli

- ☐ bərabər
☐ hamısı

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: İnhisarçı sözünün mənası – (Çəki: 1)

- ☒ tək satıcı
☐ məhdud sahə
☐ özbaşnalıq
☐ qiymət çoxluğu
☐ qanunsuz fəaliyyət

Sual: Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində inhisarçılığı hansı neqativ amillərin vasitəsilə aşkar etmək olar (Çəki: 1)

- ☒ hamısı
☐ bazar mexanizmlərinin sındırılması, onların bürokratik rəql-yatorlarla və xoş niyyətlər haqqındakı demaqogiyalarla əvəz olunması
☐ elmi-texniki tərəqqidə durğunluq, elmtutumlu qabaqcıl texnologiya və avadanlıqların istehsala tətbiqinin ləngidilməsi
☐ yüksək qiymətlərin hökmranlığı
☐ məhsulların və xidmətlərin aşağı keyfiyyəti

Sual: İnhisarçılığın iqtisadiyyatda təşəkkülünə şərait yaradır (Çəki: 1)

- ☒ hamısı
☐ bazarların geniş imkanlara malik olması
☐ tələb və təklif arasındakı əlaqənin qırılması
☐ əmək və xammal resursları səmərəsiz yerdəyişmələrə məruz qalması
☐ əmtəə və xidmətlərə istehlakçıların tələbatı artdıqda genişlənən qıtlığın qeyri-likvidlərlə aradan qaldırılması zamanı iqtisadi disbalans təzahür edir

Sual: İnhisarçılığın neqativ nəticələrindən biri – (Çəki: 1)

- ☒ iqtisadi parazitlərin genişlənməsi
☐ iqtisadi inkişaf genişlənməsi
☐ iqtisadi tənəzzülün azalması
☐ mükəmməl rəbaqəbit qurulması
☐ hamısı
-

Sual: İnhisarçılığa rəvac verən amillər aşağıdakılar hansı aiddir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ miqyasın effektivliyi
 - ☐ müstəsna hüquqlar
 - ☐ patentlər və lisenziyalar
 - ☐ zəruri xammal növləri üzərində mulkiyyət
-

Sual: İnhisarçılığa rəvac verən amillər aşağıdakılardan hansı aid deyil (Çəki: 1)

- ☒ antiinhisar qanunu
 - ☐ miqyasın effektivliyi
 - ☐ müstəsna hüquqlar
 - ☐ patentlər və lisenziyalar
 - ☐ zəruri xammal növləri üzərində mulkiyyət
-

Sual: “Az xərclərlə yüksək səmərəliliyə bazarın inhisarlaşmasını şərtləndirən iri istehsal şəraitində nail olması” inhisarçılığa rəvac verən amillərdən hansına aiddir (Çəki: 1)

- ☒ miqyasın effektivliyi
 - ☐ hamısı
 - ☐ müstəsna hüquqlar
 - ☐ patentlər və lisenziyalar
 - ☐ zəruri xammal növləri üzərində mulkiyyət
-

Sual: “Dünyanın bir çox ölkələrində hökumətin bəzi təşkilatlara vahid satıcı statusu verməsi” inhisarçılığa rəvac verən amillərdən hansına aiddir (Çəki: 1)

- ☒ müstəsna hüquqlar
 - ☐ hamısı
 - ☐ miqyasın effektivliyi
 - ☐ patentlər və lisenziyalar
 - ☐ zəruri xammal növləri üzərində mulkiyyət
-

Sual: “Hökumət firmaların ixtira etdikləri yeni məhsulların, yaxud yeni texnologiyaların patent mühafizəsinin təşkilini təmin etməsi” inhisarçılığa rəvac verən amillərdən hansına aiddir (Çəki: 1)

- ☒ patentlər və lisenziyalar
 - ☐ hamısı
 - ☐ miqyasın effektivliyi
 - ☐ müstəsna hüquqlar
 - ☐ zəruri xammal növləri üzərində mulkiyyət
-

Sual: Dövlətin təsərrüfat fəaliyyətinin antiinhisar tənzimləməsinin aparıcı istiqamətləri aşağıdakılardan hansıdır (Çəki: 1)

- ☒ hamısı
- ☐ iqtisadiyyatın inhisarlaşmasının qarşısının alınmasına yönəldilmiş fəaliyyətlər
- ☐ rəqabətin inkişafına genişmiqyaslı yardımların edilməsi

- ☐ dövlət və munisipal sifarişlərin yerləşdirilməsində müsabiqə prinsiplərinə üstünlük verilməsi
 - ☐ Nəqliyyatda, rabitədə, elektrik enerjisi, su, qaz təchizatındakı «təbii» inhisarların fəaliyyətinin nizamlanması
-

Sual: Dövlətin təsərrüfat fəaliyyətinin antiinhisar tənzimləməsinin aparıcı istiqamətlərindən səhv olanı tapın (Çəki: 1)

- ☒ vicdanlı işgüzarlığın inkişafına mane olmaq
 - ☐ iqtisadiyyatın inhisarlaşmasının qarşısının alınmasına yönəldilmiş fəaliyyətlər
 - ☐ rəqabətin inkişafına genişmiqyaslı yardımların edilməsi
 - ☐ dövlət və munisipal sifarişlərin yerləşdirilməsində müsabiqə prinsiplərinə üstünlük verilməsi
 - ☐ Nəqliyyatda, rabitədə, elektrik enerjisi, su, qaz təchizatındakı «təbii» inhisarların fəaliyyətinin nizamlanması
-

Sual: İqtisadi cəhətdən inkişaf etmiş ölkələr rəqabət qabiliyyətli sahələrin stimullaşdırılması üçün aşağıdakı determinantdan istifadə edirlər (Çəki: 1)

- ☒ hamısı
 - ☐ daxili iqtisadiyyatın istehsal amilləri təmin olunması
 - ☐ sahənin yeniləşməsini və keyfiyyətin yüksəlməsini stimullaşdıran məhsula inkişaf etmiş daxili tələbatın mövcudluğu, o cümlədən, sahəyə yeni istehsalçıların daxil olması
 - ☐ ölkədə rəqabət qabiliyyətli malgöndərən sahələrin mövcudluğu
 - ☐ ölkədə biri digərini qarşılıqlı tamamlayan məhsullar istehsal edən sahələrin olması
-

Sual: İqtisadi cəhətdən inkişaf etmiş ölkələr rəqabət qabiliyyətli sahələrin stimullaşdırılması üçün aşağıdakı hansı determinantdan istifadə edilməsi səhvdir (Çəki: 1)

- ☒ nəzarət orqanlarının vasitəsilə müəyyənləşmiş hüquqi mühit: yeni müəssisələrin qeydə alınmasının çətinliyi rəqabət qabiliyyətliliyi artırır
 - ☐ daxili iqtisadiyyatın istehsal amilləri təmin olunması
 - ☐ sahənin yeniləşməsini və keyfiyyətin yüksəlməsini stimullaşdıran məhsula inkişaf etmiş daxili tələbatın mövcudluğu, o cümlədən, sahəyə yeni istehsalçıların daxil olması
 - ☐ ölkədə rəqabət qabiliyyətli malgöndərən sahələrin mövcudluğu
 - ☐ ölkədə biri digərini qarşılıqlı tamamlayan məhsullar istehsal edən sahələrin olması
-

Sual: Respublikamızda inhisarçılığın hansı özünəməxsus forması vardır (Çəki: 1)

- ☒ hamısı
 - ☐ sahə inhisarçılığı
 - ☐ yerli inhisarçılıq
 - ☐ təsərrüfat subyektlərinin inhisarçılığı
 - ☐ maliyyə-kredit inhisarçılığı
-

Sual: Dövlət inhisarçılığına məxsus olan xüsusiyyət hansıdır (Çəki: 1)

- ☒ bu icra hamiyyəti orqanlarının rəqabətin məhdudlaşdırılmasına, yaxud onun aradan qaldırılmasına, təsərrüfat subyektlərinin və istehlakçıların mənafeələrinin pozulmasına gətirib çıxaran fəaliyyətdir
 - ☐ sahə idarəetmə orqanlarının təsərrüfat subyektlərinin və istehlakçıların mənafeəsinə zidd olaraq rəqabətin məhdudlaşdırılmasına və ya aradan qaldırılmasına gətirib çıxaran qeyri-qanuni fəaliyyətdir
 - ☐ bazarda dominant mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektləri və istehlakçıların mənafeəsinə toxunulmasına gətirib çıxaran qeyri-qanuni fəaliyyətlərdir
 - ☐ maliyyə-kredit təşkilatlarının təsərrüfat subyektləri arasında rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran və yaxud rəqabəti ləğv edə bilən qeyri-qanuni fəaliyyətləri aiddir
 - ☐ digər maliyyə-kredit təşkilatlarının maliyyə bazarlarına daxil olması üçün maneələrin yaradılması
-

Sual: Dövlət inhisarçılığına aid olan fəaliyyəti göstərin (Çəki: 1)

- ☒ qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müəyyən növ əmtəələrin istehsalının və ya müəyyən növ istehsal fəaliyyətinin qadağan olunması
 - ☐ yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün süni maneələrin yaradılması
 - ☐ xalq təsərrüfatının, əhalinin, ayrı-ayrı təsərrüfat subyektlərinin geniş tələbatını ödəyən məhsul istehsalının əsassız olaraq məhdudlaşdırılması və yaxud dayandırılması
 - ☐ süni surətdə qıtlıq yaratmaq, yaxud qiymətləri artırmaq məqsədilə istehsal həcmnin dəyişdirilməsi və əmtəələrin tədavüldən çıxarılması
 - ☐ maliyyə resurslarının çevikliyinin məhdudlaşdırılması, kapitalın bir fəaliyyət sahəsindən digərinə keçməsinin ləngidilməsi, yaxud qarşısının alınması
-

Sual: "Rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən hallarda, yerli təsərrüfat subyektlərinə birtərəfli üstünlük yaratmaq məqsədilə bələdiyyə mülkiyyəti obyektlərindən, yerli büdcənin və s. işlərindən və həmçinin, büdcədən kənar fondlardan istifadə edilməsi" inhisarçılıqın hansı formasına aiddir (Çəki: 1)

- ☒ yerli inhisarçılıq
 - ☐ sahə inhisarçılığı
 - ☐ təbii inhisarçılıq
 - ☐ təsərrüfat subyektlərinin inhisarçılığı
 - ☐ maliyyə-kredit inhisarçılığı
-

Sual: "Təsərrüfat subyektlərinin inhisarçılığı"na aid xüsusiyyəti göstərin (Çəki: 1)

- ☒ hamısı
- ☐ xalq təsərrüfatının, əhalinin, ayrı-ayrı təsərrüfat subyektlərinin geniş tələbatını ödəyən məhsul istehsalının əsassız olaraq məhdudlaşdırılması və yaxud dayandırılması
- ☐ süni surətdə qıtlıq yaratmaq, yaxud qiymətləri artırmaq məqsədilə istehsal həcmnin dəyişdirilməsi və əmtəələrin tədavüldən çıxarılması
- ☐ digər təsərrüfat subyektlərinin bazara daxil olmasına və ya tərk edilməsinə əsassız maneələrin yaradılması

- ☐ bazarda üstünlük əldə etmək məqsədilə qiymətlərin süni surətdə manipulyasiyası
-

Sual: "Sahə inhisarçılığı"na aid olan xüsusiyyəti göstərin (Çəki: 1)

- ☒ hamısı
- ☐ yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün süni maneələrin yaradılması
- ☐ qeyri-dövlət təsərrüfat subyektlərinin maddi resurslarla əsassız olaraq mərkəzləşdirilmiş qaydada təmin edilməsi kanallarının yaradılması
- ☐ malların bölüşdürülməsi, tədarükü və satışı üzrə paralel strukturların yaradılması
- ☐ əsassız olaraq təsərrüfat subyektlərinin müstəqilliklərinin məhdudlaşdırılması
-

Sual: "Maliyyə-kredit inhisarçılığı"na aid olan xüsusiyyəti tapın (Çəki: 1)

- ☒ hamısı
- ☐ maliyyə resurslarının çevikliyinin məhdudlaşdırılması, kapitalın bir fəaliyyət sahəsindən digərinə keçməsinin ləngidilməsi, yaxud qarşısının alınması
- ☐ vahid faiz dərəcəsi siyasəti yeritmək haqqında kommersiya bankları arasında korporativ mənafe baxımından sazişlərin bağlanması
- ☐ mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olaraq təsərrüfat subyektlərinin bank krediti almalarında əsassız ayrı-seçkiliklərlə qarşılaşdırılması
- ☐ digər maliyyə-kredit təşkilatlarının maliyyə bazarlarına daxil olması üçün maneələrin yaradılması
-

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: "Maliyyə-kredit inhisarçılığı"na aid olmayan xüsusiyyəti tapın (Çəki: 1)

- ☒ yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün süni maneələrin yaradılması
- ☐ maliyyə resurslarının çevikliyinin məhdudlaşdırılması, kapitalın bir fəaliyyət sahəsindən digərinə keçməsinin ləngidilməsi, yaxud qarşısının alınması
- ☐ vahid faiz dərəcəsi siyasəti yeritmək haqqında kommersiya bankları arasında korporativ mənafe baxımından sazişlərin bağlanması
- ☐ mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olaraq təsərrüfat subyektlərinin bank krediti almalarında əsassız ayrı-seçkiliklərlə qarşılaşdırılması
- ☐ digər maliyyə-kredit təşkilatlarının maliyyə bazarlarına daxil olması üçün maneələrin yaradılması
-

Sual: "Bank kreditləri almaq istəyənlərin qarşısında qanunvericilikdə nəzərdə tutulmayan şərtlərin qoyulması və bu şərtlərin sərtləşdirilməsi" inhisarçılığın hansı formasına aiddir (Çəki: 1)

- ☒ maliyyə-kredit inhisarçılığı
 - ☐ sahə inhisarçılığı
 - ☐ təbii inhisarçılıq
 - ☐ təsərrüfat subyektlərinin inhisarçılığı
 - ☐ yerli inhisarçılıq
-

Sual: Azərbaycan Respublikasının Milli Məclisinin qərarına əsasən hansı təbii inhisarlar təsnifləşdirilir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ yanacaq və energetika sahəsi üzrə inhisarlar
 - ☐ nəqliyyat sahəsi üzrə inhisarlar
 - ☐ rabitə sahəsi üzrə inhisarlar
 - ☐ kommunal xidmətləri həyata keçirən müəssisə və təşkilatlar üzrə inhisarlar
-

Sual: "Yanacaq və energetika sahəsi üzrə" inhisarlar inhisarçılığın hansı formasına aiddir (Çəki: 1)

- ☒ təbii inhisarçılıq
 - ☐ sahə inhisarçılığı
 - ☐ maliyyə-kredit inhisarçılığı
 - ☐ təsərrüfat subyektlərinin inhisarçılığı
 - ☐ yerli inhisarçılıq
-

Sual: "Barter əməliyyatlarının qadağan edilməsi" inhisarçılığın hansı formasına aiddir (Çəki: 1)

- ☒ patent və lisenziya inhisarçılığı
 - ☐ sahə inhisarçılığı
 - ☐ təbii inhisarçılıq
 - ☐ təsərrüfat subyektlərinin inhisarçılığı
 - ☐ yerli inhisarçılıq
-

Sual: "Yerli inhisarçılıq" a aid olan xüsusiyyəti tapın (Çəki: 1)

- ☒ hamısı
 - ☐ təsərrüfat subyektlərinin yerli bazarlara daxil olmasının məhdudlaşdırılması üçün hüquqi-təşkilati və iqtisadi əngəllərin yaradılması
 - ☐ rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən hallarda, yerli təsərrüfat subyektlərinə birtərəfli üstünlük yaratmaq məqsədilə bələdiyyə mülkiyyəti obyektlərindən, yerli büdcənin və s. işlərindən və həmçinin, büdcədən kənar fondlardan istifadə edilməsi
 - ☐ yerli bazarlarda dominantlıq edən yerli təsərrüfat subyektləri və ya onların birliklərinə birtərəfli qaydada üstünlüklər verən vergi və s. güzəştlərinin müəyyən edilməsi
 - ☐ ayrı-ayrı təsərrüfat subyektləri üçün rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran yerli sifarişlərdən sui-istifadə edilməsi
-

Sual: "Yerli inhisarçılıq" a aid olmayan xüsusiyyəti tapın (Çəki: 1)

- ☒ bank kreditləri almaq istəyənlərin qarşısında qanunvericilikdə nəzərdə tutulmayan şərtlərin qoyulması və bu şərtlərin sərtləşdirilməsi
 - ☐ təsərrüfat subyektlərinin yerli bazarlara daxil olmasının məhdudlaşdırılması üçün hüquqi-təşkilati və iqtisadi əngəllərin yaradılması
 - ☐ rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən hallarda, yerli təsərrüfat subyektlərinə birtərəfli üstünlük yaratmaq məqsədilə bələdiyyə mülkiyyəti obyektlərindən, yerli büdcənin və s. işlərindən və həmçinin, büdcədən kənar fondlardan istifadə edilməsi
 - ☐ yerli bazarlarda dominantlıq edən yerli təsərrüfat subyektləri və ya onların birliklərinə birtərəfli qaydada üstünlüklər verən vergi və s. güzəştlərinin müəyyən edilməsi
 - ☐ ayrı-ayrı təsərrüfat subyektləri üçün rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran yerli sifarişlərdən sui-istifadə edilməsi
-

Sual: "Patent və lisenziya inhisarçılığı" na aid olan xüsusiyyəti tapın (Çəki: 1)

- ☒ hamısı
 - ☐ inhisarçı təsərrüfat subyekti məhsullarının qiymətləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi
 - ☐ təsərrüfat subyektinin gəlirlərindən tutulan vergilərə onların bazarlarındakı payına uyğun olaraq mütərəqqi vergi dərəcələrinin tətbiqi
 - ☐ sürətləndirilmiş amortizasiyaların normativ və amortizasiya ayırmaları ilə əvəz edilməsi
 - ☐ kreditlərin verilməsi şərtlərinin sərtləşdirilməsi
-

Sual: "Patent və lisenziya inhisarçılığı" na aid olmayan xüsusiyyəti tapın (Çəki: 1)

- ☒ sahə idarəetmə orqanlarının təsərrüfat subyektlərinin və istehlakçıların mənafeyinə zidd olaraq rəqabətin məhdudlaşdırılmasına və ya aradan qaldırılmasına gətirib çıxaran qeyri-qanuni fəaliyyət
 - ☐ inhisarçı təsərrüfat subyekti məhsullarının qiymətləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi
 - ☐ təsərrüfat subyektinin gəlirlərindən tutulan vergilərə onların bazarlarındakı payına uyğun olaraq mütərəqqi vergi dərəcələrinin tətbiqi
 - ☐ sürətləndirilmiş amortizasiyaların normativ və amortizasiya ayırmaları ilə əvəz edilməsi
 - ☐ kreditlərin verilməsi şərtlərinin sərtləşdirilməsi
-

Sual: Kommunal xidmətləri həyata keçirən müəssisə və təşkilatlar inhisarçılığın hansı formasına aid edilir (Çəki: 1)

- ☒ təbii inhisarçılıq
 - ☐ sahə inhisarçılığı
 - ☐ patent və lisenziya inhisarçılığı
 - ☐ təsərrüfat subyektlərinin inhisarçılığı
 - ☐ yerli inhisarçılıq
-

Sual: "Təbii inhisarçılıq" a aid olmayan təşkilatları tapın (Çəki: 1)

☒ maliyyə-kredit təşkilatlarının təsərrüfat subyektləri arasında rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran və yaxud rəqabəti ləğv edə bilən qeyri-qanuni fəaliyyətləri aiddir

☐ qaz təchizatı sistemində xidmət edən müəssisə və təşkilatlarının fəaliyyətləri

☐ neft məhsulları və terminalına xidmət göstərən müəssisə və təşkilatlarının fəaliyyətləri

☐ vahid energetika sistemində daxil olan elektrik enerjisi istehsal edən, ötürən müəssisə və təşkilatlarının fəaliyyətləri

☐ dəmiryol nəqliyyatı, hava nəqliyyatı, su nəqliyyatı, avtomobil nəqliyyatını həyata keçirən, sərnişinlərə xidmət göstərən, onların təhlükəsizliyinin təminatına çalışan və s. işləri həyata keçirən müəssisə və təşkilatlarının fəaliyyətləri

Sual: Konsyumerizm – (Çəki: 1)

☒ vətəndaşların, dövlət orqanlarının istehlakçıların hüquqlarının müdafiəsi və alıcıların məhsul satanlara qarşı təsirlərinin yüksəldilməsi uğrunda təşkilatlanmış hərəkatıdır

☐ iqtisadi imkanlar və sosial hərəkat indikatorlarının axtarışıdır

☐ təhsil səviyyəsinin yüksəldilməsi, səhiyyənin təkmilləşdirilməsi və diskriminasiyanın azaldılması hesabına vətəndaşların rifah səviyyəsinin yaxşılaşdırılmasını əks etdirir

☐ ictimai istehsalın enerji xammalı mənbələrinə yaxınlaşdırılması, bir sıra sahə və istehsalatların isə hazır məhsulun istehlakı mərkəzləri üzrə yerləşdirilməsidir

☐ ictimai istehsalın ərazi sənaye kompleksləri, ərazi sahə kompleksləri, həmçinin, sənaye regionları, zonaları və şəbəkələri kimi rayonun əsas ixtisaslaşma sistemində uyğun olan rəşional ərazi təmərküzləşməsi formasında təşkilidir

Sual: Vətəndaşların, dövlət orqanlarının istehlakçıların hüquqlarının müdafiəsi və alıcıların məhsul satanlara qarşı təsirlərinin yüksəldilməsi uğrunda təşkilatlanmış hərəkatı adlanır (Çəki: 1)

☒ konsyumerizm

☐ dualizm

☐ ictimai təsərrüfat

☐ klaster nəzəriyyəsi

☐ romb nəzəriyyəsi

Sual: “Satıcılar alıcıların savadsızlığı və nadanlılığı ucbatından onları hesabda aldatmaqla və xarab mallar satmaqla külli miqdarda xeyir götürəcəklər” fikri hansı əsərdən götürülüb (Çəki: 1)

☒ Milton və Rouz Fridmenlər «Seçimin azadlığı» əsərindən

☐ Vudro Vilson özünün «Administrasiyanın öyrənilməsi» əsərindən

☐ Alfred Marşallın «İqtisadi nəzəriyyənin prinsipləri» əsərindən

☐ Maykl Porterin «Rəqabət» əsərindən

☐ Marşell Daymok «İnzibatçılıq fəlsəfəsi» əsərindən

Sual: İlk olaraq istehlakçıların hüquqlarının müdafiəsi yolunda bir sıra mütərəqqi qanunlar qəbul etmiş ABŞ prezidenti hansıdır (Çəki: 1)

☒ Con Kennedi

- ☐ Corc Vaşinqton
 - ☐ Tomas Cefferon
 - ☐ Con Tayler
 - ☐ Con Adams
-

Sual: BMT-nin Baş Assambleyası 1985-ci ildə istehlakçıların hüquqlarının müdafiəsinin məqsədləri üzrəni işləyib hazırladı (Çəki: 1)

- ☒ «rəhbər prinsipləri»
 - ☐ “baza prinsipi”
 - ☐ “korporativ prinsipləri”
 - ☐ “Natural təsərrüfat prinsipi”
 - ☐ hamısı
-

Sual: İlk dəfə istehlakçıların hüquqları neçənci ildə ABŞ-da tərtib edilmişdi (Çəki: 1)

- ☒ 1961-ci ildə
 - ☐ 1971-ci ildə
 - ☐ 1981-ci ildə
 - ☐ 1891-ci ildə
 - ☐ 1951-ci ildə
-

Sual: Hazırda dünya təcrübəsində istehlakçıların hüquqlarına aşağıdakılardan hansı aiddir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ özünün əsas tələbatlarını ödəmək üçün kifayət qədər rəngarəng təkliflər, rəqabətli qiymətlərlə və istehlakçıya hər-hansı inhisar təsirlərinin məhdudlaşdırılması şəraitində əmtəə seçmək hüququ
 - ☐ əmtəənin satıcı (istehsalçı) təklifinə tam uyğun olması və onun təhlükəsizliyinə istehlakçı hüququ
 - ☐ istehlakçıların ağıllı seçim və ya qərar qəbulu üçün əmtəələrin daha vacib xüsusiyyətləri, satış qaydaları və təminatları haqqında informasiya hüququ
 - ☐ keyfiyyətsiz əmtəələrdən müdafiə və onlardan istifadəsi ilə əlaqədar yaranan itkilərin ödənilməsi hüququ
-

Sual: Dünya təcrübəsində istehlakçıların hüquqlarına aşağıdakılardan hansı aid deyil (Çəki: 1)

- ☒ əmtəəni istənilən çeşiddə, istənilən ölçüdə təklif etmək hüququ
 - ☐ özünün əsas tələbatlarını ödəmək üçün kifayət qədər rəngarəng təkliflər, rəqabətli qiymətlərlə və istehlakçıya hər-hansı inhisar təsirlərinin məhdudlaşdırılması şəraitində əmtəə seçmək hüququ
 - ☐ əmtəənin satıcı (istehsalçı) təklifinə tam uyğun olması və onun təhlükəsizliyinə istehlakçı hüququ
 - ☐ istehlakçıların ağıllı seçim və ya qərar qəbulu üçün əmtəələrin daha vacib xüsusiyyətləri, satış qaydaları və təminatları haqqında informasiya hüququ
 - ☐ keyfiyyətsiz əmtəələrdən müdafiə və onlardan istifadəsi ilə əlaqədar yaranan itkilərin ödənilməsi hüququ
-

Sual: Satıcıların hüquqlarına aşağıdakılardan hansı aiddir (Çəki: 1)

- ☒ ədalətsiz rəqabət prinsiplərindən kənar tədbirlər vasitəsilə əmtəələrin reallaşdırılmasına istənilən xərclər çəkmək hüququ
- ☐ özünün əsas tələbatlarını ödəmək üçün kifayət qədər rəngarəng təkliflər, rəqabətli qiymətlərlə və istehlakçıya hər-hansı inhisar təsirlərinin məhdudlaşdırılması şəraitində əmtəə seçmək hüququ
- ☐ istehlakçının maarifləndirilməsindən, yeni alış haqqında qərarı yüngülləşdirən hərtərəfli biliklərdən istifadə etmək hüququ
- ☐ istehlakçıların ağıllı seçim və ya qərar qəbulu üçün əmtəələrin daha vacib xüsusiyyətləri, satış qaydaları və təminatları haqqında informasiya hüququ
- ☐ keyfiyyətsiz əmtəələrdən müdafiə və onlardan istifadəsi ilə əlaqədar yaranan itkilərin ödənilməsi hüququ

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Satıcıların hüquqlarına aşağıdakılardan hansı aid deyil (Çəki: 1)

- ☒ özünün əsas tələbatlarını ödəmək üçün kifayət qədər rəngarəng təkliflər, rəqabətli qiymətlərlə və istehlakçıya hər-hansı inhisar təsirlərinin məhdudlaşdırılması şəraitində əmtəə seçmək hüququ
- ☐ əmtəə və əmtəələr qrupu haqqında yalançı və aldadıcı mahiyyəti olmayan istənilən reklam müraciətlərinin təşkili və reallaşdırılması hüququ
- ☐ satış həcmnin artırılmasının stimullaşdırılmasına təsir edəcək istənilən proqramları təklif etmək hüququ
- ☐ ədalətsiz rəqabət prinsiplərindən kənar tədbirlər vasitəsilə əmtəələrin reallaşdırılmasına istənilən xərclər çəkmək hüququ
- ☐ istənilən əmtəəni istənilən çeşiddə, istənilən ölçüdə təklif etmək hüququ

Sual: Beynəlxalq miqyasda istehlakçıların hüquqlarının müdafiəsi ilə hansı təşkilatı məşğuldur (Çəki: 1)

- ☒ «Consumer International»
- ☐ «İqtisadi Əməkdaşlıq və İnkişaf»
- ☐ «Təsərrüfat Attestasiyası Birlikləri»
- ☐ «Pulse Democracy»
- ☐ heç biri

Sual: «Consumer International» fəaliyyət sahəsinə aiddir (Çəki: 1)

- ☒ istehlakçıların hüquqlarının müdafiəsi
- ☐ kosmik ixtiralar
- ☐ səhiyyə sahəsində inkişaf konsepsiyası

- ☐ pul tədavülü
 - ☐ ekoloji təhlükəsizlik baxımından hüquqların müdafiəsi
-

Sual: İstehlakçıların hüquqlarının müdafiəsinin əsas yükü üzərinə düşür (Çəki: 1)

- ☒ dövlətin
 - ☐ istehsalçının
 - ☐ istehlakçının
 - ☐ bir sıra özəl təşkilatların
 - ☐ heç birinin
-

Sual: Firmalararası yarış prosesində və potensial alıcıların tələbatının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir – (Çəki: 1)

- ☒ reklam
 - ☐ rəqabət
 - ☐ dövlət
 - ☐ risk
 - ☐ heç biri
-

Sual: İşgüzar təşkilatlar keyfiyyət çatışmazlıqlarına görə hansı məsuliyyət daşıyırlar (Çəki: 1)

- ☒ hamısı
 - ☐ firma istehsal etdiyi zay məhsula görə ciddi məsuliyyət
 - ☐ qanun pozuntularında olduqda (firmanın məhsulun hazırlama prosesindəki defektləri, yaxud yalançı reklamlar)
 - ☐ təminatın (qarantın) pozulmasına görə məsuliyyət
 - ☐ bazardakı paya görə məsuliyyət
-

Sual: Məhsulun nəzərdə tutulan fəaliyyət dövrü ərzində onun əsas təyinatına uyğun saz işləməsi nəzərdə tutur – (Çəki: 1)

- ☒ iş təminatı
 - ☐ potensial iş
 - ☐ iş prinsipi
 - ☐ iş təcrübəsi
 - ☐ ictimaiyyətlə iş
-

Sual: Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi 19 sentyabr 1995-ci ildə qəbul olunmuş, sonralar isə bir sıra dəyişikliklər edilmiş qanunudur (Çəki: 1)

- ☒ istehlakçıların hüquqlarının müdafiəsi haqqında
 - ☐ haqsız rəqabət haqqında
 - ☐ dialektik sintez
 - ☐ sahibkarlıq fəaliyyəti haqqında
 - ☐ heç biri
-

Sual: İstehlakçılarımız respublika ərazisində qanunvericiliyə əsasən hansı hüquqlara malikdirlər (Çəki: 1)

- ☒ hamısı
 - ☐ əmtəələrin və onun istehsalçısının sərbəst seçilməsi
 - ☐ istehlak olunan məhsulların lazımi tələblərə cavab verməsini tələb etmək
 - ☐ məhsulların istehlakçının həyatı, sağlamlığı üçün təhlükəsiz keyfiyyət göstəricilərinə malik olmasını tələb etmək
 - ☐ istehlak olunan əmtəənin kəmiyyət və keyfiyyət göstəriciləri haqqında dolğun və mötəbər informasiyalara malik olmaq
-

Sual: İstehlakçılarımızın respublika ərazisində qanunvericiliyə əsasən aşağıda göstərilmiş hüquqlarından biri səhvdir (Çəki: 1)

- ☒ məhkəmələrə və digər səlahiyyətli dövlət orqanlarına, həmçinin, KİV-ə öz hüquq maraqlarının müdafiəsi ilə əlaqədar müraciətlərin edilməsinə qanun icazə vermir
 - ☐ əmtəələrin və onun istehsalçısının sərbəst seçilməsi
 - ☐ istehlak olunan məhsulların lazımi tələblərə cavab verməsini tələb etmək
 - ☐ məhsulların istehlakçının həyatı, sağlamlığı üçün təhlükəsiz keyfiyyət göstəricilərinə malik olmasını tələb etmək
 - ☐ istehlak olunan əmtəənin kəmiyyət və keyfiyyət göstəriciləri haqqında dolğun və mötəbər informasiyalara malik olmaq
-

Sual: İlkin regional halqanın təyini baxımından region dedikdə (Çəki: 1)

- ☒ nisbətən eyni iqlimə, flora və faunaya, coğrafi mövqeyə malik olan, vahid istehsal, sosial və bazar infrastrukturunu, eyni hökumət və özünüidarə orqanları tərəfindən idarə edilən ərazi bütövlüyü başa düşülür
 - ☐ dövlətin səlahiyyətli orqanları vasitəsilə həyata keçirilməsi qanunverici, icraedici və nəzarətedici tədbirlərin məcmusu kimi başa düşülür
 - ☐ obyektlərin inkişafına təsir göstərən amillərin proqnozlaşdırılmasını, obyektlərin vəziyyətinin qiymətləndirilməsi, onların dəyişilməsi üzrə reaksiya tədbirlərinin qiymətləndirilməsini xarakterizə edən indikatorların məcmusu başa düşülür
 - ☐ əmək fəaliyyətinin (iqtisadi və sosial sferanı da daxil etməklə) bu və ya digər sferasında ən yaxşı qərarların axtarışı prosesi kimi başa düşülür
 - ☐ xüsusi indikatorlar sisteminin formalaşması prosesi kimi başa düşülür
-

Sual: Regionun formalaşmasına təsir göstərir – (Çəki: 1)

- ☒ hamısı
 - ☐ iqtisadi-təşkilati
 - ☐ sosial-psixoloji
 - ☐ siyasi-hüquqi
 - ☐ coğrafi faktorlar
-

Sual: Regional idarəetmə dedikdə başa düşülür – (Çəki: 1)

- ☒ konkret ərazidə lokallaşmış təkrar istehsal prosesinin nizamlanması və məqsədayönlü fəaliyyəti
- ☐ ərazi əmək bölgüsünün təkmilləşdirilməsi hesabına ictimai istehsalın səmərəliliyinə nail olmaq üçün onun tənzimlənməsi prosesi

- ☐ dövlətin səlahiyyətli orqanları vasitəsilə həyata keçirilməsi qanunverici, icraedici və nəzarətedici tədbirlərin məcmusu kimi başa düşülür
 - ☐ xüsusi indikatorlar sisteminin formalaşması prosesi kimi başa düşülür
 - ☐ heç biri
-

Sual: Ərazi idarə edilməsi dedikdə başa düşülür – (Çəki: 1)

- ☒ ərazi əmək bölgüsünün təkmilləşdirilməsi hesabına ictimai istehsalın səmərəliliyinə nail olmaq üçün onun tənzimlənməsi prosesi
 - ☐ konkret ərazidə lokallaşmış təkrar istehsal prosesinin nizamlanması və məqsədəyönlü fəaliyyəti
 - ☐ dövlətin səlahiyyətli orqanları vasitəsilə həyata keçirilməsi qanunverici, icraedici və nəzarətedici tədbirlərin məcmusu kimi başa düşülür
 - ☐ xüsusi indikatorlar sisteminin formalaşması prosesi kimi başa düşülür
 - ☐ heç biri
-

Sual: Regional təkrar istehsal prosesi aşağıda göstərilən hansı siyasətindən asılıdır (Çəki: 1)

- ☒ hamısı
 - ☐ investisiya siyasətindən
 - ☐ sosial siyasətindən
 - ☐ maliyyə siyasətindən
 - ☐ dövlətin apardığı struktur siyasətindən
-

Sual: Hansı müəllifin redaktorluğu altında dərc edilmiş kitabda regional iqtisadiyyat ya inzibati-ərazi, ya da xüsusi iqtisadi əlamətlərlə fərqlənən ayrı-ayrı vilayət, şəhər və digər ərazi vahidlərinin iqtisadiyyatının təcəssümü kimi, həm də bu regionların iqtisadiyyatı xalq təsərrüfatının təkrar istehsalının bir tərkib hissəsi kimi qiymətləndirilmişdir (Çəki: 1)

- ☒ A.V.Sidoroviçin
 - ☐ T.Q.Morozovanın
 - ☐ K.Lapdauerin
 - ☐ A.Marşallın
 - ☐ H.Ritçelin
-

Sual: Hansı müəllifin redaktorluğu altında dərc edilmiş kitabda regional iqtisadiyyata eyni inzibati-ərazi vahidində tibbi-ekoloji şəraitə uyğun sosial-iqtisadi proseslərin baş verməsi və məhsuldar qüvvələrin yerləşdirilməsi və inkişafı kimi göstərilmişdir (Çəki: 1)

- ☒ A.V.Sidoroviçin
 - ☐ T.Q.Morozovanın
 - ☐ K.Lapdauerin
 - ☐ A.Marşallın
 - ☐ H.Ritçelin
-

Sual: İnfrastruktur – (Çəki: 1)

- ☒ əsas fəaliyyətə münasibətdə köməkçi və yardımçı xidmətləri həyata keçirən sfera sayılır
- ☐ "Məqsədlər ağacı"nın sıfır səviyyəsi proqramın başlanğıc nöqtəsi sayılır
- ☐ mülkiyyətçilərin dəyişdirilməsi yolu ilə bələdiyyə mülkiyyəti obyektlərinin fəaliyyət effektivin artırılması sayılır
- ☐ maraq və tələbatlarını tam şəkildə əks etdirən sosial siyasət ilə şərtlənən yayılma və effektivlik miqyası sayılır
- ☐ hamısı
-

Sual: İnfrastrukturun növlərinə daxildir (Çəki: 1)

- ☒ hamısı
- ☐ istehsal (maddi)
- ☐ sosial
- ☐ institutual (təsisat)
- ☐ bazar
-

Sual: İnfrastrukturun növlərinə daxil olmayanı seçin (Çəki: 1)

- ☒ restrukturizasiya
- ☐ istehsal (maddi)
- ☐ sosial
- ☐ institutual (təsisat)
- ☐ bazar
-

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İstehsal infrastrukturun əsas funksional təyinatı hansıdır (Çəki: 1)

- ☒ ictimai istehsalın fəaliyyətini təmin etməkdir
- ☐ istifadə edilən vergilərin müntəzəmliyini, sabitliyini, münasibliyini və ucuzluğunu təmin etməkdir
- ☐ əmtəə nomenklaturasını diversifikasiya etməklə və böyük gəlirli bazara tez bir zamanda daxil olmağı təmin etməkdir
- ☐ ictimai-faydalı, qeyri-istehsal, elmi, idarəetmə, hüquqi, mühafizə və başqa xidmətlər göstərmirlər
- ☐ heç biri
-

Sual: Bazar infrastrukturuna daxildir (Çəki: 1)

- ☒ hamısı
- ☐ birjalar

- ☐ yarmarkalar
 - ☐ bank sistemi
 - ☐ vergi-büdcə sistemi
-

Sual: Bazar infrastrukturuna daxil deyil (Çəki: 1)

- ☒ qiymət siyasəti
 - ☐ birjalar
 - ☐ yarmarkalar
 - ☐ bank sistemi
 - ☐ vergi-büdcə sistemi
-

Sual: Bələdiyyə orqanları iqtisadi sahədə hansı səlahiyyətlərinə malikdir (Çəki: 1)

- ☒ yerlərdə sahibkarlığın inkişafı; yerli maliyyə; yerli vergilər; bələdiyyə mülkiyyəti
 - ☐ texniki sistemlərin (su kəməri, kanalizasiya, məişət tullantılarından təkrar istifadə olunması və s.) istismarı; yaşıllaşdırma işləri; ictimai nəqliyyat
 - ☐ küçələrin və yolların saxlanması, bələdiyyə mənzilləri; fərdi tikintinin və ümumiyyətlə mənzil tikintisi işlərinin tənzimlənməsi
 - ☐ sosial yardım, təhsil, səhiyyə, sanitariya nəzarəti, ərazi təchizatı
 - ☐ ictimai himayə, ekologiya, əmlakın müdafiəsi, mehmanxanalar və s. üzrə məqsədləri müəyyənləşdirmə və yerinə yetirmə
-

Sual: Bələdiyyə orqanları iqtisadi sahədə hansı səlahiyyətlərinə malik deyillər (Çəki: 1)

- ☒ fərdi tikintinin və ümumiyyətlə mənzil tikintisi işlərinin tənzimlənməsi
 - ☐ yerlərdə sahibkarlığın inkişafı münasibətləri
 - ☐ yerli maliyyə münasibətləri
 - ☐ yerli vergilər münasibətləri
 - ☐ bələdiyyə qurumlarının ərazilərində torpaq və torpaq münasibətləri
-

Sual: Bələdiyyə orqanları yerli təsərrüfat sahəsində hansı səlahiyyətlərinə malikdir (Çəki: 1)

- ☒ texniki sistemlərin (su kəməri, kanalizasiya, məişət tullantılarından təkrar istifadə olunması və s.) istismarı; yaşıllaşdırma işləri; ictimai nəqliyyat
 - ☐ yerlərdə sahibkarlığın inkişafı; yerli maliyyə; yerli vergilər; bələdiyyə mülkiyyəti
 - ☐ bələdiyyə qurumlarının ərazilərində torpaq və torpaq münasibətləri
 - ☐ sosial yardım, təhsil, səhiyyə, sanitariya nəzarəti, ərazi təchizatı
 - ☐ ictimai himayə, ekologiya, əmlakın müdafiəsi, mehmanxanalar və s. üzrə məqsədləri müəyyənləşdirmə və yerinə yetirmə
-

Sual: Bələdiyyə orqanları yerli təsərrüfat sahəsində hansı səlahiyyətlərinə malik deyillər (Çəki: 1)

- ☒ yerlərdə sahibkarlığın inkişafı, yerli vergilər
- ☐ texniki sistemlərin (su kəməri, kanalizasiya, məişət tullantılarından təkrar istifadə olunması və s.) istismarı
- ☐ yaşıllaşdırma işləri
- ☐ ictimai nəqliyyat

☐ küçələrin və yolların saxlanması

Sual: Bələdiyyə orqanları sosial sahədə hansı səlahiyyətlərinə malikdir (Çəki: 1)

- ☒ sosial yardım, təhsil, səhiyyə, sanitariya nəzarəti, ərazi təchizatı və ictimai himayə
 - ☐ texniki sistemlərin (su kəməri, kanalizasiya, məişət tullantılarından təkrar istifadə olunması və s.) istismarı
 - ☐ yerlərdə sahibkarlığın inkişafı, yerli maliyyə
 - ☐ yerli vergilər, bələdiyyə mülkiyyəti, bələdiyyə qurumlarının ərazilərində torpaq və torpaq münasibətləri
 - ☐ yaşıllaşdırma işləri, ictimai nəqliyyat, küçələrin və yolların saxlanması, bələdiyyə mənzilləri, fərdi tikintinin və ümumiyyətlə mənzil tikintisi işlərinin tənzimlənməsi
-

Sual: Bələdiyyə orqanları sosial sahədə hansı səlahiyyətlərinə malik deyillər (Çəki: 1)

- ☒ yerlərdə sahibkarlığın inkişafı; yerli maliyyə; yerli vergilər
 - ☐ sosial yardım, təhsil
 - ☐ səhiyyə, sanitariya nəzarəti
 - ☐ ərazi təchizatı və ictimai himayə
 - ☐ ekologiya, əmlakın müdafiəsi, mehmanxanalar və s. üzrə məqsədləri müəyyənənləşdirmə və yerinə yetirmə
-

Sual: Azərbaycanda neçənci ildə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul olunmuşdur (Çəki: 1)

- ☒ 2003-cü ildə
 - ☐ 2000-ci ildə
 - ☐ 2002-ci ildə
 - ☐ 2006-cı ildə
 - ☐ 1994-cü ildə
-

Sual: Regional maraqların mühüm indikatorları sırasına daxildir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ dövlət və yerli standartlara əhalinin həyat səviyyəsinin və yaşayış tərzinin uyğun gəlməsi
 - ☐ şəraitin tənzimlənməsində büdcə-maliyyə və digər iqtisadi vasitələrin olması
 - ☐ əhalinin istəyinə müvafiq əmək, intellektual və mə-nəvi imkanlarından istifadəetmə
 - ☐ infrastruktur baxımından təmin olunan regiondaxili və regionlararası əlaqələrin fəaliyyət göstərməsi
-

Sual: Regional maraqların mühüm indikatorları sırasına daxil deyil (Çəki: 1)

- ☒ ictimai-siyasi və milli-etnik şəraitin qeyri-bərabərliyi və regionlararası əlaqələrin fəaliyyət göstərməməsi
- ☐ dövlət və yerli standartlara əhalinin həyat səviyyəsinin və yaşayış tərzinin uyğun gəlməsi
- ☐ şəraitin tənzimlənməsində büdcə-maliyyə və digər iqtisadi vasitələrin olması
- ☐ əhalinin istəyinə müvafiq əmək, intellektual və mə-nəvi imkanlarından istifadəetmə

☐ infrastruktur baxımından təmin olunan regiondaxili və regionlararası əlaqələrin fəaliyyət göstərməsi

Sual: Beynəlxalq təcrübədə regionların inkişafı hansı prinsipə arxalanır (Çəki: 1)

- ☒ ədalətliyyə və səmərəliliyə
 - ☐ azadlığa və bərabərliyə
 - ☐ rəqabətə və səmərəliliyə
 - ☐ sosial xidmətə və rəqabətə
 - ☐ ədalətliyyə və sosial xidmətə
-

Sual: Beynəlxalq təcrübədə regionların inkişafı hansı prinsipi iqtisadi fəaliyyətin ərazi cəhətdən elə yerləşdirilməsini nəzərdə tutur ki, bütün regionların sakinləri istədikləri rifah səviyyəsinə çatmaq üçün bərabər imkanlar əldə edə bilsinlər (Çəki: 1)

- ☒ ədalətlik
 - ☐ səmərəlilik
 - ☐ rəqabət
 - ☐ bərabərlik
 - ☐ hamısı
-

Sual: Beynəlxalq təcrübədə regionların inkişafı hansı prinsipi ümummillə rifahı yüksəltmək məqsədilə hər bir regionun istehsal və qeyri-istehsal potensialından qənaətli istifadə kimi qiymətləndirilməlidir (Çəki: 1)

- ☒ səmərəlilik
 - ☐ ədalətlik
 - ☐ rəqabət
 - ☐ bərabərlik
 - ☐ hamısı
-

Sual: Dövlətin regional siyasətinin həyata keçirilməsinin əsas istiqamətləri aşağıdakılardan hansıdır (Çəki: 1)

- ☒ hamısı
 - ☐ dövlət və yerli özünüidarə orqanlarının münasibətlərinin hüquqi əsaslarının formalaşdırılması
 - ☐ ölkənin sosial-iqtisadi inkişafı proqramının və məqsədli proqramların mütəmadi olaraq tətbiq edilməsi
 - ☐ dövlət hakimiyyəti və yerli özünüidarə strukturlarının fəaliyyətinin normativ və metodiki təminatı
 - ☐ ölkənin inzibati-ərazi bölgüsündə siyasi və sosial-iqtisadi dəyişiklərin əks etdirilməsi məqsədilə dövrü olaraq dəyişikliklərin aparılması
-

Sual: Dövlətin regional siyasətinin həyata keçirilməsinin əsas istiqamətləri aşağıdakılardan hansı deyil (Çəki: 1)

- ☒ bütün regionların sakinləri istədikləri rifah səviyyəsinə çatmaq üçün tənəzzüllü iqtisadi fəaliyyət sahələrinin darlaşdırılması
- ☐ dövlət və yerli özünüidarə orqanlarının münasibətlərinin hüquqi əsaslarının formalaşdırılması

- ☐ ölkənin sosial-iqtisadi inkişafı proqramının və məqsədli proqramların mütəmadi olaraq tətbiq edilməsi
- ☐ dövlət hakimiyyəti və yerli özünüidarə strukturlarının fəaliyyətinin normativ və metodiki təminatı
- ☐ ölkənin inzibati-ərazi bölgüsündə siyasi və sosial-iqtisadi dəyişiklərin əks etdirilməsi məqsədilə dövrü olaraq dəyişikliklərin aparılması

Sual: Ölkə regionlarında klasterlərin təşkili xüsusiyyətlərinə aşağıdakılar aiddir (Çəki: 1)

- ☒ hamısı
- ☐ klasterlərin yerləşdirilməsinin optimallığının təmin edilməsi
- ☐ klasterlərin fəaliyyətinin regional rəhbərlik tərəfindən yerlərdəki bürokratik maneələrdən və müxtəlif formalı təzyiqlərdən müdafiəsi
- ☐ regional klasterlərin qonşu regionlarla, habelə qonşu dövlətlərin həmsərhəd regionları ilə iqtisadi münasibətlərinin stimullaşdırılması
- ☐ ölkə regionlarında klasterlərin mahiyyəti barədə xarici ölkələrin təcrübəsinin təbliği

Sual: Ölkə regionlarında klasterlərin təşkili xüsusiyyətlərinə aşağıdakılar aid deyil (Çəki: 1)

- ☒ ucqar regionlarda, sərhədyanı bölgələrdə kənd təsərrüfatının müxtəlif sahələri, kənd təsərrüfatı məhsullarının emalı, turizm, tarixi cəhətdən formalaşmış müxtəlif xalq təbiiq sənəti və digər məşğuliyyət növləri üzrə sahibkarlıq fəaliyyətinin klasterləşməsinin məhdudlaşdırmaq
- ☐ klasterlərin yerləşdirilməsinin optimallığının təmin edilməsi
- ☐ klasterlərin fəaliyyətinin regional rəhbərlik tərəfindən yerlərdəki bürokratik maneələrdən və müxtəlif formalı təzyiqlərdən müdafiəsi
- ☐ regional klasterlərin qonşu regionlarla, habelə qonşu dövlətlərin həmsərhəd regionları ilə iqtisadi münasibətlərinin stimullaşdırılması
- ☐ ölkə regionlarında klasterlərin mahiyyəti barədə xarici ölkələrin təcrübəsinin təbliği

Sual: Yeni yaranmış və inkişaf mərhələsində olan kiçik və orta sahibkarlığı istehsal, informasiya, maliyyə və digər resurslarla təmin edən, sahibkarlıq subyektlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədilə çeşidli xidmətlər göstərən təşkilati modeli adlanır (Çəki: 1)

- ☒ biznes-inkubator
- ☐ superindustrial
- ☐ subpodrat
- ☐ reqressiya
- ☐ hamısı

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	20
Maksimal faiz	20

Sual: Sosial məsuliyyət isə özündə birləşdirir – (Çəki: 1)

- ☒ hamısı
- ☐ etikanın qızıl qaydasının, halallığın, ədalətliyin, utilitarizmin və insan haqlarının gözlənilməsini
- ☐ ətraf mühitin qorunmasını, yeni qeyri-ekoloji məhsulların istehsalının dayandırılmasını
- ☐ qadınlara, qocalara, uşaqlara və milli azlıqlara qarşı hüquq bərabərliyinin pozulmasının (ayrı-seçkiliyin) olmamasını
- ☐ istehlakçılar, investorlar və firma əməkdaşları haqlarının gözlənilməsini birləşdirir

Sual: Ərazi sosial təsərrüfatçılığı malik olur (Çəki: 1)

- ☒ hamısı
- ☐ mənzil və kommunal təsərrüfatına
- ☐ məişət xidmətinə
- ☐ sənişin nəqliyyatına
- ☐ təhsil obyektlərinə

Sual: Ərazi sosial təsərrüfatçılığı birbaşa istehsal infrastrukturunun hansı sahələri ilə əlaqədardır (Çəki: 1)

- ☒ hamısı
- ☐ su təsərrüfatı obyektləri
- ☐ yollar
- ☐ elektrik enerjisi obyektləri
- ☐ qaz təchizatı obyektləri

Sual: Aşağıdakı hansı resursları birləşdirməklə bələdiyyə məsələləri həll edilə bilər (Çəki: 1)

- ☒ hamısı
- ☐ maliyyə
- ☐ maddi
- ☐ informasiya
- ☐ intellektual

Sual: Ərazinin (şəhərin) inkişafı korporasiyasının əsas funksiyası – (Çəki: 1)

- ☒ ərazinin sosial-iqtisadi inkişafının biznes-proqnozunun hazırlanması və onun yerinə yetirilməsinin təşkili, işlərin görülməsi üçün maliyyə vəsaitlərinin okkutinasiyası və ərazidə layihə və tikintilərin koordinasiyasıdır
- ☐ ətraf mühitin dövriliyəsindən “havayı əmtəə” kimi istifadə tendensiyasına son qoymaqdır
- ☐ iqtisadiyyatın normal tənzimlənməsi və səmərəli fəaliyyəti üçün dövlətin hüquqi təminatı və müdafiəsi sahəsindəki işi

- ☐ bu zaman məcmu ictimai məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsü həyata keçirilir
- ☐ heç biri
-

Sual: Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi hansı funksiyaya daxildir (Çəki: 1)

- ☒ müəssisə və sakinlərə bələdiyyə tərəfindən göstərilən xidmətlər; ərazinin sosial-iqtisadi inkişafının idarə edilməsi
- ☐ görmək rüsumlarının təyin edilməsi
- ☐ mülki hüquqi qanunların müəyyən edilməsi
- ☐ hamısı
- ☐ qacaqmalçılıqla bağlı cinayət məsuliyyətin müəyyən edilməsi
-

Sual: Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi birinci funksiya (Çəki: 1)

- ☒ artıq yaranmış sistemin fəaliyyət göstərməsinin idarə olunması prosesi kimi çıxış edir
- ☐ sosial-iqtisadi inkişafın idarə edilməsi prosesini təmin edir
- ☐ heç biri
- ☐ yeni istehsalatların yaradılması və mövcud olanların inkişaf etdirilməsi
- ☐ şəhər infrastrukturunun, hər şeydən əvvəl isə rabitə və kommunikasiyasının inkişaf etdirilməsi
-

Sual: Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi ikinci funksiya (Çəki: 1)

- ☒ sosial-iqtisadi inkişafın idarə edilməsi prosesini təmin edir
- ☐ artıq yaranmış sistemin fəaliyyət göstərməsinin idarə olunması prosesi kimi çıxış edir
- ☐ mənzil fondunun vəziyyəti və istismarının idarə edilməsi
- ☐ enerji, su, qaz, istilik təchizatının idarə edilməsi
- ☐ heç biri
-

Sual: Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi birinci funksiyasına aiddir (Çəki: 1)

- ☒ enerji, su, qaz, istilik təchizatı, mənzil fondunun vəziyyəti və istismarının idarə edilməsi
- ☐ yeni istehsalatların yaradılması və mövcud olanların inkişaf etdirilməsi
- ☐ şəhər infrastrukturunun, hər şeydən əvvəl isə rabitə və kommunikasiyasının inkişaf etdirilməsi
- ☐ əhəlinin həyat tərzinin səviyyəsini, məşğulluğun inkişaf etdirilməsi
- ☐ heç biri
-

Sual: Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi ikinci funksiyasına aiddir (Çəki: 1)

- ☒ hamısı
- ☐ yeni istehsalatların yaradılması və mövcud olanların inkişaf etdirilməsi

- ☐ şəhər infrastrukturunun, hər şeydən əvvəl isə rabitə və kommunikasiyasının inkişaf etdirilməsi
 - ☐ məşğulluğun inkişaf etdirilməsi
 - ☐ əhalinin həyat tərzinin səviyyəsinin inkişaf etdirilməsi
-

Sual: Sahibkarlığın inkişaf etdirilməsi sahəsində bələdiyyələrin qarşısında duran hansı vəzifələri aid etmək olar (Çəki: 1)

- ☒ iqtisadi inkişaf funksiyasının yerinə yetirilməsi ilə bağlı olan vəzifələr; sosial-mədəni, kommunal-məişət və həyatı baxımından vacib digər xidmətlərə əhalinin tələbatının ödənilməsi ilə əlaqədar vəzifələr
 - ☐ vəzifəsi mövcud ictimai rejimi və qaydaları qoruyub saxlamaq; rütbəyə müvafiq olaraq müntəzəm pullu mükafatlandırılma
 - ☐ milli gəlir və milli məhsul hesabları iqtisadiyyatda reallaşdırılan əmtəə və xidmətlərin ümumi dəyərini cəmləşdirir və xalis gəlirin ev təsərrüfatları, hökumət, biznes və xarici iqtisadi agentlər tərəfindən bölüşdürülməsi
 - ☐ Milli sənaye hesabları müxtəlif biznes vahidləri, hökumət, ev təsərrüfatları və xarici iqtisadi agentlər arasında alınmış və satılmış əmtəələrin və xidmətlərin dəyərlərini müəyyənləşdirilməsi
 - ☐ heç biri
-

Sual: Yerli özünüidare orqanı tərəfindən sahibkarlıq mühitinə məqsədyönlü təsirin forma və mexanizmləri əsası hansıdır (Çəki: 1)

- ☒ hamısı
 - ☐ tənzimləmə
 - ☐ koordinasiya
 - ☐ motivasiya
 - ☐ nəzarət
-

Sual: Yerli özünüidare orqanı tərəfindən sahibkarlıq mühitinə məqsədyönlü təsirin forma və mexanizmləri əsası ola bilməz (Çəki: 1)

- ☒ iflas etdirmə
 - ☐ tənzimləmə
 - ☐ koordinasiya
 - ☐ motivasiya
 - ☐ nəzarət
-

Sual: Özünüödəmə baxımından bələdiyyə müəssisələri neçə qrupa bölünür (Çəki: 1)

- ☒ 3
 - ☐ 2
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Bələdiyyələrin sosial əhəmiyyətli funksiyaları yerinə yetirən təşkilatlarına daxildir (Çəki: 1)

- ☒ bələdiyyə məktəbləri, əksər səhiyyə ocaqları, sosial müdafiə idarələri

- ☐ nəqliyyat, tikinti təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri
 - ☐ rabitə və mənzil-kommunal təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri
 - ☐ bələdiyyə banklarını, investisiya fondları
 - ☐ heç biri
-

Sual: Bələdiyyələrin öz xərclərini ödəmə imkanına malik və sosial əhəmiyyətli funksiyaları yerinə yetirən təşkilatlarına daxildir (Çəki: 1)

- ☒ nəqliyyat, tikinti, rabitə və mənzil-kommunal təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri
 - ☐ sosial müdafiə idarələri
 - ☐ bələdiyyə banklarını, investisiya fondları
 - ☐ bələdiyyə məktəbləri, əksər səhiyyə ocaqları
 - ☐ heç biri
-

Sual: Mənfəət qazanmaq məqsədilə yaradılan bələdiyyə müəssisələrinə daxildir (Çəki: 1)

- ☒ bələdiyyə banklarını, investisiya fondları
 - ☐ nəqliyyat, tikinti təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri
 - ☐ rabitə və mənzil-kommunal təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri
 - ☐ bələdiyyə məktəbləri, əksər səhiyyə ocaqları
 - ☐ heç biri
-

Sual: Bələdiyyələrin aktiv şəkildə fəaliyyət göstərən iqtisadiyyatın ənənəvi sahələrinə aiddir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ ərazidə fəaliyyət göstərən su qaz, istilik müəssisələri
 - ☐ şəhər və şəhəratrafi nəqliyyat
 - ☐ çirkli suların təmizlənməsi
 - ☐ kanalizasiya ilə təminetmə
-

Sual: Yerli özünüidarə orqanları tərəfindən sahibkarlığın inkişafına kömək bilavasitə hansı vasitələrlə həyata keçirilə bilər (Çəki: 1)

- ☒ kreditləşdirmə və burada təminatçı kimi çıxışetmə; yeni iş yerlərinin açılmasına dotasiya
 - ☐ milli rifah, yaxud milli aktivlər hesabı ölkənin aktivlərinin və resurslarının təkrar istehsalını azalması ilə
 - ☐ enerjinin alınması, saxlanması və ötürülməsi əsas etibarilə ənənəvi texnologiyaların istehsalın məhdudlaşdırılması ilə
 - ☐ vətəndaşların dövlətə vergi ödəmələri əvəzinə dövlətin səhmdar vətəndaşlara sosial minimum həcmindən az olmayaraq dividendlər ödəməsi ilə
 - ☐ heç biri
-

Sual: Hansı vasitələrlə ərazidə yerləşən və bir və ya neçə sahədə fəaliyyət göstərən müəssisələr qrupuna güzəştlər edilir (Çəki: 1)

- ☒ kreditləşdirmə və burada təminatçı kimi çıxışetmə; yeni iş yerlərinin açılmasına dotasiya

- ☐ milli rifah, yaxud milli aktivlər hesabı ölkənin aktivlərinin və resurslarının təkrar istehsalını azalması ilə
- ☐ enerjinin alınması, saxlanması və ötürülməsi əsas etibarilə ənənəvi texnologiyaların istehsalın məhdudlaşdırılması ilə
- ☐ vətəndaşların dövlətə vergi ödəmələri əvəzinə dövlətin səhmdar vətəndaşlara sosial minimum həcmindən az olmayaraq dividendlər ödəməsi ilə
- ☐ heç biri

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Yerli özünüidarə orqanları tərəfindən sahibkarlığın inkişafına kömək məqsədilə təkcə götürülmüş bir müəssisəyə kömək aşağıdakı hansı işləri görməklə aparıla bilər (Çəki: 1)

- ☒ hamısı
- ☐ investor üçün ayrılan torpaq sahələrinin mənimsənilməsi
- ☐ müəssisə üçün xüsusi dotasiya
- ☐ sərfəli biznes aparmaq üçün xüsusi əhəmiyyəti olan daşınmaz əmlakın verilməsi
- ☐ daşınmaz əmlakın verilməsi

Sual: Sahibkarla bələdiyyə arasında qarşılıqlı münasibətləri təhlil edərkən aşağıdakılar haqqında konkret məlumatlar toplanılmalıdır (Çəki: 1)

- ☒ hamısı
- ☐ bələdiyyə və ya yerli icra orqanı tərəfindən sahibkarların müraciətləri haqqında qərarların qəbul edilməsinin müddəti
- ☐ bələdiyyə orqanı ilə sahibkarlar arasında ünsiyyət zamanı təşəbbüsün kimin əlində olması
- ☐ aybaay şəhərdə qeydiyyatda alınan müəssisələrin sayı
- ☐ qeydiyyatdan keçmiş müəssisələrin bələdiyyə orqanı ilə aktiv münasibətdə olanların sayı

Sual: Yerli özünüidarə prosesində regionun iqtisadi potensialını qiymətləndirərkən hansı hesabat formaları hazırlana bilər (Çəki: 1)

- ☒ hamısı
- ☐ aktual şəraitin təhlili
- ☐ bələdiyyənin iqtisadi inkişaf konsepsiyasının hazırlanması
- ☐ bələdiyyə işinin konkret prioritetləri
- ☐ investisiyaların dotasiya olunması

Sual: Yerli özünüidare prosesində regionun iqtisadi potensialını qiymətləndirərkən aktual şəraitin təhlili hesabat formasına aid olan cəhət (Çəki: 1)

- ☒ maşınqayırma, yüngül sənaye, toxuculuq sənayesi, məişət xidməti, mənzil-kommunal xidməti və elmi-texniki sektor xüsusi tədqiq edilir
 - ☐ ayrı-ayrı müəssisələrə kömək, maliyyələşmə mənbələrinin cəlb edilməsi
 - ☐ biznes inkubatorlara yeni işə başlayan sahibkarlara, sənaye parklarında işə artıq fəaliyyətlərinin genişləndirilməsi üçün lazımi şərait yaradılması
 - ☐ müəyyən əraziyə kapital qoyuluşu etməyə hazır olan müəssisələr reallaşdırdıqları investisiyalara görə dotasiyaların verilməsi
 - ☐ hər bir bələdiyyədə öz səlahiyyəti çərçivəsində vergi imtiyazına malik olan müəssisələr müəyyən vergilər ödənilməsindən azad olunur
-

Sual: Yerli özünüidare prosesində regionun iqtisadi potensialını qiymətləndirərkən “çətinliklər haqqında nəticələri” hesabat formasına aid olan cəhət 1. mövcud olan inkişaf planlarının təhlili 2. istehsal potensiallarının müəyyənləşdirilməsi 3. yeni müəssisələrin yaradılması motivləri və əsaslandırılmalarının təhlili 4. investor üçün torpaq sahəsinin mənimsənilməsi (Çəki: 1)

- ☒ 1,2,3
 - ☐ 1,2,4
 - ☐ 1,3,4
 - ☐ 2,3,4
 - ☐ 1,4
-

Sual: Yerli özünüidare prosesində regionun iqtisadi potensialını qiymətləndirərkən “İnvestisiyaların dotasiya olunması” hesabat formasına aid olan cəhət (Çəki: 1)

- ☒ müəyyən əraziyə kapital qoyuluşu etməyə hazır olan müəssisələr reallaşdırdıqları investisiyalara görə dotasiya alır
 - ☐ maşınqayırma, yüngül sənaye, toxuculuq sənayesi, məişət xidməti, mənzil-kommunal xidməti və elmi-texniki sektor xüsusi tədqiq edilir
 - ☐ biznes inkubatorlara yeni işə başlayan sahibkarlara, sənaye parklarında işə artıq fəaliyyətlərinin genişləndirilməsi üçün lazımi şərait yaradılması
 - ☐ yeni müəssisələrin yaradılması motivləri və əsaslandırılma-larının təhlili
 - ☐ mövcud olan inkişaf planlarının təhlili
-

Sual: Biznes-inkubator – (Çəki: 1)

- ☒ yeni yaranmış və inkişaf mərhələsində olan kiçik və orta sahibkarlığı, istehsal, informasiya, maliyyə və digər resurslarla təmin edən və sahibkarlıq subyektlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədilə çeşidli xidmətlər göstərən təşkilati modeldir
 - ☐ sosial iqtisadi problem və ətraf mühitin qorunub saxlanması problemlərinin həlli arasında dünya balansının təmin olunması zərurətindən irəli gələn sivilizasiyanın inkişafı modelidir
 - ☐ yerləşdirmə nəzəriyyəsinin inkişafında üçüncü yanaşmanın elmi əsaslarını L.Valrasın klassik ümumi iqtisadi tarazlıq modelidir
 - ☐ tədbirlərin görülməsinin direktiv müddəti dəyişdirilərkən məqsədli proqramın şəbəkə modelidir
 - ☐ hamısı
-

Sual: Sahibkarlıq subyektlərinin formalaşmasına xidmət etməklə, biznesin başlanğıc mərhələsində xərclərin aşağı salınmasına şərait yaradır – (Çəki: 1)

- ☒ biznes-inkubator
 - ☐ superindustrial
 - ☐ subpodrat
 - ☐ reqressiya
 - ☐ hamısı
-

Sual: Biznes-inkubatorların qarşıya qoyulmuş məqsəddən asılı olaraq hansı formaları-tətbiq edilir: 1. sahibkarlığın formalaşması və inkişafına yönəldilmiş biznes-inkubatorlar 2. spesifik sahibkarlıq subyektlərinə və iqtisadiyyatın müəyyən bir sektorunda sahibkarlığın inkişafına istiqamətlənmiş biznes-inkubatorlar 3. yeni məhsul istehsalına istiqamətlənmiş texnoloji-biznes inkubatorlar 4. demokratik idarəetmə forması təsərrüfat subyektlərinin maksimum azadlığını sosial-demoqrafik indikatorları (Çəki: 1)

- ☒ 1,2,3
 - ☐ 1,2,4
 - ☐ 1,3,4
 - ☐ 2,3,4
 - ☐ 1,4
-

Sual: Sahibkarlığın formalaşması və inkişafına yönəldilmiş biznes-inkubatorlara aid olan cəhət (Çəki: 1)

- ☒ bu biznes-inkubatorlar yeni firmaların yaranması prosesini sürətləndirmək məqsədilə sahibkarlıq fəaliyyətinə başlayanlara güzəştli şərtlərlə ofisləri icarəyə verir və müxtəlif xidmətlər göstərir
 - ☐ bu biznes-inkubatorlar əhalinin müəyyən bir qrupunun sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə və ya regionda bazarın zəif inkişaf etmiş müəyyən sektoruna xidmət göstərmək məqsədilə yaradılır
 - ☐ adətən innovasiya və texnoloji mərkəzlərin, elmi parkların təsisçiliyi ilə yaradılan bu inkubatorlar yeni texnologiyaların inkişafına və onların tətbiqinin sürətləndirilməsinə xidmət edir
 - ☐ iqtisadi-strateji fəaliyyətlərin işlənilib hazırlanmasında müəssisə və firmalara konsaltinq və auditor xidmətlərinin göstərilməsinə xidmət edir
 - ☐ hamısı
-

Sual: Spesifik sahibkarlıq subyektlərinə və iqtisadiyyatın müəyyən bir sektorunda sahibkarlığın inkişafına istiqamətlənmiş biznes-inkubatorlara aid olan cəhət (Çəki: 1)

- ☒ bu biznes-inkubatorlar əhalinin müəyyən bir qrupunun sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə və ya regionda bazarın zəif inkişaf etmiş müəyyən sektoruna xidmət göstərmək məqsədilə yaradılır
- ☐ bu biznes-inkubatorlar yeni firmaların yaranması prosesini sürətləndirmək məqsədilə sahibkarlıq fəaliyyətinə başlayanlara güzəştli şərtlərlə ofisləri icarəyə verir və müxtəlif xidmətlər göstərir
- ☐ adətən innovasiya və texnoloji mərkəzlərin, elmi parkların təsisçiliyi ilə yaradılan bu inkubatorlar yeni texnologiyaların inkişafına və onların tətbiqinin sürətləndirilməsinə xidmət edir

- ☐ iqtisadi-strateji fəaliyyətlərin işlənilib hazırlanmasında müəssisə və firmalara konsaltinq və auditor xidmətlərinin göstərilməsinə xidmət edir
- ☐ hamısı
-

Sual: Yeni məhsul istehsalına istiqamətlənmiş texnoloji-biznes inkubatorlara aid olan cəhət (Çəki: 1)

- ☒ adətən innovasiya və texnoloji mərkəzlərin, elmi parkların təsisçiliyi ilə yaradılan bu inkubatorlar yeni texnologiyaların inkişafına və onların tətbiqinin sürətləndirilməsinə xidmət edir
- ☐ bu biznes-inkubatorlar yeni firmaların yaranması prosesini sürətləndirmək məqsədilə sahibkarlıq fəaliyyətinə başlayanlara güzəştli şərtlərlə ofisləri icarəyə verir və müxtəlif xidmətlər göstərir
- ☐ bu biznes-inkubatorlar əhalinin müəyyən bir qrupunun sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə və ya regionda bazarın zəif inkişaf etmiş müəyyən sektoruna xidmət göstərmək məqsədilə yaradılır
- ☐ iqtisadi-strateji fəaliyyətlərin işlənilib hazırlanmasında müəssisə və firmalara konsaltinq və auditor xidmətlərinin göstərilməsinə xidmət edir
- ☐ hamısı
-

Sual: İlk yaranan biznes-inkubatorlar hansı formada fəaliyyət göstərmişdir (Çəki: 1)

- ☒ arxitektör və dizaynerlərin yaradıcı kommunası kimi
- ☐ əhalinin həyat səviyyəsinin ümumiləşdirilmiş göstəricilərindən biri kimi
- ☐ TAB təşkilatı müvafiq şəbəkə sisteminin formalaşmasının bir hissəsi kimi
- ☐ aztəminatlılara yerli imkanlar hesabına maddi kömək göstərmək kimi
- ☐ hamısı
-

Sual: Inkubatorların bütün dünyada geniş vüsət alması sonda yaranmasına gətirib çıxardı (Çəki: 1)

- ☒ iri assosiasiyaların
- ☐ superindustrialın
- ☐ subpodratların
- ☐ regressiyanın
- ☐ hamısı
-

Sual: 1985-ci ildə National Business Incubation Association (NBIA) harada yaranmışdır (Çəki: 1)

- ☒ ABŞ-da
- ☐ Yaponiyada
- ☐ İngiltərədə
- ☐ Azərbaycanda
- ☐ Fransada
-

Sual: Assosiasiyanın yaradılmasında məqsəd – (Çəki: 1)

- ☒ müxtəlif ölkələrdə fəaliyyət göstərən inkubatorları bir arada birləşdirərək informasiya mübadiləsinə həyata keçirməklə daha da səmərəli fəaliyyət göstərmək

- ☐ bazar şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi sosial-iqtisadi sistemin dəyişkən şəraitə uyğunlaşdırılması
 - ☐ nəzarət funksiyasını asanlaşdırmaq məqsədilə quruluşun təkmilləşdirilməsi, innovasiya strategiyalarının tətbiqi ilə səmərəli quruluşun yaradılması
 - ☐ sosial və məişət xidmətlərində bütün kateqoriyalı vətəndaşların tələbatlarını ödəmək
 - ☐ hamısı
-

Sual: Biznes-inkubatorlar kiçik və orta sahibkarlara əsasən hansı istiqamətdə dəstək göstərir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ servis dəstəyi
 - ☐ tədris-metodiki dəstək
 - ☐ maliyyə dəstəyi
 - ☐ psixoloji dəstək
-

Sual: Biznes-inkubatorlar kiçik və orta sahibkarlara "Servis dəstəyi" istiqamətinə aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ burada müxtəlif obyektlər, ofis, anbar, konfrans zalı, informasiya texnologiyaları, maşın və ya dəzgahlar və s. sahibkarın istifadəsinə verilir
 - ☐ müxtəlif biznes-kursların, praktikum, treninq, seminarların təşkili, konsalting xidmətlərinin göstərilməsi, müxtəlif informasiya resursları ilə təmin etmək, biznes planlarının, investisiya layihələrinin hazırlanması və təhlili
 - ☐ təminat fondlarının yaradılması, lizinq, kredit, investisiya qoyuluşları və vençur maliyyələşməsi, xidmətlərin ödənilməsində güzəştlər edilməsi, maliyyə axınının təşkili
 - ☐ rahat işgüzar mühitin yaradılması, psixoloq xidmətləri, müştərilərin problemləri ilə maraqlanmaq, iqtisadi mühitdə özünə arxayınlığı aşılamaq
 - ☐ hamısı
-

Sual: Biznes-inkubatorlar kiçik və orta sahibkarlara "Tədris-metodiki dəstək" istiqamətinə aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ müxtəlif biznes-kursların, praktikum, treninq, seminarların təşkili, konsalting xidmətlərinin göstərilməsi, müxtəlif informasiya resursları ilə təmin etmək, biznes planlarının, investisiya layihələrinin hazırlanması və təhlili
 - ☐ burada müxtəlif obyektlər, ofis, anbar, konfrans zalı, informasiya texnologiyaları, maşın və ya dəzgahlar və s. sahibkarın istifadəsinə verilir
 - ☐ təminat fondlarının yaradılması, lizinq, kredit, investisiya qoyuluşları və vençur maliyyələşməsi, xidmətlərin ödənilməsində güzəştlər edilməsi, maliyyə axınının təşkili
 - ☐ rahat işgüzar mühitin yaradılması, psixoloq xidmətləri, müştərilərin problemləri ilə maraqlanmaq, iqtisadi mühitdə özünə arxayınlığı aşılamaq
 - ☐ hamısı
-

Sual: Biznes-inkubatorlar kiçik və orta sahibkarlara "Maliyyə dəstəyi" istiqamətinə aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ təminat fondlarının yaradılması, lizinq, kredit, investisiya qoyuluşları və vençur maliyyələşməsi, xidmətlərin ödənilməsində güzəştlər edilməsi, maliyyə axınının təşkili
- ☐ burada müxtəlif obyektlər, ofis, anbar, konfrans zalı, informasiya texnologiyaları, maşın və ya dəzgahlar və s. sahibkarın istifadəsinə verilir
- ☐ müxtəlif biznes-kursların, praktikum, treninq, seminarların təşkili, konsaltinq xidmətlərinin göstərilməsi, müxtəlif informasiya resursları ilə təmin etmək, biznes planlarının, investisiya layihələrinin hazırlanması və təhlili
- ☐ rahat işgüzar mühitin yaradılması, psixoloq xidmətləri, müştərilərin problemləri ilə maraqlanmaq, iqtisadi mühitdə özünə arxayınlığı aşılamaq
- ☐ hamısı

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Biznes-inkubatorlar kiçik və orta sahibkarlara “Psixoloji dəstək” istiqamətinə aid olan cəhət hansıdır (Çəki: 1)

- ☒ rahat işgüzar mühitin yaradılması, psixoloq xidmətləri, müştərilərin problemləri ilə maraqlanmaq, iqtisadi mühitdə özünə arxayınlığı aşılamaq
- ☐ burada müxtəlif obyektlər, ofis, anbar, konfrans zalı, informasiya texnologiyaları, maşın və ya dəzgahlar və s. sahibkarın istifadəsinə verilir
- ☐ müxtəlif biznes-kursların, praktikum, treninq, seminarların təşkili, konsaltinq xidmətlərinin göstərilməsi, müxtəlif informasiya resursları ilə təmin etmək, biznes planlarının, investisiya layihələrinin hazırlanması və təhlili
- ☐ təminat fondlarının yaradılması, lizinq, kredit, investisiya qoyuluşları və vençur maliyyələşməsi, xidmətlərin ödənilməsində güzəştlər edilməsi, maliyyə axınının təşkili
- ☐ hamısı

Sual: Regionun iqtisadi inkişafında biznes-inkubator hansı funksiyaları həyata keçirir (Çəki: 1)

- ☒ hamısı
- ☐ yeni müəssisələrin yaradılması
- ☐ digər rayonlardan mövcud müəssisələrin regiona cəlb edilməsi
- ☐ artıq fəaliyyətdə olan müəssisələrin qorunub saxlanması
- ☐ mövcud müəssisələrin daha da genişləndirilməsi

Sual: Regionun iqtisadi inkişafında biznes-inkubator hansı funksiyaları həyata keçirmir (Çəki: 1)

- ☒ özəlləşdirmə prosesinin təşkili və qiymətin müəyyənəndirilməsi

- ☐ yeni müəssisələrin yaradılması
 - ☐ digər rayonlardan mövcud müəssisələrin regiona cəlb edilməsi
 - ☐ artıq fəaliyyətdə olan müəssisələrin qorunub saxlanması
 - ☐ mövcud müəssisələrin daha da genişləndirilməsi
-

Sual: Kiçik müəssisələrin inkişafına mane olan faktorlar hansıdır (Çəki: 1)

- ☒ hamısı
 - ☐ yüksək vergi dərəcələri
 - ☐ informasiya mühitinin zəifliyi
 - ☐ Əmtəələrin rəqabətqabiliyyətinin aşağı olması
 - ☐ İqtisadi mühitin qeyri-stabilliyi
-

Sual: Kiçik müəssisələrin inkişafına mane olan faktorlardan biri səhvdir (Çəki: 1)

- ☒ pozitiv ictimai rəy
 - ☐ yüksək vergi dərəcələri
 - ☐ informasiya mühitinin zəifliyi
 - ☐ Əmtəələrin rəqabətqabiliyyətinin aşağı olması
 - ☐ İqtisadi mühitin qeyri-stabilliyi
-

Sual: Tədris biznes inkubator hansı funksiyaları yerinə yetirir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ menecment, sahibkarlıq fəaliyyəti, heyətin idarə edilməsi, kreativ menecment, innovasiya menecmenti, antiböhranlı idarəetmə və s. fənlərin yeni metodika ilə tədrisi
 - ☐ biznes planlarının tərtib edilməsi, menecmentin ümumi və xüsusi məsələləri, liderlik, korporativ menecment, problemlə situasiyalarda davranış və s. mövzularda treninqlərin keçirilməsi
 - ☐ nəzəri və praktiki biliklərin konkret situasiyalarda tətbiqi
 - ☐ yerli və xarici kiçik, orta və iri sahibkarlıq sahəsində qabaqcıl təcrübə ilə tanışlıq məqsədilə elmi seminarların və praktikumların təşkil olunması
-

Sual: Azərbaycanda ilk dəfə hansı universitet nəzdində "Tədris Biznes-Inkubator" yaradıldı (Çəki: 1)

- ☒ Azərbaycan Dövlət İqtisad Universitetində
 - ☐ Azərbaycan Dövlət Neft Akademiyasında
 - ☐ Bakı Dövlət Universitetində
 - ☐ Qafqaz Universitetində
 - ☐ Qərb Universitetində
-

Sual: Azərbaycanda ilk dəfə neçənci ildə "Tədris Biznes-Inkubator" yaradıldı (Çəki: 1)

- ☒ 2005
 - ☐ 2001
 - ☐ 2003
 - ☐ 1997
 - ☐ 2010
-

Sual: İnsanları öz şəxsi bizneslərini qurmağa maraqlandıran, yeni fəaliyyətə başlamış müəssisələrin novator məhsullar istehsalında onları dəstəkləyən, müəssisələrin inkişafına təkan verən mühiti yaradan və innovasiyalı biznesin təşkil edilməsində sahibkarlara yardımçı olan təşkilat adlanır (Çəki: 1)

- ☒ biznes inkubator
 - ☐ ev təsərrüfatları
 - ☐ bank
 - ☐ heç biri
 - ☐ maliyyə institutları
-

Sual: İstehsalın yerləşdirilməsi (lokallaşdırma) nəzəriyyəsi hansı alimlərin tərəfindən işlənilmişdir (Çəki: 1)

- ☒ Y.Tyünenin, L.Launhardtın və A.Veberin
 - ☐ F.Hersberqin, D.Trumenin və J. Fordun
 - ☐ Elton Meyonun, Fris Rotlisbergerin və J. Fordun
 - ☐ F.Hersberqin, Abraham Maslounun və A.Veberin
 - ☐ L.Uaytın, R.Fişerin və S.Braunun
-

Sual: Məhz bu alimlərin işləri klaster nəzəriyyəsinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir (Çəki: 1)

- ☒ Y.Tyünenin, L.Launhardtın və A.Veberin
 - ☐ F.Hersberqin, D.Trumenin və J. Fordun
 - ☐ Elton Meyonun, Fris Rotlisbergerin və J. Fordun
 - ☐ F.Hersberqin, Abraham Maslounun və A.Veberin
 - ☐ L.Uaytın, R.Fişerin və S.Braunun
-

Sual: Hansı alim ayrılıqda götürülmüş sənaye müəssisələrinin xammal mənbələrinə və məhsulun satış bazarlarına nəzərən optimal yerləşdirmə məntəqəsinin tapılması metodunu işləyib hazırlamışdır (Çəki: 1)

- ☒ V.Launhardt
 - ☐ Y.Tyünen
 - ☐ A.Veber
 - ☐ D.Trumen
 - ☐ F.Hersberq
-

Sual: V.Launhardt və Y.Tyünenin istehsalın yerləşdirilməsi nəzəriyyələrinin həlledici faktoru hansıdır (Çəki: 1)

- ☒ nəqliyyat xərcləridir
 - ☐ rentə xərcləridir
 - ☐ təhsil sisteminin xərcləridir
 - ☐ texnoloji xərcləridir
 - ☐ ekoloji xərcləridir
-

Sual: İzolə olunmuş müəssisənin timsalında istehsalın yerləşdirilməsinin ümumi «xalis» nəzəriyyəsini kim işləmişdir (Çəki: 1)

- ☒ A.Veber
 - ☐ Y.Tyünen
 - ☐ V.Launhardt
 - ☐ D.Trumen
 - ☐ F.Hersberq
-

Sual: A.Veber yerləşdirməni nəzərə almadan istehsal xərclərinin üç əsas faktorunu qeyd etmişdir – (Çəki: 1)

- ☒ xammala, işçi qüvvəsinə və nəqliyyata çəkilən xərcləri
 - ☐ təhsil sisteminin xərcləri, xammala çəkilən xərcləri və nəqliyyata çəkilən xərcləri
 - ☐ ekoloji xərcləri, xammala çəkilən xərcləri və nəqliyyata çəkilən xərcləri
 - ☐ təhsil sisteminin xərcləri, işçi qüvvəsinə və texnoloji xərcləri
 - ☐ ekoloji xərcləri, işçi qüvvəsinə və texnoloji xərcləri
-

Sual: Klaster nəzəriyyəçilərindən ilk dəfə olaraq hansı alim yaşayış məntəqələri sistemlərinin bazar məkanında yerləşdirilməsinin nəzəri əsaslarını işləmişdir (Çəki: 1)

- ☒ V. Kristaller
 - ☐ Y.Tyünen
 - ☐ V.Launhardt
 - ☐ D.Trumen
 - ☐ F.Hersberq
-

Sual: İstehsalın yerləşdirilməsi nəzəriyyəsində ikinci yanaşmanın müəllifləri hansılardır (Çəki: 1)

- ☒ O.Enqlender, H.Ritçel, T.Palanderdir
 - ☐ V.Kristaller, A.Leş, A.Veber
 - ☐ Elton Meyo, Fris Rotlisberger, J. Ford
 - ☐ F.Hersberq, Abraham Maslou, A.Veber
 - ☐ L.Uayt, R.Fişer, S.Braun
-

Sual: İstehsalın yerləşdirmə nəzəriyyəsinin inkişafında üçüncü yanaşmanın elmi əsasını təşkil edir (Çəki: 1)

- ☒ klassik ümumi iqtisadi tarazlıq modeli
 - ☐ reproduktiv əməyin hökmranlığı
 - ☐ vətəndaş cəmiyyəti
 - ☐ qarşılıqlı səbir korporasiyasının müvəffəqiyyətinin prinsipial şərti
 - ☐ orta və xırda investorların hüquqlarının müdafiəsi
-

Sual: Yerləşdirmə nəzəriyyəsinin inkişafında üçüncü yanaşmanın elmi əsası klassik ümumi iqtisadi tarazlıq vəziyyəti aşağıdakı hansı şərt daxilində formalaşır (Çəki: 1)

- ☒ hamısı
- ☐ hər bir firmanın yerləşdiyi məkan istehsalçı üçün maksimum mümkün üstünlüklərə malik olmalıdır
- ☐ firma elə yerləşdirilməlidir ki, onun fəaliyyəti yerləşdiyi ərazini tam əhatə etsin

- ☐ qiymətlər və xərclərin sabitlik əmsalı dəyişməz olmalı, yəni həddən artıq yüksək gəlir nəzərdə tutulmalıdır
- ☐ bütün bazar zonaları minimum ölçüyə malik olmalıdır

Sual: Hansı dövrdən başlayaraq bir çox iqtisadi ədəbiyyatda klasterlər fenomeninin mövcudluğunun və əhəmiyyətinin dərk olunması müşahidə edilməyə başlanmışdı (Çəki: 1)

- ☒ XX əsrin 80-ci illərindən
- ☐ XIX əsrin 80-ci illərindən
- ☐ XX əsrin 50-ci illərindən
- ☐ XX əsrin 20-ci illərindən
- ☐ XX əsrin 70-ci illərindən

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Müasir klaster nəzəriyyəsində, regional elmlər üzrə iqtisadi ədəbiyyatlarda əsas diqqət şəhər aqlomerasiyasının ümumiləşdirilmiş iqtisadiyyatına yönəlmişdir ki, bu hansı infrastrukturuları əhatə edir (Çəki: 1)

- ☒ hamısı
- ☐ kommunikasiya texnologiyaları
- ☐ investisiya institutları
- ☐ müxtəlif sənaye mərkəzlərini
- ☐ yüksək təmərküzləşməyə malik şəhər regionlarındakı bazaları

Sual: Müasir dövrdə klaster nəzəriyyəsinin elmi cəhətdən çoxşaxəli araşdırılmasının ilk müəllifi kimi hansı alimi hesab etmək olar (Çəki: 1)

- ☒ Alfred Marşallı
- ☐ J.Qannel
- ☐ Y.Meen
- ☐ P.Leyn
- ☐ L.Uayt

Sual: Müasir dövrdə klasterlərin tədqiqi sahəsində hansı alimin xüsusi xidmətləri olmuşdur (Çəki: 1)

- ☒ Maykl Porterin
- ☐ J.Qannelin
- ☐ Alfred Marşallın
- ☐ P.Leyninin

☐ L.Uaytın

Sual: Klaster, başqa sözlə da adlandırılır (Çəki: 1)

- ☒ sənaye qrupu
 - ☐ sənaye maliyyəsi
 - ☐ sənaye məhsulu
 - ☐ farmaseptik sənaye
 - ☐ hamısı
-

Sual: İqtisadi məkanın strukturizasiyası və səmərəli yerləşdirilməsi nəzəriyyəsi əsaslanır – (Çəki: 1)

- ☒ hamısı
 - ☐ sənaye və nəqliyyat şəbəkələrinin funksional xüsusiyyətlərinin formalarına
 - ☐ aqlomerasiyaların formalarına
 - ☐ ərazi-istehsalat komplekslərinin funksional xüsusiyyətlərinin formalarına
 - ☐ müxtəlif tipli şəhər və kənd yaşayış məntəqələrinin funksional xüsusiyyətlərinin formalarına
-

Sual: Klaster nəzəriyyəsi üzrə ictimai istehsalın təşkil edilməsindəki artımın qütbləri ideyasının yaradıcısı hansı alimdir (Çəki: 1)

- ☒ F.Ferri
 - ☐ J.Qannel
 - ☐ Y.Meen
 - ☐ P.Leyn
 - ☐ L.Uayt
-

Sual: Klasterlərin formalaşması əsaslanır – (Çəki: 1)

- ☒ hamısı
 - ☐ ixtisaslaşmış əməyə
 - ☐ elmi-tədqiqatlara
 - ☐ münasib coğrafi vəziyyətə
 - ☐ inkişaf etmiş müvafiq infraqruxurlara
-

Sual: Klasterlərin daxilində qarşılıqlı münasibətlərin evolyusiyası nəticəsində onun iştirakçıları daha global strategiyalarla silahlanaraq hansı məqsədə nail olmağa çalışırlar (Çəki: 1)

- ☒ mənfəətlərini maksimumlaşdırmağa
 - ☐ mənfəəti stabil saxlamağa
 - ☐ istehsalı dar çərçivədə həyata keçirtməyə
 - ☐ mənfəəti minimumlaşdırmağa
 - ☐ heç biri
-

Sual: Klasterlərin formalaşmasında diqqəti cəlb edən hansı prinsipi qeyd etmək olar (Çəki: 1)

- ☒ yerli miqyasda rəqabətin intensivliyi; mövcud regionda yeni iqtisadi fəaliyyət sahəsinin formalaşması üçün imkanlar və mühit; klaster iştirakçılarının formal və qeyri-formal məlumatlama mexanizmlərinin fəaliyyətinin səmərəliliyi
- ☐ yerli miqyasda rəqabətin passivliyi; cəmiyyətin formalaşmış istehsal mühitinin strukturunun çatışmamazlığı; informasiya mübadiləsinin fəaliyyətinin səmərəliliyi
- ☐ kimi işsizliyə sosial cəhətdən məqbul həddə yol verən səmərəli məşğulluğa nail olunması; cəmiyyətin formalaşmış istehsal mühitinin strukturunun çatışmamazlığı; yerli miqyasda rəqabətin intensivliyi
- ☐ xammal ehtiyatlarına sərf edilən məsrəflərin ölçülməsi; yoxsulluğun səviyyəsinin inkişaf etdirilməsi; mövcud regionda yeni iqtisadi fəaliyyət sahəsinin formalaşması üçün imkanlar və mühit
- ☐ heç biri
-

Sual: Klasterin yararlandığı hansı aspektlərin sayı və nüfuzu ilə stimullaşdırılır (Çəki: 1)

- ☒ hamısı
- ☐ informasiya bazarlarının
- ☐ ticarət sərgilərinin fəaliyyətləri iştirakçıların
- ☐ təhsil proqramlarının
- ☐ xüsusi infrastrukturların
-

Sual: Bələdiyyə yerli özünüidarə kimi mexaniki idarəetmə növünü edir (Çəki: 1)

- ☒ rədd
- ☐ təsdiq
- ☐ əhatə
- ☐ həlledici əhəmiyyət kəsb
- ☐ hamısı
-

Sual: Mexaniki idarəetmə növünə aiddir (Çəki: 1)

- ☒ hamısı
- ☐ mühafizəkar, qeyri-çevik quruluş
- ☐ standart və sabit vəzifələr
- ☐ iyerarxik hakimiyyət xətti və nəzarət
- ☐ dəyişikliklərə müqavimət
-

Sual: Bələdiyyə idarəçiliyini dolğun şəkildə hansı idarəetmə növü ifadə edir (Çəki: 1)

- ☒ üzvi
- ☐ orta
- ☐ texnologiyalı
- ☐ riskli
- ☐ heç biri
-

Sual: Üzvi idarəetmə aşağıdakı hansı xüsusiyyətə malikdir (Çəki: 1)

- ☒ hamısı
- ☐ özünənəzarət və əhali tərəfindən nəzarət

- ☐ dinamik və sərt şəkildə müəyyənləşməyən vəzifələr
 - ☐ dəyişikliklərə hazırolma
 - ☐ hakimiyyətin biliyə və təcrübəyə arxalanması
-

Sual: Üzvi idarəetmə aşağıdakı hansı xüsusiyyətə malik deyil (Çəki: 1)

- ☒ ləng və qeyri-dəqiq quruluş
 - ☐ özünənəzarət və əhali tərəfindən nəzarət
 - ☐ dinamik və sərt şəkildə müəyyənləşməyən vəzifələr
 - ☐ dəyişikliklərə hazırolma
 - ☐ hakimiyyətin biliyə və təcrübəyə arxalanması
-

Sual: Üzvi idarəetmə hansı yanaşmada təzahür edir (Çəki: 1)

- ☒ proqram məqsədli
 - ☐ integral
 - ☐ paketli
 - ☐ davranışlı
 - ☐ hamısı
-

Sual: Proqram məqsədli idarəetmə keçmiş SSRİ-də isə neçənci illərdə formalaşmağa başlamışdır (Çəki: 1)

- ☒ keçən əsrin 70-ci
 - ☐ keçən əsrin 40-cı
 - ☐ keçən əsrin 20-ci
 - ☐ keçən əsrin 50-ci
 - ☐ keçən əsrin 60-cı
-

Sual: Region səviyyəsində proqram məqsədli idarəetmə hansı problemlərinin həlli zamanı istifadə olunur (Çəki: 1)

- ☒ hamısı
 - ☐ sosial
 - ☐ iqtisadi
 - ☐ ekoloji
 - ☐ abadlaşdırma
-

Sual: Region səviyyəsində proqram məqsədli idarəetmə problemlərin xarakterinə görə regional proqramları hansı müxtəlif növə ayırmaq olar (Çəki: 1)

- ☒ kompleks, sahəvi, sahələrarası və ixtisaslaşdırılmış
 - ☐ üfüqi, şaquli, korporativ və kollektiv
 - ☐ üfüqi, şaquli, sahələrarası və ixtisaslaşdırılmış
 - ☐ sahəvi, sahələrarası, korporativ və kollektiv
 - ☐ kompleks, sahəvi, üfüqi və şaquli
-

Sual: Region səviyyəsində proqram məqsədli idarəetmə problemlərin xarakterinə görə regional proqramların növlərindən biri səhvdir (Çəki: 1)

- ☒ şaquli
 - ☐ sahəvi
 - ☐ sahələrarası
 - ☐ ixtisaslaşdırılmış
 - ☐ kompleks
-

